

# *İLHAM ƏLİYEV*

---

**İNKİŞAF –  
MƏQSƏDİMİZDİR**

# **İLHAM ƏLİYEV**

---

**YÜZ ON ALTINCI KİTAB**

---

**NOYABR 2021 - YANVAR 2022**



---

**AZERNƏŞR  
BAKİ - 2022**

# *İLHAM ƏLİYEV*

---

**ÇIXIŞLAR \* NİTQLƏR**

---

**BƏYANATLAR \* MÜSAHİBƏLƏR**

---

**MƏKTUBLAR \* MƏRUZƏLƏR**

---

**MÜRACİƏTLƏR**



---

AZERNƏŞR  
BAKİ - 2022

**BBK 32**  
**Ə 56**

Buraxılışına məsul  
akademik

## **RAMİZ MEHDİYEV**

**ƏLİYEV İLHAM**  
**Ə 56 İnkışaf – məqsədimizdir.** B., Azərnəşr, 2022, 400 səh.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan «İnkışaf – məqsədimizdir» çoxcildiliyinin bu cildində dövlət başçısının Soçi şəhərinə rəsmi səfəri zamanı Rusiya Prezidenti və Ermənistan baş naziri ilə üçtərəfli görüşünə, bu səfər zamanı qəbul olunan yekun bəyanata dair materiallar toplanmışdır.

Kitabda, həmçinin dövlət başçısının Belçika Krallığına səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti və NATO Alyansının baş katibi ilə görüşlərinə, NATO-nun Şimali Atlantika Şurası iclasında iştirakına dair materiallar, o cümlədən İspaniyanın «El País» və İtaliyanın «Il Sole 24 Ore» qəzetlərinə müsahibələri də yer almışdır.

**ISBN 978-9952-8100-7-3**

**Ə 0801000000  
M – 651(07) – 2022**

**BBK - 32**

© Azərnəşr, 2022

---

## AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL İLƏ TELEFONLA GÖRÜŞ

*14 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə noyabrin 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel telefonla zəng etmişdir.*

*Söhbət əsnasında Prezident Şarl Mişel Ermənistən–Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə etdi. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirdi ki, dəfələrlə Ermənistən tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara əl atıb və Ermənistənin son genişliqyashlı hücumu bu gün baş veribdir.*

*Dövlət başçısı Azərbaycan tərəfindən yaralıların olduğunu qeyd edərək, Ermənistənin təxribatlarına adekvat cavab verildiyini vurğuladı.*

*Prezident İlham Əliyev yaranmış vəziyyətə görə bütün məsuliyyətin Ermənistənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyüünü bildirdi.*

*Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.*

## LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EGİLS LEVİTSƏ

Hörmətli cənab Prezident!

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Azərbaycan–Latviya dostluğu və əməkdaşlığı xoş ənənələrə malikdir. İnanıram ki, ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu bayram gündündə Sizə ən xoş arzularımı yetirir, dost Latviya xalqına daim əmin-amanhıq və fıravanhıq diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 15 noyabr 2021-ci il*

---

## OMAN SULTANI ƏLAHƏZRƏT HEYSƏM BİN TARİQ AL SƏİDƏ

Əlahərzət!

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

İnanıram ki, Azərbaycan–Oman əlaqələri bundan sonra da inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və «Qoşulmama Hərəkatı» çərçivəsində əməkdaşlığıımız genişlənəcəkdir.

Bu bayram gündündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim fıravunlıq və əmin-amanlıq arzulayıram.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 15 noyabr 2021-ci il*

## AZƏRBAYCAN UŞAQLARININ V ÜMUMRESPUBLİKA FORUMUNUN İŞTİRAKÇILARINA

Hörmətli forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçlarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi-qələbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadıq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalamaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosial yönümlü siyaset də bu məqsədə xidmət edir. Ötən forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaq hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönəlmış «Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası»nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni milliyyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmışınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də 1 milyondan çox qaçqın və məcburi köçkün soydaşımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq, öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırıdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyükərək, boy-a-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması namən töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, forum çərçivəsində aparaçağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasetinin gerçəkləşdirilməsində yeni mərhələnin başlangıcı olacaqdır.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 18 noyabr 2021-ci il

## «AZƏRBAYCAN DƏMİR YOLLARI» QAPALI SƏHMDAR CƏMIYYƏTİNİN YENİ BİLƏCƏRİ LOKOMOTİV DEPOSUNUN AÇILIŞI MƏRASİMİ

*19 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin yeni Biləcəri lokomotiv deposunun açılışı mərasimində iştirak etmişdir.*

*QSC-nin sədri Cavid Qurbanov Prezident İlham Əliyevə yeni Biləcəri lokomotiv deposunda yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, yeni depoda lokomotivlərin texniki baxışı və təmiri işləri aparılacaq. MDB məkanında ilk dəfə Azərbaycanda yaradılmış bu tip deponun istifadəyə verilməsi 4-cü sənaye inqilabına keçidlə bağlı atılmış addımlardan biridir. Deponun üzərində Günəş panelləri quraşdırılıb ki, alınan enerji depoda istifadə olunur. Burada zəruri infrastruktur yaradılıb, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlar quraqşdırılıbdır. Deponun tikintisi «Dəyişən cərəyanla işləyən 50 lokomotiv üçün iki deponun – Biləcəri və Gəncə lokomotiv depolarının tikintisi» layihəsi çərçivəsində həyata keçirilib. Yeni depoların nəzərdə tutulduğu dəyişən cərəyanlı 40 yük lokomotivi və ikili elektrik təchizatı sistemində işləyən 10 sərnişin loko-*

*motivi dünyanın aparıcı şirkətlərinə sifariş edilib. 28-i yük və 10-u sərnişin lokomotivi olmaqla, 38 müasir «Alstom» lokomotivi artıq Azərbaycana gətirilib. Ümumilikdə bu deponun istifadəyə verilməsi enerji resurslarının qənaətinə, istismarın asanlaşmasına, qatarların hərəkət sürətinin artırılmasına və nəticə etibarilə yük və sərnişin daşımalarında səmərəlilik göstəricilərinin yaxşılaşdırılmasına, lokomotivlərin gücünün çoxalmasına imkan yaradacaqdır. Depoda xarici ölkələrdə təlim keçmiş 150-yə yaxın yüksəkxitəslisi işçi çalışacaqdır.*

*Dövlət başçısı yeni deponun açılışını etdi.*

*Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, digər sahələrdə olduğu kimi, nə-həng infrastruktur və nəqliyyat layihələrinin icrası istiqamətində də çox böyük işlər görülüb. Ən önəmlisi odur ki, bütün bu işlər dünyada davam edən pandemiya və iqtisadi-maliyyə çətinlikləri fonunda hə-yata keçirilir. İcra olunan layihələr arasında Azərbaycanda dəmir yolu nəqliyyatı infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi prosesinin müasir səviyyəyə çatdırılması, dəmir yolu nəqliyyat vasi-tələri parkının müasirləşdirilməsi və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər də böyük önem daşıyır. Bu işlər Şərqi-Qərbi, Şimal-Cənubi nəqliyyat dəhlizlərinin qo-vuşduğu coğrafi məkan kimi, Azərbaycanın regionda rolunu və yerini daha da möhkəmləndirir, iqtisadi və*

*nəqliyyat-logistika potensialını əhəmiyyətli dərəcədə artırır.*

*Onu da qeyd edək ki, dəmir yolu infrastrukturunun müasirləşdirilməsi baxımından yeni Biləcəri lokomotiv deposu da mühüm rol oynayacaqdır.*

---

## KOREYA RESPUBLİKASININ ŞİMALİ İQTİSADI ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN NAZİR STATUSUNDAN SƏDRİ ÇONQ SU PARK İLƏ GÖRÜŞ

*22 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 22-də Koreya Respublikasının Prezidenti yanında Şimalı İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çonq Su Parkı qəbul etmişdir.*

*Prezident İlham Əliyev ölkələrimiz arasında mütəmadi təmasların olmasından məmənunluğunu ifadə edərək, bunu hər iki tərəfdə əməkdaşlığın dərinləşməsi üçün qarşılıqlı marağın göstəricisi kimi qiymətləndirdi. Dövlət başçısı əminliyini bildirdi ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması bütün digər sahələrdə də əməkdaşlıq üçün müsbət təsirini göstərəcək.*

*İqtisadi əməkdaşlığı toxunan Prezident İlham Əliyev Koreya şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini bildirərək, böyük sənaye infrastrukturunu layihələrinin icrasında bu şirkətlərin fəaliyyətini qeyd etdi və Bakının müasir memarlıq obrazında Koreya şirkətlərinin də payının olduğunu söylədi.*

Dövlət başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir. Azərbaycan Prezidenti işgal dövründə Ermənistən müntəzəm olaraq şəhər və kəndlərimizi daşıtdığını qeyd etdi, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını diqqətə çatdırıldı, Azərbaycana dost ölkə şirkətlərinin bu işlərə dəvət edildiyini bildirdi və vurğuladı ki, Koreyada bu təqdimatın keçirilməsi də ölkələrimiz arasında dostluq münasibətlərini bir daha təsdiq edir.

Prezident İlham Əliyev Çonq Su Parkın səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.

Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çonq Su Park xoş sözlərə görə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Koreyanın yeni şimal siyaseti 14 ölkəni əhatə edir və bu ölkələr sırasında Azərbaycan ən qərbdə yerləşən ölkədir. Koreya ilə Azərbaycan arasında bir çox oxşar cəhətlərin, o cümlədən geosiyasi mövqə cəhətdən oxşarlıqların olduğunu vurğulayan Çonq Su Park Koreyanın qıtə və okeanları birləşdirən strateji yerdə, öz növbəsində, Azərbaycanın isə müxtəlif beynəlxalq istiqamətləri birləşdirən nəqliyyat mərkəzində yerləşdiyini və Xəzər də-

*nizi ətrafında nəqliyyat mərkəzi olduğunu məmənunluqla bildirdi.*

*Görüşdə Azərbaycanın Şərqi-Qərbi, Şimal-Cənub nəqliyyat dəhlizlərində rolü qeyd olundu, ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin iqtisadi zonalar arasında əməkdaşlıq imkanlarına toxunuldu. Müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerji, nəqliyyat, logistika və turizm sahələrində əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.*

## **POR TUQALIYA RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ JAİME VAN ZELLER İLƏ GÖRÜŞ**

*22 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Portuqaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyətli səfiri Jaime Van Zellerin etimadnaməsini qəbul etmişdir.*

*Səfir Jaime Van Zeller etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə söhbət etdi.*

*Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi, ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.*

*Söhbət zamanı Azərbaycan–Avropa İttifaqı münasibətlərinə toxunuldu, Azərbaycanın quruma üzv ölkələr və digər Avropa institutları ilə uğurlu əməkdaşlığının olduğu bildirildi. Görüşdə səfir Jaime Van Zellerin fəaliyyəti dövründə münasibətlərimizin çox müsbət şəkildə inkişafının davam ediləcəyinə əminlik ifadə olundu.*

---

## NİGERİYA FEDERATİV RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ YAKUBU SANTURAKİ SÜLEYMAN İLƏ GÖRÜŞ

*22 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Nijeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Yakubu Santuraki Süleymanın etimadnaməsini qəbul etmişdir.*

*Səfir Yakubu Santuraki Süleyman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə səhbət etdi.*

*Görüşdə ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi qeyd edildi, işgal dövründə Nijeriyanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi bildirildi. Dövlət başçısı münaqişənin artıq hərbi-siyasi yollarla həllini tapdığını vurguladı.*

*Prezident İlham Əliyev Azərbaycanın «Qoşulma-ma Hərəkatı»na sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nijeriyanın verdiyi dəstəyə görə minnətdarlığını bildirdi, bunu etimad və dostluq əlaməti kimi qiymətləndirdi. Dövlət başçısı Azərbaycanın «Qoşulma-ma Hərəkatı»nın sədri kimi, üzv döv-*

*lətlərin hüquqlarını müdafiə etdiyini, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini vurğuladı. Azərbaycan Prezidenti İlham Əliyev Yakubu Santuraki Süleymanın səfirlilik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminliyini bildirdi.*

*Səfir Yakubu Santuraki Süleyman Nigeriya Prezidenti Muhammudu Buharinin salamlarını dövlət başçısına çatdırıldı.*

*Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.*

*Səfir Nigeriya və Azərbaycanın həmişə ədalət tərəfdarı olduğunu dedi, ölkəsinin «Qoşulmama Hərəkatı» və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi.*

*Görüşdə ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin olduğu vurğulandı, ticari münasibətləri genişləndirmək üçün imkanların mövcudluğu qeyd edildi.*

*Azərbaycanın «Qoşulmama Hərəkatı» və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkəmizdə təhsil almaları üçün təqaüd ayırdığı və Nigeriyadan olan tələbələrin bu təqaüd programı çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil alıqları vurğulandı.*

---

## UQANDA RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ MUHAMMAD TEZİKUBA KİSAMBIŞA İLƏ GÖRÜŞ

*22 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 22-də Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyətli səfiri Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul etmişdir.*

*Səfir Muhammad Tezikuba Kisambira etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə söhbət etdi.*

*Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin olduğu bildirildi. Həmçinin «Qoşulma-ma Hərəkatı» çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurgulandı. Bu baxımdan Prezident İlham Əliyev Uqanda Respublikasının Azərbaycanın «Qoşulma-ma Hərəkatı»na sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı verilmiş qərara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Dövlət başçısı qeyd etdi ki, bu Hərəkatın sədri kimi, Azərbaycan üzv dövlətlər arasında birliyin gücləndirilməsi, xüsusilə COVID-19 ilə mübarizədə praktiki dəstəyi təmin et-*

*mək üçün fəal iş aparıb. Azərbaycan Prezidenti ölkəmizin bundan sonra da «Qoşulmama Hərəkatı»na üzv olan ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə («ASAN xidmət») Uqandanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Qeyd olundu ki, «ASAN xidmət»in Uqandada yaradılması prosesinə dəstək istiqamətində ölkəmizdəki müvafiq qurumlar tərəfindən iş aparılır.*

*Söhbət zamanı Azərbaycanın UNESCO-nun xətti ilə Keniya, Tanzaniya və Uqandada gənc qızların təhsilini nəzərdə tutan «Etimad Fondu» layihəsinə dəstəyi yüksək qiymətləndirildi.*

*Uqanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Muhammad Tezikuba Kisambira Uqanda Prezidenti Yoveri Mu-seveninin salamlarını dövlət başçısına çatdırıldı.*

*Prezident İlham Əliyev Uqanda Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uqanda dövlətinin başçısına çatdırmağı xahiş etdi.*

*Muhammad Tezikuba Kisambira bildirdi ki, ölkəmizə səfir təyin olunarkən Uqanda Prezidenti ona beynəlxalq aləmdə ölkələrimiz arasında siyasi dəstəyi gücləndirmək barədə tapşırıq verib. Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçımıza çatdırıldı. O həmçinin vurğuladı ki,*

*Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır. Diplomat qeyd etdi ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırlıdır.*

## FİNLANDİYA RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ XANIM KIRSTİ NARİNE İLƏ GÖRÜŞ

*22 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Finlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyətli səfiri xanım Kirsti Narinenin etimadnaməsini qəbul etmişdir.*

*Səfir Kirsti Narine etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi və Finlandiya Prezidenti Sauli Niinistönün salamlarını dövlət başçısına çatdırıldı.*

*Azərbaycan Prezidenti Finlandiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Finlandiyanın dövlət başçısına çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Finlandiya Prezidenti ilə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini xatırlatdı. Dövlət başçısı regionda vəziyyətin dəyişdiyini və regional əməkdaşlıq üçün geniş imkanların yarandığını vurğuladı.*

*Səfir Kirsti Narine ölkələrimiz arasında çoxlu oxşarlıqların olduğunu diqqətə çatdırıldı və əlaqələrimizi genişləndirmək üçün imkanların mövcudluğunu qeyd etdi.*

*Səfir Azərbaycanın «Qoşulmama Hərəkatı»na uğurlu sədrliyini yüksək qiymətləndirdi.*

*Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın, regionda sülhün və sabitliyin gücləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.*

## BANQLADEŞ XALQ RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ QOUSAL AZAM SARKER İLƏ GÖRÜŞ

*23 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul etmişdir.*

*Səfir Qousal Azam Sarker əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurlarda Prezident İlham Əliyevin müdrik siyasətini yüksək qiymətləndirdiklərini vurğuladı. O qeyd etdi ki, səfirlilik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.*

*Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə səhbət etdi.*

*Görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxşı siyasi dialoqun aparıldığı vurğulandı və Azərbaycanın «Qoşulmama Hərəkatı»na sədrlik müddətinin 2023-cü ilədək uzadılmasında Banqladeşin göstərdiyi dəstəyə görə minnətdarlıq bildirildi. Dövlət başçısı Azərbaycanın «Qoşulmama*

---

*Hərəkatı»na sədrliyi dövründə üzv ölkələrin maraqlarının qorunması, COVID-19 ilə mübarizə, vaksinlərin ədalətli bölgüsü sahəsində fəal şəkildə böyük səylər göstərdiyini qeyd etdi.*

Prezident İlham Əliyev tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi məsələsində həm «Qoşulmama Hərəkatı», həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın haqlı mövqeyinin Banqladeş tərəfindən dəstəkləndiyini yüksək qiymətləndirdi.

Dövlət başçısı Qousal Azam Sarkerin səfirlilik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin inkişafına və iqtisadi əməkdaşlığın prioritetlərinin müəyyənləşməsi işinə töhfə verəcəyinə ümidi var olduğunu bildirdi.

Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Qousal Azam Sarker ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini söylədi.

## FİLİPPİN RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ XANIM MARİA ELENA ALQABRE İLƏ GÖRÜŞ

*23 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul etmişdir.*

*Səfir Maria Elena Alqabre Filippin Prezidenti Rodrigo Roa Dutertenin və Filippin xalqının salamlarını dövlət başçısına çatdırıldı. O, Filippinin dövlət başçısının ölkələrimiz arasında əlaqələri genişləndirmək istədiyini vurğuladı.*

*Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə söhbət etdi.*

*Prezident İlham Əliyev Filippin Prezidenti Rodrigo Roa Dutertenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına və xalqına çatdırmağı xahiş etdi.*

*Görüşdə Azərbaycanın da Filippinlə əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğu bildirildi.*

Dövlət başçısı ölkəmizin «Qoşulmama Hərəkəti»na sədrliyinin 2023-cü ilədək uzadılması və bu təşkilat çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüs'lərə, xüsusilə vaksinlərin ədalətli bölgüsü ilə bağlı təşəbbüsə Filippinin verdiyi dəstəyə görə min-nətdarlığını bildirdi. Prezident İlham Əliyev «Qoşulmama Hərəkəti»nin sədri kimi, Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu vurğuladı. İkitərəfli münasibətlərə gəldikdə, dövlət başçısı siyasi və iqtisadi sahələrdə əlaqələrin fəallaşdırılmasını, iqtisadi-ticari münasibətlərin qurulmasının vacibliyini qeyd etdi və Maria Elena Alqabrenin səfirlilik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə ümidi var olduğunu ifadə etdi.

Filippinin ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri xanım Maria Elena Alqabre ilk növbədə, Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü və ərazi bütövlüyünün bərpa olunması, həmçinin Milli Dirçəliş Günü münasibətilə təbrik etdi.

Maria Elena Alqabre səfirlilik fəaliyyəti dövründə Azərbaycanla Filippin arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi, iqtisadi əməkdaşlığın, eləcə də insanlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Səfir Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunmuş videokonfrans formataında Zirvə toplantısının, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin və bu günlərdə

*BMT Baş Assambleyasında COVID-19 və vaksinlərə dair qəbul olunmuş qətnamənin əhəmiyyətinə toxundu. Maria Elena Alqabre, həmçinin Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli haqqında danışaraq, ölkəmizin bu nailiyyətlərinin beynəlxalq təşkilatların hesabatlarında mütərəqqi nümunə kimi əks olunduğunu qeyd etdi.*

---

## KAMBOCA KRALLIĞININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ KİM HENQ MEAS İLƏ GÖRÜŞ

*23 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul etmişdir.*

*Səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə söhbət etdi.*

*Kambocanın Azərbaycana dost ölkə olduğunu söyləyən dövlət başçısı Azərbaycan tərəfinin münasibətlərin inkisafında maraqlı olduğunu vurğuladı. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu diqqətə çatdırın dövlət başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.*

*Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom*

*Sihamoninin salamlarını və firavanlıq arzularını dövlət başçısına və Azərbaycan xalqına çatdırıldı.*

*Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş etdi.*

*Səfir Kim Henq Meas ölkələrimiz arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurgulayaraq, fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıldı.*

---

## ÇİLİ RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ RODRİQO ARKOS İLƏ GÖRÜŞ

*23 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul etmişdir.*

*Səfir Rodriqo Arkos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlər səhbət etdi.*

*Görüşdə Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyi bildirildi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurgulayaraq, biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini bildirdi və ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd etdi.*

*Prezident İlham Əliyev «Qoşulmama Hərəkatı»na Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı Çilinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın bundan sonra da sədr kimi, «Qoşulmama Hərəkatı»na üzv dövlətlər ara-*

sında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu söylədi, eyni zamanda, Azərbaycanın «Qoşulmama Hərəkatı»na və Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi ilə bağlı təbriklərini çatdırıldı. Səfir Rodriqo Arkos Azərbaycanla Sakit Okean Alyansında müşahidəçi statusunda münasibətlərə xüsusi əhəmiyyət verdiklərini vurgulayaraq, post-COVID dövründə ölkələrimiz arasında daha sıx əlaqələrin qurulacağına əminliyini ifadə etdi.

---

## RUSİYA FEDERASIYASI BAŞ NAZİRİNİN MÜAVİNİ ALEKSEY OVERÇUK İLƏ GÖRÜŞ

*24 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Rusiya Federasiyası Baş Nazirinin müavini Aleksey Overçuku qəbul etmişdir.*

*Söhbət zamanı ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafından məmənunluq ifadə edildi, bu il ticarət dövriyyəsinin 7 faiz artdığı qeyd olundu. Rusiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi bildirilərək, Prezident İlham Əliyevin bu işdə dəstəyinin önəmi vurğulandı. Bildirildi ki, görüş keçirildiyi vaxtda eyni zamanda, Azərbaycan–Rusya işgüzar dairələri arasında da danışıqlar davam edir.*

*Görüşdə Rusiya şirkətlərinin Azərbaycanın işğalından azad edilmiş ərazilərində fəaliyyəti, ticarət dövriyyəsinin artırılması, qarşılıqli sərmayə qoyuluşu məsələləri geniş müzakirə olundu. Əminlik ifadə edildi ki, Azərbaycan–Rusya münasibətləri müxtəlif sahələrdə bundan sonra da uğurla inkişaf edəcək.*

*Söhbət zamanı Rusiya–Azərbaycan–Ermənistan Baş Nazir müavinlərinin sədrliyi ilə üçtərəfli Komisiyanın fəaliyyəti və eləcə də gələcək planlar haqqında fikir mübadiləsi aparıldı.*

*Dövlət başçısı İlham Əliyev bu sahədə göstərdiyi səylərə görə Aleksey Overçuka təşəkkürünü bildirdi.*

*Görüşdə o da qeyd olundu ki, Azərbaycanla Ermenistan arasında nəqliyyat kommunikasiyalarının tezliklə açılması bölgədə sabitliyə və iqtisadi inkişafa öz töhfəsini verəcəkdir.*

---

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ

Hörmətli Vladimir Vladimiroviç!

Kemerovo vilayətində «Listvyajnaya» kömür şaxtasında fövqəladə hadisə nəticəsində insanların həlak olması xəbəri məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi-qəlbdən başsağlığı verirəm, zərərçəkənlərin hamısının tezliklə sağalmalarını arzu edirəm.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 25 noyabr 2021-ci il

## RUSİYA ELMLƏR AKADEMİYASININ PREZİDENTİ ALEKSANDR SERGEYEVİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

*25 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 25-də Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

*Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu və əlaqələrimizin inkişafında humanitar sferada, o cümlədən elmi sahədə əməkdaşlığın rolu vurgulandı. Bu sahədə əməkdaşlığımızın zəngin tarixə malik olduğu bildirildi və müasir dövrdə bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəminə toxunuldu. Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin səfərinin elmi əməkdaşlıq sahəsində əlaqələrin perspektivlərinin müzakirəsinə və daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi.*

*Aleksandr Sergeyev Rusiya Elmlər Akademiyasının xatırə medalını Prezident İlham Əliyevə təqdim etdi.*

## **RUSİYA FEDERASIYASININ SOÇİ ŞƏHƏRİNƏ İŞGÜZAR SƏFƏR**

*26 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmışdır.*

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ İKİTƏRƏFLİ GÖRÜŞ

*Soçi*

*26 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında noyabrın 26-da Soçidə ikitərəfli görüş olmuşdur.*

**Vladimir Putin:** Hər vaxtınız xeyir, hörmətli İlham Heydər oğlu. Sağ olun ki, gəlməyə razılıq verdiniz. Çoxlu suallar yığılib qalib. Əlbəttə, Dağlıq Qarabağ probleminin nizamlanması ilə əlaqədar bizim üçtərəfli görüşümüz diqqət mərkəzində olacaq. Mən indicə öz həmkarlarımıla – Sizin yaxşı tanıldığınzı və iqtisadiyyat problemləri, nəqliyyat dəhlizlərinin açılması məsələləri ilə məşğul olan Rusiya hökumətinin Baş Nazir müavini, Müdafiə naziri, məlum olduğu kimi, nizamlanma işinə əhəmiyyətli töhfə verən Sərhəd Xidmətinin tabe olduğu Federal Təhlükəsizlik Xidmətinin direktoru ilə söhbət edirdim.

Ümumiyyətlə, orada suallar çoxdur, lakin hər halda, bizim ikitərəfli görüşümüzü ondan başlamaq istərdim ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi tamam olur.

Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq şəkildə qeyd etməli olacaqıq. Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda, bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir. Əlbəttə, humanitar əlaqələr bu fonda davam edir. Mən bizim görüşlərimizdə həmişə ilk növbədə, bu barədə danışram. Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən da-ha çox – 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən, çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə belə ümumbaşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafi üçün yaxşı şərait yaradır.

Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu barədə üçtərəfli formatda danışarıq. Bir azdan Ermənistanın baş naziri bizə qoşula-

caq və biz bu diskussiyani davam etdirəcəyik. Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, incidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisənin baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şəraitin yaradılması üçün nə edilib və hamı nə etməlidir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz!

**İ l h a m Ə l i y e v:** Cox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq – həm görüşmüşük, həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerovo vilayətində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək istərdim. Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə telegram göndərmişəm. Bu gün Azərbaycan xalqı adından bir daha Sizə, bütün Rusiya xalqına başsağlığı vermək istəyirəm.

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdəşlərin münasibətləri kimi səciyyələndiririk. Bu sadəcə, söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa maraq, o cümlədən biznes dairələri

arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığı aid 7 «Yol xəritəsi»ni reallaşdırırıq.

Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanılması üzrə bizim fəaliyyətimizi qiymətləndiriyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusyanın ali məktəblərində təhsil alır. Əslində bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq, ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası Hökumətinin Sədr müavinini qəbul etmişəm, dünən axşam isə Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfinin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusyanın ixrac mərkəzi və «Rosəksimbank»ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni bu bir həftə bizim qarşılıqlı fəaliyyəti-

mizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.

Əlbəttə, bu gün biz Ermənistan–Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində bu sülhməramlıların məsuliyyəti zonasında ciddi incidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi incidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, bu bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan–Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiyası Hökumətinin yüksəkvəzifəli nümayəndələrinin və Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il də bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.

Dəvət üçün bir daha çox sağ olun, təkcə Rusiyanın deyil, bütün dünyanın incisi olan bu diyarın gözəl təbiətinə heyran olduğumu bir daha bildirmək istərdim.

**Vladimir Putin:** Cox sağ olun.

---

## AZƏRBAYCAN, RUSİYA PREZİDENTLƏRİ VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ ARASINDA ÜÇTƏRƏFLİ GÖRÜŞ

*Soçi*

*26 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistən Respublikasının baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da Soçidə üçtərəflü görüş keçirilmişdir.*

**Vladimir Putin:** Hörmətli həmkarlar, dostlar! İlk növbədə, sizə təşəkkür etmək istərdim ki, mənim dəvətimə cavab verməyi və atəşkəs haqqında Bəyanat qəbul ediləndən sonra bir il ərzində görülmüş işə müəyyən yekun vurmaq üçün Rusiyaya gəlməyi mümkün hesab etmisiniz. Sonra biz artıq cari ilin yanварında atəşkəs və normal həyatın bərpa edilməsi haqqında razılışmalarımızı təsdiq etdik. Bu müddətdə həqiqətən, az iş görülməyib. Əfsuslar olsun ki, məsələlərin hamısı hələ də nizamlanmayıb. Sərhəddə baş verən faciəli incidentlərdən, hər iki tərəfdən insanların həlak olmasından və yaralanmasından xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edir. Əslində biz sizinlə bu gün

onun üçün toplasmışıq ki, gələcəkdə buna bənzər incidentlər baş verməsin.

Lakin bütövlükdə il ərzində az iş görülməyib. Birincisi, heç bir irimiqyaslı döyük əməliyyatları baş vermir, bu da özlüyündə çox yaxşı haldır. Bu müd-dət ərzində və bizim tərəfin köməyi ilə qaćqınların qaytarılması ilə bağlı böyük iş aparılıb, 53 min insan daimi yaşayış yerlərinə qayıdır. Yaxşı monitorinq qrupu yaradılıb, bizim contingent fəaliyyət göstərir, hər iki tərəfin dəyərləndirməsindən belə başa düşü-rəm ki, layiqincə işləyir, insanların həyatı üçün təh-lükəsiz şərait təmin edir. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzi fəaliyyət göstərir. Ən əsası odur ki, gələcəkdə normal dinc həyat üçün şərait yaradılır. Bu çox vacibdir. Ermənistan, Azərbay-can və Rusiya hökumətlərinin Baş Nazir müavinləri səviyyəsində üçtərəfli Komissiya yaradılıb. Mə-nim həmkarlarım işin necə getməsi barədə məruzə etdilər. Asan deyil. Lakin buna baxmayaraq, bu iş irəliləmə vəziyyətindədir və elə düşünməyə əsas var ki, yaxın vaxtlarda biz nəqliyyat kommunikasiya-larının işə salınması üzrə müvafiq qrupun işini nəinki təsdiqləyəcək, həm də hamı üçün uyğun zə-ruri tədbirlər görəcəyik.

Mənə elə gəlir ki, bütün səylərimizin məqsədi bundan ibarətdir, yəni regionun dirçəldilməsi üçün şəraitin yaradılması, insanların orada özlərini təh-lükəsiz hiss etmələri və təsərrüfat fəaliyyəti ilə nor-mal məşğul olmaları, iqtisadiyyatı inkişaf etdirə bilmələri üçün bütün bunlar, sözsüz ki, hər iki ölkə-

nin vətəndaşlarının həyat səviyyəsində ən əlverişli şəkildə əksini tapmalıdır.

Ermənistan və Azərbaycan ilə münasibətlərin xüsusi xarakterini nəzərə alsaq, bu, Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Biz yüzilliklər boyu vahid dövlətin tərkibində olmuşuq, çox dərin tarixi əlaqələrimiz var. Bu əlaqələrin kəsilməsini istəməzdik. Əksinə, biz onları bərpa etməyə və gələcəkdə də dəstəkləməyə səy göstərməliyik.

Əvvəldə mənim demək istədiklərim bunlardır.

Biz indi İlham Heydər oğlu ilə birgə işlərin gedişində razılaşdırılmalı olacağımız məsələləri qabaqcadın müzakirə etdik. Ermənistan tərəfi ilə biz bu-nu qabaqcadın, vaxtında etmişik, Ermənistanın baş naziri ilə son vaxtlar dəfələrlə bu barədə danışmışıq. İndi görüş yerinə gələndə də bu barədə fikirlərimizi bölüşdük. Bizim üçtərəfli görüşümüzdən sonra Nikol Vovayeviç qalacaq, biz hələ onunla ikitərəfli görüş də keçirəcəyik.

Görüşümüzün əvvəlində mənim demək istədiklərim bunlardır. Əgər görüşümüzün əvvəlində həmkarlarımın deməyə sözü və istəyi varsa, buyursunlar.

**İlham Əliyev:** Dəvət üçün çox sağ olun, Vladimir Vladimiroviç. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin nizamlanması məsələsində Sizin şəxsi iştirakınızı və əlbəttə, keçən il Bəyanatın mətninin razılışdırılması işində fəal iştirakınızı Azərbaycanda yüksək qiymətləndiririk. Siz qeyd etdiyiniz kimi, biz ilin əvvəlində bu formatda görüşmüştük, indi artıq ilin sonunda görüşürük.

Yekun vurmaq olar. Əlbəttə, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında vəziyyət bütövlükdə sabitdir. Ciddi insidentlər olmayıb. Qəsdən törədilmiş təxribatlar olmayıb. Müşahidə olunan ayrı-ayrı hallar sistemli xarakter daşımadı. Buna görə də Rusiya sülhməramlı kontingentinin yaxşı xidmətinə görə, uzun illər boyu dondurulmuş münaqişə, keçən il tammiqyashlı müharibə vəziyyətində olan regionda təhlükəsizliyi təmin etmələrinə görə təşəkkürümüz bildirmək istərdim.

Bu il ərzində Azərbaycan müharibənin nəticələrinin aradan qaldırılması və kommunikasiyaların bərpası işində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, bu, hələlik yerinə yetirilməmiş mühüm məsələlərdən biridir. Ona görə ki, keçən il noyabr ayında qəbul edilmiş və imzalanmış üçtərəfli Bəyanatın praktiki olaraq bütün bəndləri yerinə yetirilib. Buna görə düşünürəm ki – bu gün biz Sizinlə təbii ki, bu barədə əvvəlcə söhbət etdik – bu mövzu, həmçinin Azərbaycan ilə Ermənistən arasında sərhədlərin müəyyən edilməsi mövzusu müzakirə ediləcək. Biz bu məsələdə Rusiya tərəfinin dəstəyini, o cümlədən məsləhət dəstəyini də çox yüksək qiymətləndiririk.

Ermənistən ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırlıq. Üstəlik, biz Ermənistən tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə yenidən qonşular kimi ya-

şamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaqq.

Əlbəttə, bir sıra başqa məsələlər də qarşıya çıxır, lakin onlar operativ şəkildə, o cümlədən Rusiya tərəfinin, şəxsən Sizin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, hökumətin və digər strukturların fəal iştirakı ilə həll edilir.

Dəvət üçün, yenidən belə bir görüş keçirmək imkanı üçün bir daha təşəkkür edirəm.

## AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ RUSİYA RƏHBƏRLƏRİNİN ÜÇTƏRƏFLİ BƏYANATI

*Soçi*

### **«Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı 26 noyabr 2021-ci il**

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 10 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.

Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl sırasındə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il

10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmış birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.

Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı contingentinin mühüm töhfəsini qeyd etdik.

Azərbaycan–Ermənistən sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistən Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli Komissiyanın yaradılması barədə şərtləşdik.

2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistən Respublikasının Baş Nazir müavinlərinin və Rusiya Federasiyası Hökumətinin Sədr müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş üçtərəfli İşçi qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistən Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formallaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bər-

qərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək.

**Azərbaycan Respublikasının Prezidenti  
İ.H.Əliyev**

**Ermənistan Respublikasının baş naziri  
N.V.Paşinyan**

**Rusiya Federasiyasının Prezidenti  
V.V.Putin»**

---

## RUSİYA VƏ ERMƏNİSTAN RƏHBƏRLƏRİ İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA ÇIXIŞLAR

*Soçi*

*26 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında noyabrın 26-da keçirilmiş üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri mətbuata bəyanatlarla çıxış etmişlər.*

### **Rusiya Prezidenti Vladimir Putinin bəyanatı**

Bizim üçtərəfli görüşün yekununda mən öz həmkarlarım – Azərbaycan Prezidentinə və Ermənistənin baş nazırınə bir daha təşəkkür etmək istərdim ki, onlar Rusiyaya gəlməyə və Qarabağ problemi ətrafinda və bütövlükdə hazırda regionda nizamlama məsələlərində yaranmış vəziyyəti müzakirə etməyə razılaşıblar. Əvvəlcədən deməliyəm ki, bu gün biz çox konstruktiv şəkildə işləmişik. Bu gün üçün yaranmış vəziyyət dərindən təhlil edilib. Biz Rusiya sülhməramlılarının, sərhədçilərin, ərazilərin minalardan təmizlənməsi ilə məşğul olan, insanla-

rın daimi yaşayış yerlərinə qayıtmalarını təmin edən mütəxəssislərin işini yüksək qiymətləndirdik. Onu da qeyd etmək istərdim ki, mənim fikrimcə biz mühüm olan bir sıra məsələlər barədə razılığa gəldik. Onlardan birincisi, bu ilin sonuna qədər mexanizmlərin yaradılmasıdır. Biz iki dövlət arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəldik. Ümidvaram ki, bu, tezliklə baş verəcək. Bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur.

Diqqəti cəlb etmək istədiyim ikinci məsələ humanitar xarakterli məsələlərlə bağlı çox mühüm, həssas məqamdır. Biz burada da nəzərəçarpacaq dərəcədə irəlilədik.

Nəhayət, üçüncü məsələ ondan ibarətdir ki, biz iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət etdik, birinci addım kimi, nəqliyyat dəhlizlərinin açılması barədə danışdıq, bu həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Düşünürəm ki, biz artıq xeyli müd-dət ərzində bu məsələ üzərində işləyən Baş Nazir müavinlərinə təşəkkür etməliyik. Gələn həftə – bu bizim növbəti razılaşmadır – onlar müəyyən yekunlar vurmaq və bu gün razılaşdırıldığımız və qəbul etdiyi-miz qərarları elan etmək üçün Moskvada topla-şacaqlar. Bugünkü işə görə bir daha çox sağ olun. Həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın baş nazırınə təşəkkürlərimi bildirmək istəyirəm.

## Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, icazə verin, bugünkü görüşə görə, həmçinin Azərbaycan ilə Ermənistan arasında mövcud məsələlərin həlli işində əlverişli şəraitin yaradılması üçün səylərinizə görə Sizə bir daha təşəkkürümüz bildirim. İki ölkə arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən bir il keçib və biz bu ili bütövlükdə müsbət səciyyələndirə bilərik.

Vladimir Vladimiroviç, fürsətdən istifadə edib Sizə, habelə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Qarabağda sülhməramlı fəaliyyətə görə bir daha təşəkkür etmək istərdim. Bu bir ildə Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasında ciddi incidentlər olmayıb. Əlbəttə, bu il ərzində çox mühüm hadisələr baş verib. Biz bu formatda artıq ikinci dəfədir görüşürük – ilin əvvəlində və ilin sonunda. Sərhədlərin delimitasiyası, demarkasiyası, nəqliyyat arteriyalarının bərpası ilə bağlı məsələlər barədə Vladimir Vladimiroviçin dediklərini təkrar etmək istəmirəm. Bu gün bu məsələlər barədə çox ətraflı, mən deyərdim, səmimi söhbət oldu. Biz öz planlarımızı, hər iki tərəfi narahat edən məsələləri açıq müzakirə etdik. Ən başlıcası, mübahisələrin, fikir ayrılıqlarının nizamlanması işində qəbul etdiyimiz qərarlar, zənnimcə, Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaqdır. Vladimir Vladimiroviç qeyd etdiyi kimi, humanitar xarak-

terli məsələlər də müzakirə edilib. Azərbaycan həmişə – istər döyük əməliyyatları dövründə, istər onlardan sonra – bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistən tərəfinə verilib. Yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilib, bir nəfər mülki şəxs yolu azaraq bizim əraziyə keçib. Yəni biz həmişə humanizm prinsipinin alılıyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistən tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şəraitin yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistən ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmin-dəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə catacağıq.

Azərbaycan üçün Rusiya dostdur, strateji tərəfdasıdır. Mən deyərdim ki, hətta strateji tərəfdəşdan da artıqdır. Azərbaycan ilə Rusiya arasında etimada əsaslanan münasibətlərin səviyyəsi, o cümlədən ən həssas məsələlər barəsində Ermənistən ilə ortaq fikrə gəlməyimizə şərait yaradır. Düşünürəm ki, görüşümüzün yekun nəticələri yaxşı olacaq, bu nəticələri çox gözləmək lazımdır gəlməyəcək, regionda vəziyyət daha təhlükəsiz və proqnozlaşdırılan olacaqdır.

Vladimir Vladimiroviç, dəvətə və bugünkü görüşə görə Sizə bir daha təşəkkür edirəm.

---

## **SOÇİ AEROPORTUNDÀ «MOSKVA.KREML.PUTİN» VERİLİŞİNƏ QISA MÜSAHİBƏ**

*Soçi*

*26 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Soçi Beynəlxalq Aeroportunda Rusyanın «Rossiya-1» telekanalında efirə gedən «Moskva. Kreml. Putin» verilişinə müsahibə vermişdir.*

**İ l h a m Ə l i y e v:** Biz Azərbaycanda bunu çox müsbət qiymətləndiririk. Mən bu gün görüşdə də dedim. Rusiya Ermənistən ilə Azərbaycan arasında münasibətlərin normallaşması üçün çox mühüm rol oynayır. Görüşün yekunlarına əsasən qəbul etdiyimiz, nəqliyyat şəbəkələrinin açılması, delimitasiya üzrə Komissiyanın işə hazırlaşması üçün atılan addımlar barədə Birgə Bəyanat buna dəlalət edir. Azərbaycan bütün bu məsələləri dəfələrlə irəli sürüb və Rusiya bunu həmişə dəstəkləyib. Bugünkü görüş də çox böyük əhəmiyyət kəsb edir.

### **Səfər başa çatdı**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgülzər səfəri noyabrın 26-da başa çatdı.*

## BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ TELEFONLA GÖRÜŞ

*27 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında noyabrin 27-də telefon səhbəti olmuşdur.*

*Dövlət başçıları Azərbaycan–Belarus münasibətlərinin uğurlu inkişafını məmənuniyyətlə qeyd edərək, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin da-ha da möhkəmləndirilməsi məsələlərinə dair fikir mübadiləsi apardılar.*

## TÜRKMƏNİSTANA İŞGÜZAR SƏFƏR

*28 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gəlmişdir.*

*Azərbaycanın və Türkmənistanın Dövlət bayraqlarının dalgalanlığı Aşqabad Beynəlxalq Hava Limanında dövlət başçımızın şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.*

*Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabinetinin Sədr müavini Sapardurdu Toyliyev qarşıladı.*

*Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü oldu.*

**Qurbanqulu Berdiməhəmmədov:** Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-i bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artırın qətnamə qəbul edilib. Düşünürəm ki, xüsusi

sən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, integrasiya məsələlərini nəzərdə tuturam.

Səmimi desəm, bu gün məni çox heyrətləndirən bir xəbər aldım. Adətən, biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccübülu oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnaməsini təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən, inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən, müzəffər olub. Mən sadəcə, demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.

Bizim gündəlikdə bir neçə məsələ vardır: növbəti sammitin gündəliyinin təsdiq edilməsi, baş katibin seçilməsi, növbəti sammiti kim keçirəcək və Aşqabad Sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz!

**İlhəm Əliyev:** Sağ olun, hörmətli Qurban-qulu Məlikquliyeviç. İlk növbədə, bir daha qardaş Türkmənistana səfərə dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Bu sammitdə bizim iştirak etmə-

yimiz təşkilatımızın prinsiplərinə sadiq olduğu-muzu təsdiq edir.

Bakıdan buraya uçanda gözəl panoram, əkilmış tarlalar, abad məhəllələr, qəsəbələr gördüm. Aşqabad burada olanları ilk dəqiqlərdən öz gözəlliyi və möhtəşəmliyi ilə heyran edir. Bildiyiniz kimi, mən dəfələrlə Sizin ölkənizdə olmuşam və Sizin rəhbərliyinizlə həm ölkənizin sosial-iqtisadi inkişafı, həm də abadlıq, şəhər infrastrukturunun yaradılması işində qazanılmış nailiyyətlərə heyran olduğumu həmişə bildirmişəm. Yadımdadır, ötən görüşümüzdə Sizin idman şəhərciyinizlə, bəlkə də idman şəhəri ilə tanış oldum. O vaxt Siz Asiadəni uğurla keçirdiniz. Bu onu göstərir ki, dövlət öz gücünə, ənənələrinə, türkmən xalqının istedadadına əsaslanaraq inamlı irəliləyir. Bu bizi ürəkdən sevindirir.

Sizə İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi, bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümüz bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətlə təbrik edir. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu həqiqətən, çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmenistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra

---

da qardaşlar kimi, çiyin-çiyinə irəliləyəcəyik. Bir daha sağ olun.

**Qurbanqulu Berdiməhəmmədov:** Bir məqamı da vurğulamaq istəyirəm. Hər halda, Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir. Biz yeganə neytral ölkəyik və qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər. Sağ olun.

\* \* \*

*Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirildi.*

*Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirildi.*

*Dövlət başçıları Fəxri qarovul dəstəsinin qarşı-sından keçdilər.*

## İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ XV ZİRVƏ TOPLANTISINDA İŞTİRAK

*Aşqabad*

*28 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak etmişdir.*

*Türkmenistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılıdı.*

*Dövlət başçıları xatırə şəkli çəkdirildilər.*

*Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak etmək üçün Türkmenistana gələn digər qonaqları qarşılıdı.*

*Dövlət və hökumət başçıları birgə foto çəkdirildilər.*

*Prezident Qurbanqulu Berdiməhəmmədov Zirvə toplantısını açaraq, tədbir iştirakçlarını salamladı. Türkmenistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısına ev sahibliyi etməkdən məmənun olduğunu bildirdi. Təşkilatın üzv ölkələr arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini vurguladı.*

*Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıkış edərək, Zirvə toplantısına sədrliyin Türkiyədən Türkmenistana keçdiyini bildirdi, İƏT-ə üzv ölkələrin koronavirusla mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini vurğuladı, bu sahədə ölkəsində görülmən işlərdən danışdı.*

*Prezident Rəcəb Tayyib Ərdoğan «Birlikdə gələcəyə» devizi ilə keçirilən Zirvə toplantısının ortaq hədəfləri müəyyənləşdirmək, ticarət həcmini artırmaq, iqtisadi əlaqələri fəallaşdırmaq üçün yaxşı fürsət olduğunu vurğuladı.*

**Rəcəb Tayyib Ərdoğan:** Türkiyənin irəli sürdüyü Xəzərdən keçən Şərq–Qərb dəhlizi təşəbbüsü və Bakı–Tbilisi–Qars dəmir yolu xətti bu kontekstdəki səylərimizin ən əyani təzahürüdür. Ölkəmizlə bölgəmiz arasında birbaşa avtomobil yolu bağlantısını quracaq Zəngəzur dəhlizinin də önəmi böyükdür. Qardaşımız Azərbaycanın işgal altındaki torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açdı. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırılma cəhdlərini dəstəkləyəcəkdir. Türkiyə olaraq, bu prosesdə Azərbaycanın yanında olmaqdə davam edəcəyik. Təşkilat olaraq da Azərbaycan ilə tam həmrəylik içərisində olmağımız böyük önem daşıyır.

*Sonra dövlət başçımız Zirvə toplantısında çıkış etdi.*

## Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

Cənab sədr, əziz qardaşım Qurbanqulu Məlik-quliyeviç!

Hörmətli dövlət və hökumət başçıları!

Cənab baş katib!

Qardaşım, Türkmənistan Prezidenti Qurbanqulu Məlik-quliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümüz bildirmək və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrlik münasibətilə təbrik etmək istərdim. Fürsətdən istifadə edərək, qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edir və Təşkilata rəhbərlik işində uğurlar arzu edirəm.

Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və «Qoşulmama Hərəkatı» çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.

İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümüz bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm.

---

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumi daxili məhsul 3 dəfədən çox artıbdır. Genişmiqyashlı islahatlar nəticəsində Azərbaycanda münbət sərmayə iqlimi yaradılıbdır. Dünya Bankının «Doing Business» hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.

Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanın nailiyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadıqliyi sahəsində isə 5-ci yerdə qərarlaşdır. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniya-sına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulubdur.

Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilibdir. 2022-ci ildə həmin məqsədlərə dövlət bütçəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılaçaqdır.

Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz «peyvənd millətçiliyi»nin qəti şəkil-də əleyhinə olduğumuzu daim vurgulayırıq.

Bu il «Qoşulmama Hərəkatı»nın sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib. Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımını edibdir.

Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistən tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistən məglubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işgal olunmuş ərazilərindən dərhal, tam və qeydşərtsiz çıxarılmasını tələb edən qətnamənin icrasını təmin etdi.

İşgal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrat zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşgal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağdırılmış, digər iki məscidə isə ciddi zərər dəymmişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır. Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri vardır. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət bütçəsindən 1,3 milyard ABŞ dolları ayrılibdir. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmidə vəsait ayrılacaqdır.

Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru «yaşıl enerji» zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat Günəş və 2000 meqavat külək enerjisi təşkil edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə toplantısında mən həmkarlarına Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturunu

Şərqi-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Diqqətinizə görə sağ olun.

\* \* \*

*Zirvə toplantısında çıkış edən Pakistan Prezidenti Arif Alvi də Azərbaycanın Vətən müharibəsin-dəki Qələbəsi münasibətilə təbriklərini çatdırıldı. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyünün bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.*

*Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xosrov Naziri, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin təşkilat çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladılar, yeni çağırışlar müstəvisində ortaya çıxan təhlükələrə qarşı birgə mübarizənin zərurətindən danışdılar.*

## **İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ XV ZİRVƏ TOPLANTISI İŞTIRAKÇILARININ ŞƏRƏFİNƏ VERİLMİŞ NAHARDА İŞTİRAK**

*Aşqabad*

*28 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 28-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə verilmiş rəsmi naharda iştirak etmişdir.*

## PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ARİF ALVİ İLƏ GÖRÜŞ

*Aşqabad*

*28 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Aşqabadda Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşmüştür.*

*Görüşdə iki ölkə arasındaki əlaqələrdən məmənunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.*

*Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərərəsi birgə Komissiyanın rolu vurgulandı. Yaxın zamanlarda Komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.*

*Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.*

Görüşdə ölkələrimiz arasında təmasların artırılmasının, turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.

Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.

## TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ EMOMƏLİ RƏHMON İLƏ GÖRÜŞ

*Aşqabad*

*28 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Aşqabadda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşmüştür.*

*Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin məmənunluq doğurduğu qeyd edildi. İqtisadi-ticari münasibətlərin genişləndirilməsi, nəqliyyat imkanlarının nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.*

## İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ SEYİD İBRAHİM RƏİSİ İLƏ GÖRÜŞ

*Aşqabad*

*28 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşmüştür.*

**İlham Əliyev:** Salaməleyküm.

**Seyid İbrahim Rəisi:** Salaməleyküm. Əhvaliniz yaxşıdır, necəsiniz?

**İlham Əliyev:** Çox sağ olun, yaxşıyam. Sizi görməyimə şadam.

**Seyid İbrahim Rəisi:** Mən də Sizinlə İƏT dövlət başçılarının Sammitində görüşümdən çox xoşhalam. İƏT-ə üzv ölkələrin dövlət başçılarının Sammiti bizim üçün çox yaxşı bir fürsət oldu ki, Sizinlə də görüş imkanı yarandı. Sizin rəsmi şəxslərin, həm Baş Nazir müavininin, həm də Xarici İşlər nazirinin İranın Xarici İşlər nazirinin müavini ilə çox yaxşı təmasları oldu, Baş Nazir müavininin Tehrana çox uğurlu səfəri baş tutdu. Mənə verilən məlumatə görə, bu görüşlərdə çox müsbət müzakirələr aparılıb. Mən əminəm ki, belə əlaqələr, təmas-

lar, müzakirələr iki ölkənin münasibətlərinin inkişafına töhfələr verəcək. Ölkələrimiz arasında münasibətlərdə qarşıya çıxan məsələlər belə temaslar və səfərlər çərçivəsində öz həllini tapa bilər. Azərbaycan Respublikası ilə münasibətlərimiz təkcə qonşuluq münasibətləri deyildir, bizim ürəklərimizin münasibətidir, iki ölkənin xalqlarının ürəkləri bir döyünür. Bizim tarix və sivilizasiya birliyimiz vardır. Bütün bunlar bizi daha da möhkəm birləşdirir. Biz heç vaxt imkan verməməliyik ki, digərləri bizim münasibətlərimizə müdaxilə etsin. Biz öz məsələlərimizi özümüz həll etməliyik, münasibətlərimizi irəliyə aparmaq, qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə işləməliyik. İndiyə qədər olan təcrübə də bunu göstərir ki, biz həmişə öz məsələlərimizi özümüz müzakirə edəndə onların bir çoxunun həllinə nail olmuşuq və qarşidakı maneələri dəf etmişik. Mən bunu Sizə dəqiqliklə və əminliklə söyləyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan və dəstəkləyən ölkələrdən biri İran İslam Respublikası olub.

Qarabağ məsələsinə münasibətdə də İran İslam Respublikasının mövqeyi şəffaf və birmənalı idi. İranda İslam inqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamisinin mövqeyi bundan ibarət idi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz əminik ki, Azərbaycan Respublikasının Baş Nazir müavininin və Azərbaycan Respublikasının Xarici İşlər nazirinin iranlı həmkarları ilə apardıqları danışıqlar, müzakirələr

ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcək, irəliyə aparacaq və əlaqələrimiz möhkəmlənəcəkdir. Buyurun, biz Sizin xidmətinizdəyik.

**İlhəm Əliyev:** Çox sağ olun, hörmətli cənab Prezident, mən Sizi səmimiyyətlə salamlayıram. Çox şadam ki, görüş üçün belə gözəl fürsət yaranıb. Bu bizim Sizinlə birinci görüşümüzdür. Əminəm ki, bu görüş İran–Azərbaycan əlaqələrinin inkişafına çox güclü təkan verəcəkdir.

**Seyid İbrahim Rəisi:** Mütləq elə olacaqdır.

**İlhəm Əliyev:** İran İslam Respublikası ilə əlaqələrə biz çox böyük önəm veririk. Bizim xalqlarımız qardaş xalqlardır. Əsrlərboyu bir yerdə yaşamışq. Qohumluq əlaqələri də kifayət qədər genişdir. Xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Bu çox gözəl zəmindir. Biz bu zəmin üzərində ikitərəfli əlaqələrin müasir tarixini yazırıq.

\* \* \*

*Görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi, mehriban qonşuluq və dostluq əlaqələrinin mövcudluğu bildirildi.*

*Söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal–Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanaçağı və bu nəqliyyat qoşağından istifadə edə biləcəyi imkanları vurğulandı.*

*Görüşdə Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən sonra regionda*

*geosiyasi vəziyyətin dəyişdiyi bildirildi, bölgə ölkələrinin regional məsələlərin həllində iştirakının vacibliyi diqqətə çatdırıldı.*

*Eyni zamanda, ölkələrimiz, habelə Azərbaycan, Rusiya və İran arasında enerji qovşağının yaradılması məsələləri müzakirə edildi. Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi ticari əlaqələr ətrafında geniş fikir mübadiləsi aparıldı. Söhbət zamanı İran–Azərbaycan əlaqələrinin tarixi xarakter daşıdığı və xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olduğu bir daha vurğulandı.*

*Sonda Azərbaycan və İran prezidentlərinin iştiraki ilə «İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş» imzalandı.*

*Sazişin imzalanmasından sonra dövlət başçıları İranın kütləvi informasiya vasitələrinə müsahibə verdilər.*

**İlhəm Əliyev:** Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi, İran–Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran–Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran–Azərbaycan əlaqələri çox yüksək səviyyədədir.

**Sualı:** Bir sənəd imzalandı, o barədə nə deyərdiniz?

**I l h a m Ə l i y e v:** Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti vardır. Bu, tarixi sənəddir. Bir daha İran–Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi vardır.

**S u a l:** Cənab Prezident, yorulmayasınız. Bu gün müsəlman ölkəsi Azərbaycanla Sizin danışıqlarınız baş tutdu. Danışıqlar barədə nə deyə bilərsiniz?

**S e y i d İ b r a h i m R ə i s i:** Azərbaycanla münasibətlərimiz mədəni, mehriban və səmimidir, bizim əlaqələrimizin tarixi çox qədimdir. Bu əlaqələrdə heç bir anlaşılmazlığın olması gərək deyil. Bu gün Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə yaxşı görüşümüz oldu və iki ölkə arasında maraq doğuran məsələlər müzakirə edildi. Bu gün Azərbaycan, İran və Türkmənistan arasında imzalanmış qaz sazişi ölkələrimizin əlaqələrinin, iki və üç ölkə arasındakı münasibətlərin inkişafına xidmət edəcəkdir. Bu sahədə ciddi və çoxsaylı addımların atılması zəruridir və iki ölkənin iradəsi sayəsində ölkələrimiz arasındakı əlaqələr, o cümlədən iqtisadiyyat, ticarət, tranzit, mədəni sahələrdə əməkdaşlıq əlaqələrin genişlənməsinə yönəlməlidir. Əlaqələrimizin tarixi qədimdir, bundan sonra da genişlənməli və inkişaf etməlidir.

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ GÖRÜŞ

*Aşqabad*

*28 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Aşqabadda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşməşdir.*

*Görüşdə iki ölkə arasındaki dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdıği bir daha qeyd edildi.*

*Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin Təşkilata sədrliyi yüksək qiymətləndirildi. Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.*

*Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.*

### **Səfər başa çatdı**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri noyabrın 28-də başa çatdı.*

## BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD ƏL-NƏHƏYYANA

Əlahərzət!

Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyinin 50-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında güclü islam həmrəyliyinə əsaslanan dövlətlərarası münasibətlər və əməkdaşlıq xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dinamik şəkildə inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar bayram gündündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 29 noyabr 2021-ci il*

---

## DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN HƏRBİ HELİKOPTERİNİN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDE HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ

2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisindəki «Qaraheybət» aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması xəbəri bizi son dərəcə kədərləndirdi.

Bu ağır itkinin acısını Sizinlə yaşayır, dərdinizi bölüşür, Sizə və doğmalarınıza Mehriban xanım ilə birlikdə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 30 noyabr 2021-ci il*

**PAKİSTAN İSLAM RESPUBLİKASININ  
MÜDAFIƏ İSTEHSALATI NAZİRİ,  
AZƏRBAYCAN–PAKİSTAN  
HÖKUMƏTLƏRARASI BİRGƏ  
KOMİSSİYANIN HƏMSƏDRI  
XANIM ZUBAYDA CƏLAL İLƏ GÖRÜŞ**

*30 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrin 30-da Pakistan İslam Respublikasının Müdafiə İstehsalatı naziri, Azərbaycan–Pakistan hökumətlərarası birgə Komissiyanın həmsədri xanım Zubayda Cəlalı qəbul etmişdir.*

*Görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Xanım Zubayda Cəlalin səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından önəmi qeyd edildi.*

*Dövlət başçısı bu yaxınlarda Pakistan Prezidenti ilə görüşünü məmənunluqla xatırladaraq, bu görüşün çox uğurlu olduğunu və əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğuladı.*

*Prezident İlham Əliyev Bakıda keçiriləcək Azərbaycan–Pakistan hökumətlərarası birgə Komissiyanın işinə toxunaraq, bu tədbirin iqtisadi əməkdaşlığın genişlənmə-si, ticarət dövriyyəsinin həcminin artırıl-*

*ması, biznes dairələri arasında əlaqələrin səviyyəsinin qaldırılması işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.*

*Dövlət başçısı investisiya qoyuluşu üçün prioritətlərin müəyyənləşdirilməsinin zəruriliyini də vurğuladı.*

*Prezident İlham Əliyev Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi davamlı siyasi-mənəvi dəstəyə və qardaş mövqeyinə görə bir daha minnətdarlığını bildirdi və Azərbaycan xalqının bunu yüksək qiymətləndirdiyini vurğuladı.*

*Dövlət başçısı bu xüsusda qeyd etdi ki, Azərbaycan tərəfi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidən qurulma və bərpa işlərində iştirak edən xarici şirkətlər sırasında Pakistan şirkətlərini də görməkdən məmnun olardı.*

*Nazir Zubayda Cəlal ölkəsinin Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini vurgulayaraq, bu münasibətlərin illər ərzində özünü doğrultduğunu bildirdi. O, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbənin Pakistanda bayram tədbirləri ilə qeyd edildiyini bildirərək, bunu ölkələrimiz arasında olan qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.*

*Qonaq Azərbaycan-Pakistan hökumətlərarası birgə Komissiyanın iclasının da əlaqələrimizin genişləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirdi.*

*Görüşdə ticarət, enerji, nəqliyyat, turizm, təhsil və hərbi-texniki sahələr də daxil olmaqla, əməkdaşlıq münasibətlərinin bütün sahələr üzrə genişləndiril-*

*məsinin əhəmiyyəti vurğulandı. Azərbaycan–Pakistan–Türkiyə üçtərəfli əməkdaşlıq formatının müxtəlif istiqamətlərdə daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Ölkələrimizin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədikləri xüsusi qeyd olundu.*

## **TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ**

*30 noyabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə noyabrin 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla zəng etmişdir.*

*Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlət başçımıza başsağlığı verdi, həlak olanların ailə üzvlərinə səbr dilədi və yaralıların tezliklə sağalmasını arzuladı.*

*Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.*

## **QAZAXISTAN RESPUBLİKASININ BİRİNCİ PREZİDENTİ – ELBASI NURSULTAN NAZARBAYEV İLƏ TELEFONLA GÖRÜŞ**

*1 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 1-də Qazaxistan Respublikasının Birinci Prezidenti – elbasi Nursultan Nazarbayevə telefonla zəng etmişdir.*

*Dövlət başçımız 30 il bundan əvvəl Qazaxistanın ilk Prezidenti seçilmiş Nursultan Nazarbayevi Qazaxistan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzuladı. Prezident İlham Əliyev Nursultan Nazarbayevin müasir Qazaxistan dövlətçiliyinin əsasını qoyduğunu vurğulayaraq qeyd etdi ki, məhz onun müdrik siyaseti və yorulmaz fəaliyyəti nəticəsində ölkə müstəqillik qazandığı ilk günlərdən tarixi sınaqlardan çıxaraq, bütün sahələrdə sürətli inkişaf yolu keçib, beynəlxalq aləmdə layiqli yerini tutub. Dövlət başçımız Nursultan Nazarbayevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərimizin möhkəm təməlini qoyduğunu vurğuladı.*

*Təbrikə və xoş sözlərə görə dövlət başçısına min-nətdarlığını bildirən Nursultan Nazarbayev ümum-*

---

*milli lider Heydər Əliyevlə dostluğunu ehtiramla yad edərək qeyd etdi ki, ulu öndərin müdrik və uzaqqörən siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyaset Azərbaycana bütün sahələrdə böyük nailiyyətlər qazandırıb. Nurlutan Nazarbayev Vətən müharibəsində Azərbaycanın Qələbəsinin önəmini də qeyd etdi.*

*Prezident İlham Əliyev və Nurlutan Nazarbayev ölkələrimiz, xalqlarımız arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə etdilər.*

*Telefon söhbəti zamanı Nurlutan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verdi.*

*Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirdi.*

## AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ TOİVO KLAAR İLƏ GÖRÜŞ

*1 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul etmişdir.*

*Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlət başçısına çatdırıldı. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş etdi.*

*Görüşdə Avropa İttifaqı–Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan–Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edildi.*

*Söhbət zamanı, həmçinin bu ay Brüsseldə keçiriləcək «Şərqi Tərəfdaşlığı» Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparıldı.*

*Toivo Klaar helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür etdi.*

---

## TÜRKİYƏ RESPUBLİKASI ALI TƏHSİL ŞURASININ SƏDRİ EROL ÖZVAR İLƏ GÖRÜŞ

*2 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 2-də Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul etmişdir.*

*Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıldı. Prezident İlham Əliyev Türkiyə dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.*

*Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlət başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür etdi.*

*Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmləndirilməsində rolü qeyd olundu. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.*

*Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan–Türkiyə birləşdirən universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.*

*Sonda dövlət başçısına xatırə hədiyyəsi təqdim edildi.*

**ABŞ-in ŞİMALİ KAROLİNA  
UNİVERSİTETİNİN BİOKİMYA VƏ  
BİOFİZİKA FAKÜLTƏSİNİN  
PROFESSORU, KİMYA ÜZRƏ  
NOBEL MÜKAFATI LAUREATI,  
DÜNYA ŞÖHRƏTLİ ALİM  
ƏZİZ SƏNCƏR İLƏ GÖRÜŞ**

*2 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 2-də ABŞ-in Şimalı Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə Nobel mükafatı laureati, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alım Əziz Səncəri qəbul etmişdir.*

*Əziz Səncər Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qurur hissi keçirdiyini dedi.*

*Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi.*

*Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Səncərin Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək, bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğuladı.*

Dövlət başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Səncərin yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirdi. Əziz Səncəri Türk Dünyasının önəmlı şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmənluğununu bildirdi və Azərbaycan xalqının ona həm alim, həm də bir vətənpərvər insan kimi, böyük hörmət və sevgi bəslədiyini xüsusü olaraq vurğuladı.

---

## ABŞ ETNİK ANLAŞMA FONDUNUN PREZİDENTİ VƏ TƏSİŞÇİSİ MARK ŞNAYER İLƏ GÖRÜŞ

*2 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 2-də ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri qəbul etmişdir.*

*Görüşdə Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudilərin icmasının ölkəmizdə bir ailə kimi, mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmənunluqla vurğulandı.*

*Digər dini və etnik icmaların nümayəndləri ilə yanaşı, yəhudilərin icmasına dövlət səviyyəsində yaradılmış şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirildi, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edildi.*

*Söhbət zamanı Bakıda keçirilən və Mark Şnayerin iştirak etdiyi «Mədəniyyət naminə sülh» qlobal kampaniyasının Tərəfdarlar Forumu Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına verdiyi növbəti töhfə kimi dəyərləndirildi.*

## TAİLAND KRALI ƏLAHƏZRƏT MAHA VAÇİRALONQKORNA

Əlahərzrət!

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındaki ikitərəfli münasibətlər bundan sonra da dostluq məcrasında inkişaf edəcək, beynəlxalq təsisatlar, xüsusən də «Qosulmama Hərəkatı» çərçivəsində əlaqələrimiz genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağılığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amənlilik və rifah arzulayıram.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 2 dekabr 2021-ci il

## FİNLANDİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB SAULİ NIİNİSTÖYƏ

Hörmətli cənab Prezident!

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 3 dekabr 2021-ci il*

## **QUBA RAYONUNA SƏFƏR**

*6 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva dekabrin 6-da Quba rayonuna səfər etmişlər.*

*Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoydular.*

**Olimpiya İdman Kompleksində yenidən qurulma,  
əsaslı təmir və tikinti işlərindən sonra yaradılmış  
şəraitlə tanışlıq**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva dekabrin 6-da Quba Olimpiya İdman Kompleksində yenidən qurulma, əsaslı təmir və tikinti işlərindən sonra yaradılmış şəraitlə tanış olmuşlar.*

*Dövlət başçısı, xanımı və qızı kompleksin ərazisini gəzdilər.*

*Məlumat verildi ki, yenidən qurulma, əsaslı təmir və tikinti işlərindən sonra obyektin bazasında Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksi yaradılıb. Layihənin özünəməxsusluğu ondan ibarətdir ki, burada istirahət, idman, təlim və tədris bir məkanda*

cəmləşib. Həmçinin belə komplekslərin yaradılması regionlarda əmək bazarına yeni iştirakçıların daxil olmasına ciddi təkan verir.

*Quba universal Kompleksində 200–250 işçinin çalışacağı nəzərdə tutulur. Onların mütləq əksəriyyətini yerli sakinlər təşkil edəcək.*

*Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Kompleksdəki 340 tamaşaçı-yerlik üzgüçüllük hovuzu, 6600 tamaşaçı-yerlik futbol stadionu, Şahmat Mərkəzi və hotellə tanış oldular.*

*Bildirildi ki, Kompleksin təlim və tədris hissəsində maliyyə sektorу prioritet olmaqla, bank, sigorta və kapital bazarları iştirakçıları üçün məşğələlər keçiriləcək. İlkin mərhələdə isə personalın xidmət səviyyəsinin yüksəldilməsi üçün programların təşkili nəzərdə tutulur.*

*Şahmat Mərkəzində idmanın bu növü ilə məşğul olmaq istəyənlər üçün hər cür şərait yaradılıb, çünkü şahmat dövlətimizin xüsusi diqqətində olan idman sahələrindəndir.*

### **«Quba ABAD Factory» qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva dekabrın 6-da «Quba ABAD Factory» qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışı mərasimində iştirak etmişlər.*

*ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyyev müəssisədə görülmüş işlər barədə məlumat verdi.*

Bildirildi ki, «Quba ABAD Factory» bir neçə ildir qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi də onlara yardımçı olacaqdır.

Yerli sakinlər müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı təmirə ehtiyacı olan və istifadəsiz qalan binanın mövcudluğunu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənmiş binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızlarının preslənməsi nəzərdə tutulur.

Xatırladaq ki, ABAD Prezident İlham Əliyevin 2016-ci ildə imzaladığı fərmanla yaradılıb. Statistik göstəricilər onu deməyə əsas verir ki, ABAD fəlsəfəsi əsaslı reallaşmaqdadır. İlin 10 ayının yekununda ABAD 500 ailəyə dəstək göstərib. Nəticədə ABAD-çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər növ məhsulları satışa çıxarıilib. Ümumilikdə 5,5 milyon manat dəyərində məhsulun ABAD vasitəsilə satışı həyata keçirilib.

Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaqdır.

Qeyd olundu ki, bu müəssisə vasitəsilə həm ABAD-çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək, həm də digər mikro və kiçik sahibkarların ehtiyacları qarşılanacaqdır.

## **Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 sayılı tam orta məktəbdə yaradılmış şəraitlə tanışlıq**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva dekabrın 6-da Heydər Əliyev Fondu tərəfindən Qubanın Birinci Nügədi kəndində inşa olunmuş 1 sayılı tam orta məktəbdə yaradılmış şəraitlə tanış olmuşlar.*

*Təhsil müəssisəsində görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, Birinci Nügədi kənd 1 sayılı tam orta məktəbin əvvəlki binası 1971-ci ildə inşa olunmuşdu və son illər tam yararsız vəziyyətdə idi. İndi isə şagirdlər Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş tam yeni məktəbdə təhsillərini davam etdirəcəklər.*

*Müasir standartlara cavab verən yeni məktəbin inşası keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması deməkdir.*

*Birinci Nügədi kənd 1 sayılı tam orta məktəbin şagirdləri indiyədək müxtəlif fənn olimpiadalarında müvəffəqiyyət qazanıb, məzunlar yüksək balla ali məktəblərə qəbul olublar. Təkcə son 4 ildə məktəbin 5 şagirdi 600-dən çox balla tələbə adını qazanıb.*

*Dövlət başçısı, xanımı və qızı yeni məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzdilər.*

*Müasir infrastruktur tədrisin keyfiyyətinə birbaşa müsbət təsir göstərən amillərdəndir. Əminliklə demək olar ki, bundan sonra Birinci Nügədi kənd*

*1 saylı tam orta məktəbin şagirdləri daha böyük uğurlar qazanacaqlar.*

### **Quba–Qonaqkənd avtomobil yolunun açılışı mərasimi**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba–Qonaqkənd avtomobil yolunun açılışı mərasimində iştirak etmişdir.*

*46 kilometrlik Quba–Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gedis-gəlişi təmin olunur.*

*Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmışdır. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi. Ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunut sularının axıdılması təmin edilib. Bir sözlə, dövlət başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görüllübdür.*

*Onu da qeyd edək ki, Quba–Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.*

## Qonaqkənd qəsəbəsində yeni inşa olunmuş Mədəniyyət evində yaradılmış şəraitlə tanışlıq

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində yeni inşa olunmuş Mədəniyyət evində yaradılmış şəraitlə tanış olmuşlar.*

*2020-ci ildən etibarən Qonaqkənd qəsəbəsində kompleks abadlıq və quruculuq işləri həyata keçirilib. Qəsəbədə ümummilli lider Heydər Əliyevin abidəsinin ətrafında yeni park salınıb. Həmçinin Mədəniyyət evinin istifadəyə yararsız, qəzalı vəziyyətdə olan binası sökülrək, əvəzində yenisi tikilib.*

*Dövlət başçısı, xanımı və qızı Mədəniyyət evi ilə tanışlıqdan sonra qəsəbə sakinləri ilə görüşdülər.*

**İlham Əliyev:** Xoş gördük.

**Vahid Əhmədov** (Milli Məclisin üzvü): Xoş gəlmisiniz, cənab Prezident!

**İlham Əliyev:** Çox sağ olun. Birinci dəfədir Qonaqkənddəyəm.

*Sakinlər dövlət başçısına Quba-Qonaqkənd avtomobil yolunun çəkilməsi ilə bağlı minnətdarlıqlarını bildirdilər.*

**Vahid Əhmədov:** Allah Sizdən razı olsun ki, bu qərarı verdiniz. Əhali çox razıdır. Bu bölgədə, ümumiyyətlə, həm qaz var, həm işləq var, həm yollar çəkilir. Əhali çox rahatdır. Bir də Sizi Qələbə münasi-bətilə təbrik etmək istəyirəm. Siz çox böyük Qələbə əldə etdiniz. Siz adınızı Azərbaycanın tarixinə qızıl hərflərlə yazdırınız. Bunu heç vaxt unutmaq olmaz.

Ulu öndərin vəsiyyətini yerinə yetirdiniz. Quba camaatı Sizdən çox razıdır. Son vaxtlar Qubada kifayət qədər böyük işlər görülür. Bunlar hamısı rəhbərliyinizlə olur. O cümlədən, Mehriban xanıma öz dərin minnətdarlığını bildirirəm. Onun humanitar sahədə gördüyü işlər kifayət qədər çoxdur. Biz onun hamısı ilə maraqlanırıq. Ümumiyyətlə, Prezident, Birinci vitse-prezident Azərbaycanda çox işlər görür, hələ bundan sonra da çox işlər görəcəklər. Azərbaycan 200 ildə ilk dəfə olaraq torpağını azad etdi. Buna Siz nail oldunuz, Sizin siyasetiniz nail oldu. Sizə uğurlar arzu edirəm. Bir də aynın 24-də Sizin 60 yaşıınız olacaq. Bu münasibətlə Sizi təbrik edirəm. Sizə cansağlığı, Mehriban xanımla daim bir yerdə olmanızı, nəvələrinizin toyunu görməyinizi arzu edirəm, inşallah.

**İlhəm Əliyev:** Cox sağ olun, təşəkkür edirəm.

**Ağsaqqal:** Hörmətli Prezidentimiz, Qonaqkənd torpağına xoş gəlmisiniz!

**İlhəm Əliyev:** Sağ olun.

**Ağsaqqal:** Bu gözəl günləri, bu gözəl həyatı bizi ulu öndərimiz Heydər Əliyev bəxş edib. Minillik tarixi vərəqləsələr görərlər ki, belə gözəl dövran, belə gözəl zaman, belə gözəl həyat olmayıb.

*Heydər bir Gündədir gəlib cahana,  
Onun işığıdır düşüb hər yana.  
Eşq olsun qəhrəmanlar ölkəsi Azərbaycana.*

1970-ci ildə ulu öndərimiz Quba rayonuna gələndə mən qarışlamışam. Onun alqışını qazanmı-

şam. İndi Allah nəsib edib Sizi də qarşılıamaq qismət olub mənə. Müharibə başlayandan 14 əsgər göndərmişəm – 3 övlad, 11 nəvə. Qazisi də var, veterani da var, bu saat cəbhədə olanı da var. Bu körpülər ki, salınır, bunları heç bir xəzinə əvəz edə bilməz. Bu 2 çay sürü ilə qoyun aparıb, saysız-hesabsız texnika batırıb. Bu Qonaqkənd belə olmayıb. Bu həyat, bu rahatlıq, bu işlər Sizin yorulmaz fəaliyyətinizin, uğurlu siyasetinizin nəticəsidir. Var olun! Allah qorusun Sizi! Allah qorusun xalqını, Vətənini, torpağını qoruyan insanları! İndi bir balaca şeir var, icazə versəniz, onu deyim.

*Ali Baş Komandan İlhamın,  
Göstərdiyi hünəri xalqın ürəyindədir,  
Qazandığı hər zəfər xalqın ürəyindədir.  
Dəmir yumruq sindirdi düşmənlərin belini,  
Sevindirdi ölkəsini, sevindirdi xalqını,  
Qazandığı hər zəfər xalqın ürəyindədir.  
Aşıq Vahidin səsi heyran edir hər kəsi,  
44 günün təntənəsi xalqın ürəyindədir.  
Ordumuzun şöhrəti,  
Ordumuzun qüdrəti,  
Ordumuzun hörməti  
Həm yerdə, həm göydədir.  
Sağ olsun ordumuz, durur ər kimi,  
Vətən keşiyində şiri-nər kimi,  
Mən də öz xalqımla bir əsgər kimi,  
Vətən yolunda hazırlam bu gün.  
Eşq olsun qəhrəman Azərbaycana!*

Var olun. Allah qorusun Sizi. Allah xalqımızı, millətimizi qorusun. Çox sağ olun.

**İlham Əliyev:** Sağ olun, təşəkkür edirəm. Bil-diyyiniz kimi, mən ilk dəfədir Qonaqkənddəyəm. Amma bu kənd haqqında çox eșitmışəm və bilirəm ki, bu kəndin Azərbaycan tarixində çox böyük yeri var, tarixi yerdir, tarixi yaşayış məskənidir. Bilirəm ki, Qonaqkənd camaatı həmişə zəhmətkeş olub, həmişə mərd olub, həmişə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Onu da bilirəm ki, bu kəndin əsas problemi yol idi. Doğrudan da bu yoluň çəkil-məsi, hesab edirəm ki, tarixi hadisə sayıyla bilər. Quba rayonunda əhəmiyyət baxımından bir Xınalıq yoludur, bir də Qonaqkənd yolu. Xınalıq yolu da keçilməz bir yol idi, oraya da gedib çatmaq üçün saatlarla vaxt lazım idi və qış aylarında, ümumiyyətlə, təcrid vəziyyətində idi. Qonaqkənd də, həmcinin. Vahid müəllim də, Quba ictimaiyyəti də dəfələrlə bu məsələni qaldırmışdır. Nəhayət, biz buna nail olduq. İndi Qubadan buraya təxminən yarım saata gəlmışəm. Düzdür, mən gələndə yollar açıq olur, amma hər halda, 40-45 dəqiqliyə gəlmək olar.

**Vahid Əhmədov:** Biz əvvəller iki saatə gəlirdik.

**İlham Əliyev:** Əvvəller iki saatə. Əlbəttə, kəndin xəstəsi, yaşılı var, kəndə gəlmək, getmək, burada istehsal olunan məhsulları bazarlara çatdırmaq çətin idi. Ona görə bu yoluň çox böyük əhəmiyyəti var. Bir də ki, kəndə qaz da çəkilib, artıq iki ildir ki, qaz verilir. İşiq da var, su da var.

**Ağsaqqal:** Artıq camaat qayıdır, cənab Prezident. Artıq evlər tikirlər burada, Bakıda yaşayanlar qayıdırular.

**İlhəm Əliyev:** Bəli, buraya gələrkən yol boyunca gördüm, kəndlərdə yeni evlər tikilir. Bura çox gözəl turizm zonasıdır. Bu yol olmadığı üçün buraya turist də gəlmirdi. Əminəm ki, indi bu gözəl mənzərəli yerlərdə çox gözəl istirahət zonaları, hotellər, ictimai yerlər yaradılacaq. Yəni Qubanın bu hissəsi canlanacaq. Buna şübhəm yoxdur.

**Vahid Əhmədov:** İndi iş yerləri də açılır, dircəliş var. Sağ olun, var olun.

**İlhəm Əliyev:** Yol olandan sonra işlər də düzəlcək. Çünkü burada camaatin əsas dolanışışı mal-darlıqdır. Havası da təmiz və sərindir.

**Vahid Əhmədov:** Siz gələndə yəqin ki, gör-dünüz. Yol boyunca turizm obyektləri tikilir.

**İlhəm Əliyev:** Bəli, fikir verdim.

**Vahid Əhmədov:** Bunlar bir ildə əmələ gəlib.

**İlhəm Əliyev:** Çox adam gələcək, turistlər gələcək. O ki qaldı Qarabağ müharibəsinə, bu bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan və-təndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü ya-xınlaşdırırırdı. Biz bütün işgal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq. Qarabağı görməyən gənc nəsil yetişdi və onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə yeni dövr başlanır.

**Vahid Əhmədov:** Quruculuq işləri.

**İlhəm Əliyev:** Bəli, quruculuq işləri, həm Qarabağda, həm də Zəngəzurda aparılır. Eyni za-

manda, bizim son vaxtlar apardığımız işlər onu göstərir ki, hər hansı bir revanşist meyil olarsa, onun məsələsi dərhal yerindəcə həll olunacaq. Çünkü müharibədən sonra Ermənistən tərəfindən bir neçə dəfə belə cəhdələr oldu və onun acı nəticələrini onlar gördülər. Ona görə də hələ ki, gec deyil, mən onlara artıq dəfələrlə müraciət edərək demişəm, bizim şərtlərimizi qəbul etməlidirlər, yollarla, kommunikasiyalarla bağlı hər hansı bir qeyri-səmimi yanaşmaya son qoyulmalıdır. Əgər belə olarsa, onda Cənubi Qafqazda bütün xalqlar sülh, əmin-amənlıq şəraitində yaşayacaqlar. Çünkü biz istədiyimizə nail ola bilmişik, bunu hər kəs gördü.

**A ğ s a q q a l:** İnşallah, Allahın köməyi ilə.

**İ l h a m Ə l i y e v:** Ermənistən da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandırıa bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm – bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacağıq. Hesab edirəm ki, həm Ermənistən rəhbərliyi, həm Ermənistən ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun. İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi. Yol boyunca gələndə gördüm, şəhidlərin şəkilləri vuru-

lub. Hər bir yerdə belədir – mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm – kəndlərdə şəhidlərin şəkil-ləri vurulub. Yəni bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib.

**A ğ s a q q a l:** Hamı bir nəfər kimi.

**İlhəm Əliyev:** Hər bir vətəndaş, hər bir rə-yon sakini, hər bir nümayəndə. Bu, tarixi hadisədir və cəmi bir il keçib üstündən, görün nə qədər böyük işlər görmüşük. Mən Qarabağ, Zəngəzur bölgəsinə bəlkə də 10 dəfədən çox getmişəm. Amma Azərbay-canın qalan yerlərini də yaddan çıxarmıram.

**Sakinlər:** Çox sağ olun.

**İlhəm Əliyev:** Gəlmışəm buraya. Bu gözəl hadisəni sizinlə qeyd edirəm.

**A ğ s a q q a l:** Hörmətli Prezident, Azərbaycanın çörəyinə xainlik edənləri Allah-taala zəlil edəcək, inşallah. Allah qorusun xalqımızı, Vətənimizi, ölkəmizi. Allah qorusun Sizi, sizin bir kəlmə sözünü-zü, bir dəqiqli vaxtinizi, atığınız addımı heç bir xə-zinə əvəz edə bilməz. Uğurlar olsun Sizə.

**İlhəm Əliyev:** Çox sağ ol, ağsaqqal, çox sağ ol. Gedək ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdirək. Sizin neçə yaşıınız var?

**A ğ s a q q a l:** 85.

**İlhəm Əliyev:** Maşallah, yaxşısınız. Bura sə-falı yerlərdir, yəqin ki, uzunömürlülər çoxdur.

**Sakinlər:** Bəli, çoxdur.

\* \* \*

*Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızlı Leyla Əliyeva Qonaqkənd sakinləri ilə birlikdə ulu öndər Heydər Əliyevin qəsəbənin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoyular.*

*Sonra xatırə şəkli çəkdirildi.*

**Vahid Əhmədov:** Camaatin adından təşəkkür edirəm.

**Ağsaqqal:** Hörmətli Prezident, icazə versəniz bir xeyir-dua da verim.

**İlham Əliyev:** Bəli, buyurun.

**Ağsaqqal:** Xeyirlər, dualar izləyər Sizi.

*Xətadan, bəladan gizləyər Sizi,  
Yollara göz dikib gözləyər Sizi,  
Hər ana, hər bacı, hər qız, hər gəlin,  
Gedin sağ-salamat, qayıdin gəlin.  
Gedin çovğun kimi, gəlin yaz kimi,  
Çaxın şimşek kimi, çalın saz kimi.  
Koroğlu balası xan Eyvaz kimi,  
Yağı düşmənlərin bağrını dəlin,  
Gedin, sağ-salamat qayıdin gəlin.  
Kor olsun Əzrail, görməsin Sizi,  
Saxlasın babanız İsmayıll Sizi,  
Qorusun cənabi Cəbrayıl Sizi,  
Əli üstünüzdən çəkməsin əlin.  
Gedin sağ-salamat, qayıdin gəlin, inşallah.*

**İlham Əliyev:** Cox sağ olun.

**Mehriban Əliyeva:** Cox gözəl şeir idi, sağ olun.

**Ağsaqqal:**

*Deyir daş var, qızıldan qiymətli,*

*Qız var oğuldan qeyrətli,*

*İl gəlməsə səxavətli, çöl neyləsin.*

**Mehriban Əliyeva:** Sizə cansağlığı arzulayıram.

Sağ olun.

**Sakinlər:** Siz sağ olun. Bizə diqqət yetirirsiniz, ömürboyu minnətdarıq. Cox sağ olun.

**Ağsaqqal:** Yolunuz açıq olsun, inşallah.

## RUSİYA FEDERASIYASI HƏŞTƏRXAN VİLAYƏTİNİN QUBERNATORU İQOR BABUŞKİNİN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

7 dekabr 2021-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 7-də Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

*Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiyi vurğulandı.*

*Prezident İlham Əliyevin Həştərxana səfərləri məmənunluqla xatırlandı və bu səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edildi. Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət və nəqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi. Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirildi.*

*Görüşdə bu gün açılışı olacaq Həştərxan İşgüzər Mərkəzinin əhəmiyyəti qeyd edildi, Bakı ilə Həştə-*

---

*xan arasında birbaşa müntəzəm hava əlaqəsinin yaradılmasının əməkdaşlığın genişlənməsi baxımdan önəmi vurğulandı.*

*Söhbət zamanı ölkəmizin Rusiya Federasiyasının Həştərxan vilayəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.*

*Sonda Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İgor Babuşkin dövlət başçımıza xatırə hədiyyəsi təqdim etdi.*

## «TOTAL ENERGIES» ŞİRKƏTİNİN KƏŞFİYYAT VƏ HASİLAT ÜZRƏ PREZİDENTİ ARNO BREYAK İLƏ GÖRÜŞ

7 dekabr 2021-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 7-də «Total Energies» şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arno Breyaki qəbul etmişdir.*

*Görüşdə Arno Breyakin fəaliyyətinin başa çatması qeyd edildi. Dövlət başçısı onun ölkəmizlə Total şirkəti arasında əməkdaşlıqla töhfə verdiyini vurğuladı.*

*Arno Breyak fəaliyyatına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.*

*Söhbət zamanı təxminən bir ildən sonra «Abşeron» yatağında hasil olunacaq birinci qazın ölkəmizdə sənayenin inkişafı və əhalinin artımı ilə bağlı qaza olan daxili tələbatın ödənilməsi, ixrac potensialının artırılması, yeni bazarlara çıxışın əldə edilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması işinə xidmət edəcəyinə ümidivarlıq ifadə olundu.*

*Görüşdə ölkəmizlə Total şirkəti arasında əlaqələr, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.*

**ALMANİYA FEDERATİV  
RESPUBLİKASININ FEDERAL  
KANSLERİ ZATİ-ALİLƏRİ  
CƏNAB OLAF ŞOLTSA**

Hörmətli cənab Federal Kansler!

Almaniya Federativ Respublikasının Federal Kansleri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimiyyətlə təbrik edir və ən xoş arzularımı yetirirəm.

Biz Azərbaycan ilə Almaniya arasındaki dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi əhəmiyyət veririk. Siyasi, iqtisadi və mədəni sahələrdə səmərəli əməkdaşlığımız dövlətlərarası münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşidakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 9 dekabr 2021-ci il*

## ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT

12 dekabr 2021-ci il

*Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri dekabrin 12-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmişlər.*

*Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.*

*Azərbaycanın Dövlət himni səsləndirildi.*

*Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.*

*Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatırələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.*

\* \* \*

*Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İntibah, milli*

*şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, müstəqilliyimizin dönməz xarakter alması bu dövrün əsas məhiyyətini təşkil edir.*

*Ümummilli liderin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca ondan əvvəl heç bir hakimiyyət sahibi etməyib. Meydana silahsız gələn bu dahi insan qüdrətli ordu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dönəmi Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünüə çevrildi.*

*Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyüümüzün bərpası idi. Ulu öndərin illər öncə böyük uzaqqörənliliklə dediyi bu sözlər yada düşür: «Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işgal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olur olsun». Həmin vaxt 17 ildən sonra yetişdi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. İldən-ilə güc toplayan Azərbaycan, onun rəşadətli ordusu düşməni torpaqlarımızdan qovub çıxartdı, üçrəngli bayraqımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət bəşiyi olan Şuşada qürurla dalğalanmağa başladı.*

*Ulu öndərin anim günündə bu dahi şəxsiyyətin xilaskarlıq missiyası xüsusi minnətdarlıqla xatır-*

*lanır. Ötən əsrin 90-ci illərində çox ağır, böhranlı vəziyyətə düçər olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də Fəxri xiyabanda yaşanan böyük izdiham ulu öndərin xatırəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir.*

## AZƏRBAYCAN PREZİDENTİNİN «TWİTTER» SƏHİFƏSİNDƏN

*12 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin anim günü ilə bağlı rəsmi «Twitter» səhifəsində paylaşım etmişdir.*

*Paylaşımında ulu öndərin aşağıdakı sözləri yer alıb: «Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir».*

## **QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB KASIM-JOMART TOKAYEVƏ**

Hörmətli Kasım-Jomart Kemeleviç!

Qazaxıstan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırırıram.

Müstəqillik illərində Qazaxıstan tarixi sınaqlardan şərəflə çıxaraq, bütün sahələrdə sürətli inkişaf yolu keçmiş, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Azərbaycan Respublikası qardaş ölkənizin bu uğurlarına səmimi-qəlbdən sevinir.

Xalqlarımızı dərin tarixi kökləri olan dostluq münasibətləri birləşdirir. Bu gün bu xoş ənənələr üzərində qurulmuş dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir.

İnanıram ki, six tellər ilə biri-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq, Azərbaycan ilə Qazaxıstan arasındaki dostluq, səmərəli əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 13 dekabr 2021-ci il*

## BƏHREYN KRALI ƏLAHƏZRƏT SEYX HƏMƏD BİN İSA ƏL-XƏLİFƏYƏ

Əlahəzrət!

Bəhreyn Krallığının milli bayramının 50-ci il-dönmü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu il Azərbaycan Respublikası ilə Bəhreyn Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. İnanıram ki, dini və mədəni köklərlə bir-birinə bağlı olan xalqlarımızın mənafelərinə uyğun olaraq, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri birləşdirilməz bundan sonra da uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Bəhreyn xalqına daim əmin-amanlıq və fıravanlıq diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 13 dekabr 2021-ci il*

## «QARABAĞ» FUTBOL KLUBUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

*13 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 13-də UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn «Qarabağ» futbol klubunun üzvlərini qəbul etmişdir.*

**İ l h a m Ə l i y e v:** Əziz dostlar, əziz «Qarabağ» futbol klubunun nümayəndələri. Sizi əldə edilmiş yeni nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. «Qarabağ» futbol klubu Azərbaycan azarkeşlərini, deyə bilərəm ki, bütün Azərbaycan xalqını bir daha sevindirdi. Bu qələbə bir daha göstərdi ki, «Qarabağ» futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, «Qarabağ» beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil, çünki klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, həm də müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyətlər əldə etmək üçün yorulmadan çalışırlar.

Əlbəttə, sərr deyil ki, «Qarabağ» futbol klubunun adı sizin üzərinizə əlavə məsuliyyət qoyur. Siz həm işgal dövründə, həm ikinci Qarabağ müharıbəsində əldə edilmiş tarixi Zəfərdən sonra Qarabağ

adını uca tutursunuz, bu adı bütün Avropa futbol məkanında təbliğ edirsiniz. Bir daha demək istəyirəm, nəzərə alsaq ki, uzun illər torpaqlarımız, o cümlədən Ağdam şəhəri işgal altında idi, hər qələbə, «Qarabağ» futbol klubunun hər tarixi addımı hər bir Azərbaycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək, xalqımızı sevindirəcəksiniz.

Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünkü bu biabırçı hadisəyə səhv demək düzgün olmaz. Eyni zamanda, bu, birinci dəfə deyil ki, «Qarabağ» futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Bu dəfə qrup mərhələsində. 2014-cü ildə həllədici oyunda son dəqiqlik də vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən məhrum etdi. O vaxt, səhv etmirəmsə, Zelinka familyalı çexiyalı hakim belə bir biabırçı addım atmışdı. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçlarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünkü bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası

turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən?! Yaxşı, sən görmürsən, korsan, yan hakim də görəmür, o da kordur? Bu korları necə yiğib doldurublar buraya?! Nə üçün məhz «Qarabağ»ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik?! Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə – təkcə sizə yox – ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsayıdı, iki dəfə olsayıdı, deyərdik ki, ola bilər, səhv olub, hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir.

Mən ümid edirəm ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq. Ümid edirəm ki, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaqlar. Əks təqdirdə, əgər onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacaqıq. Növbəti dəfə də sizi haqlı qələbədən məhrum edəcəklər. Növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək.

Futbol və idman siyasətdən ayrı olmalıdır. Bunu bir çoxları deyir, amma əfsuslar olsun ki, bir çoxları da bu prinsipi pozur. Çünkü idmanı siyasileşdirmək, idmandan siyasi alət kimi istifadə etmək, idman nailiyyətlərini siyasi müstəviyə keçirmək cəhdləri kifayət qədər çox olub. Mən artıq 24 ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prez-

dentiyəm. Bu illər ərzində dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya oyunlarında bizə qarşı olan ədalətsizliklərlə rastlaşmışam. Son Olimpiya oyunları istisna deyil. Əlbəttə ki, biz səssiz qalmamalıyıq.

Mən bilirəm ki, «Qarabağ» klubu, rəhbərlik, məşqçilər həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi, hayharay salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazımlaşdırır. Halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımı hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın.

Onu da deməliyəm ki, nə üçün mən buna bu qədər fikir verirəm. Bilin, hər bir Azərbaycan vətəndaşı kimi, o biabırçı halı görəndə mənim də ürəyim ağrıyır. Mən də düşünürəm ki, biz buna nə qədər dözməliyik?! Nə vaxta qədər bu, davam edəcək?! Biz hamımız yaxşı başa düşürük ki, bu elə-belə hadisə deyil. Ya təlimatlanmış hakim bunu edir, ya da ki, özü hansısa fikirlər və duyğular əsasında bunu edir. Bunun başqa adı ola bilməz. Bunu görməmək mümkün deyil. Eyni zamanda, bu bizi ruhdan salmamalıdır. Biz 28 il ərazisi işgal edilmiş ölkə kimi yaşamışiq, 28 il dözüm göstərmişik, hazırlıq işləri aparmışiq, güc toplayırdıq və bu gücü topladıq, düşməni torpaqlarımızdan qovduq. Bu illər ərzində nə qədər ədalətsizliklərlə, nə qədər ikili

standartlarla üzləşmişdik. Bu bizi qətiyyən ruhdan salmadı, əksinə, məni Prezident kimi, daha da ruhlandıırırdı, daha da əzmkar edirdi, daha da qətiyyətli edirdi və bu tarixi missiyani yerinə yetirmək üçün əlavə güc verirdi. Əminəm, bu ədalətsizlik sizə də əlavə güc verəcək, siz növbəti oyunlara daha böyük əzm və iradə ilə çıxacaqsınız, «Qarabağ» adını, Azərbaycan futbol ictimaiyyətinin adını uca tutacaqsınız.

Ağdam şəhəri nə gündədir, siz də görmüsünüz, indi bütün dünya da bunu görür. Artıq minlərlə insan – siyasetçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağııntıları görüb. Mühəribənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu heç olmayıb. Ağdam şəhəri yoxdur, tamamilə dağıdılib, talan edilib və hər tərəf minalanıb. Mühəribə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst, əlil olublar. Amma bir Avropa təşkilatı Ermənistəni bu müsibətə görə qınayıbmı? Yox! İşgal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistəni qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamalıyıq. Necə ki, işgalla barışmamışdım, ədalətsizliklə barışmamışdım. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi

qəbul edib. Çünkü bunun başqa yolu yoxdur. Nəyə görə? Güc, iradə, birlilik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda, bax, bu amillər hesab edirəm ki, hər bir insana, siyasətçi yə başucalığı gətirəcək. Bir daha demək istəyirəm ki, sizin qələbəniz sadəcə, idman qələbəsi deyil. Çünkü siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək, biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, «İmarət» stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz.

Mən sizinlə üçüncü dəfə görüşürəm – 2014-cü ildə, 2017-ci ildə və indi. Nə üçün? Çünkü siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim. Əminəm ki, bu da olacaq. Amma «Qarabağ» yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır. Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm.

\* \* \*

**Tahir Gəzəl**(«Qarabağ» futbol klubunun prezidenti): Hörmətli Prezident, icazə verin, «Qarabağ» klubunun heyəti adından, «Qarabağ» sevərlər, fanatlar, ailəm, şəxsən öz adımdan bu gün bizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığını bil-

dirim. Ulu öndərimiz Heydər Əliyevin anim günündən bir gün sonra Sizin ziyarətinizdə olmaq bizə böyük bir şərəfdir.

Cənab Prezident, «Qarabağ» futbol klubu daha əvvəlki illərdə Sizin də qeyd etdiyiniz kimi, Qarabağdan olan köçkünlərimizin nidasını, Vətən həsrətini, torpağa haqlı tələbimizi Avropaya çatdırmaq, dünyaya çatdırmaq missiyasını öz üzərinə götürmüsdü və bu məsuliyyətlə böyük uğurlar qazandı. Amma bu il, cənab Prezident, çox fərqli bir ildir. Bu il Sizin çox möhtəşəm liderliyinizlə, fövqəladə cəsarətinizlə, Azərbaycan xalqının şücaəti, şəhidlərimizin müqəddəs fədakarlığı ilə möhtəşəm bir Qələbə qazanmış azad Qarabağı təmsil edən bir klub olaraq, biz meydana çıxdıq. Cənab Prezident, çox zülm gördük, ədalətsizlik gördük, bir dəfə yox, bir neçə dəfə. Doğrudan da bunu ağıla, fikrə gətirmək mümkün deyil ki, bu standartlarda necə oyun təşkil olunur və səs də çıxmır. Amma icazə verin, deyim ki, bizim mənəvi gücümüz Sizdən gəlir, cənab Prezident, xalqımızdan gəlir, bizim öz daxili aləmimizdəki paklığımızdan gəlir «Qarabağ»a. Biz heç vaxt unutmuruq ki, mədəniyyət mərkəzimiz Şuşada ulu öndərimizin «Şuşa mütləq bir gün bizim olacaq» sözlərindən sonra Sizin emosiyalarınıza, sevinc göz yaşlarınıza qoşulduq. Siz məğrur duruşunuzla bizə ilham oldunuz və Allaha şükür, bu günlərə gəldik.

Cənab Prezident, biz birinci dəfə Sizinlə görüşəndə heç də qələbə qazanmamışdıq. Siz o gün bizə dediniz ki, mən sizi qalib sayıram, heç vaxt ruhdan düşməyin, davam edin. Dünyada elə bir klub yox-

dur ki, üç dəfə rəhbərin qəbulunda olsun. Sizin bu mənəvi dəstəyinizdən sonra bizim öhdəmizə ancaq və ancaq uğur qazanmaq düşürdü və biz bunu yeri-nə yetirdik. Mən Sizə bir daha dərin minnətdarlı-ğımı bildirmək istəyirəm. Allah Sizi qorusun, bizlə-rə çox görməsin. Bizlərə, xalqımıza olan diqqət və qayğıınız daimi olsun, cənab Prezident. Sizə çox təşəkkür edirəm.

**İlhəm Əliyev:** Cox sağ olun.

**Qurban Qurbanov**(«Qarabağ» klubunun baş məşqçisi): Cənab Prezident, Sizi bütün məşqçiləri-miz, bütün futbolçularımız adından bir daha salamlayıram və yenidən Sizin qəbulunuzda olmaq bizim üçün çox xoşdur. Mən çox istəyirdim ki, Sizi 44 günlük müharibədəki şanlı Zəfərimizdən sonra üzbəüz təbrik edim. Sizə bütün futbolçularımız adından, öz ailəm adından təşəkkür edirəm. Bu Qə-ləbə xalqımızın gücünü göstərdi. İndiyədək nə qə-dər bizim güclü, bacarıqlı övladlarımız olmuşdursa, bundan sonra, düşünürəm ki, onların sayı qat-qat çox olacaq. Əlbəttə, bizim hər dəfə bu qalibiyətlərimizə belə dəyər və bizə güc-qüvvət verdiyiniz üçün Sizə təşəkkür edirəm. İnanın, biz həmişə düşün-müşük ki, azarkeşlər üçün, xalqımız, ölkəmiz üçün futbol oynayırıq. Həmişə çalışmışım ki, özümüzü düzgün, doğru idarə edək, ən başlıcası, oyunda ni-zamlı, intizamlı aparaq. Hər dəfə də görəndə ki, Siz uğurlarımıza, bizim davranışımıza dəyər verirsiniz, inanın ki, məsuliyyətimiz, istəyimiz, gücümüz daha da çoxalır. Mən həmişə Sizin fikirlərinizi, bizə necə dəyər verdiyinizi futbolçulara çatdırıram. İnanın

ki, bununla biz daha da inamlı oluruq. Son oyunda hakimin səhvindən sonra, elə orada mən öz müsa-hibəmdə bildirdim ki, bizə qarşı böyük bir ədalətsizlik olub. Amma bu bizə daha da güc verir və bizi daha da ruhlandırır. Onların qarşısında bunu söylədim. Biz bu cür ədalətsizlikləri dəfələrlə görmüşük. Ancaq öz istəyimizlə, xarakterimizlə, birliyimizlə bundan sonra daha da inamlı və daha da ürəkli olmağa çalışacağıq. Həqiqətən, bizim üçün çox xoş oldu. Çox sağ olun ki, bizi qəbul etdiniz və belə dəyər verdiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Biz futbolçu olaraq, «Qarabağ» klubu olaraq, həmişə Sizin yanınızdayıq. Təşəkkür edirəm.

**İlhəm Əliyev:** Çox sağ olun. Mən bir daha sizə təşəkkürümüzü bildirirəm, yeni uğurlar, qələbələr arzulayıram.

**Tahir Gözəl:** Cənab Prezident, icazənizlə, Sizə hədiyyəmiz də var. Bu, Konfrans Liqasında komandamızın geyimidir.

**İlhəm Əliyev:** Çox yaxşı, sağ olun.

## BELÇİKA KRALLIĞININ PAYTAXTI BRÜSSELƏ İŞGÜZAR SƏFƏR

*13 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 13-də Avropa İttifaqının «Şərqi Tərəfdaşlığı» Programının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfərə gəlmişdir.*

*Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüssel-də qarşılıqla çıxmışdır. Onlar əllərində fransız və ingilis dillərində «Cənab Prezident, xoş gəlmisiniz!», «Avropa azərbaycanlıları Sizi salamlayır!», «Azərbaycan ümumi dəyərlərə hörmət edir!» sözləri yazılmış plakatları, eyni zamanda, Azərbaycanın və Avropa İttifaqının bayraqlarını tutmuşdular.*

---

## AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL İLƏ GÖRÜŞ

*Brüssel*

*14 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşmüştür.*

*Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevi qarşılıdı.*

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlanıldı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi. Həmin gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.

## NATO ALYANSININ BAŞ KATİBİ YENS STOLTENBERQ İLƏ GÖRÜŞ

*Brüssel*

*14 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 14-də NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşmüştür.*

*NATO-nun Brüsseldəki mənzil-qərargahında baş katib Yens Stoltenberq dövlət başçımız İlham Əliyevi qarşılıdı.*

*Görüşdə NATO-nun baş katibi Azərbaycanın alyansın dəyərli tərəfdaşı olduğunu vurguladı və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanistanda Qətiyyətli Dəstək əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan sülhməramlıları Əfqanistani sonuncu tərk edən hərbi qulluqçular olub və 120 mindən çox insanın Kabil Hava Limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.*

*Dövlət başçısı qeyd etdi ki, Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və bu, artıq onun alyansın mənzil-qərargahına 7-ci səfəridir. Bildirildi ki, Azərbay-*

*can hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonuna dək Əfqanistanda xidmət ediblər.*

*Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışqlara hazır olduğu bildirildi. Həmçinin regiondakı təhlükəsizlik məsələləri qeyd olundu.*

*Prezident İlham Əliyev Azərbaycanın NATO-nun üzv ölkələri ilə six dostluq və strateji tərəfdaşlıq əlaqələrinin olduğunu qeyd etdi, eləcə də alyansın aparıcı üzv dövlətlərindən olan qardaş Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin mövcud olduğunu söylədi. Görüşdə Azərbaycanın 1994-cü ildən NATO-nun «Sühl naminə tərəfdaşlıq» Programı ilə tərəfdaşlığının vacibliyi vurğulandı. Bu çərçivədə ölkəmizin NATO-nun «Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı»nda və digər programlarında fəal iştirak etdiyi, Azərbaycan Silahlı Qüvvələri ilə NATO Silahlı Qüvvələri arasında operativ hərbi uyğunlaşmanın inkişaf etdiyi diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycanın NATO-nun təlimlərində və ikitərəfli əsasda Türkiyə ilə Azərbaycan arasında keçirilən təlimlərdə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.*

*Söhbət zamanı, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolunu qeyd olundu. Ölkəmizin NATO-nun Qətiyyətli Dəstək Missiyasının həyata keçirilməsində regional nəqliyyat və logistika mərkəzi kimi verdiyi töhfələr də təqdir edildi.*

## NATO-nun ŞİMALİ ATLANTİKA ŞURASININ İCLASINDA İŞTIRAK

*Brüssel*

*14 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 14-də Brüsseldə keçirilmiş NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etmişdir.*

*Iclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, alyansın Əfqanistanda keçirilən Qətiyyətli Dəstək Missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparıldı.*

*NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olundu. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edildi. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın Qətiyyətli Dəstək Missiyasındaki rolu xüsusi vurğulandı. Azərbaycan hərbçilərinin Kabil Hava Limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyə-*

sində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsuslu qeyd edildi. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanistani ən son tərk edən ölkələrdən biri olduğu bildirildi. İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olundu.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallar cavablandırıldı.

Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verdi.

Dövlət başçısı qeyd etdi ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxlərdir. Həmçinin alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxlərini etdiyi və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu diqqətə çatdırıldı. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdas olduğunu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edildi.

## NATO-nun BAŞ KATİBİ YENS STOLTENBERQ İLƏ BİRGƏ MƏTBUAT KONFRANSI

*Brüssel*

*14 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə NATO-nun baş katibi Yens Stoltenberqin dekabrin 14-də Brüsseldə alyansın mənzil-qərargahında mətbuat konfransı keçirilmişdir.*

**M o d e r a t o r:** Hər vaxtınız xeyir. Biz baş katibin və Prezidentin bəyanatlarından başlayacaqıq və sonra bir neçə sual üçün vaxtumız olacaq.

**Yens Stoltenberq:** Prezident Əliyev, NATO-nun mənzil-qərargahına bir daha xoş gəlmisiniz! Sizi bir daha görmək xoşdur. Əslində yeni binada ikinci dəfədir ki, olursunuz. Keçən dəfə ikitərəfli görüşümüz köhnə binada keçirilmişdi. Bizim çox konstruktiv müzakirəmiz oldu və Siz indi bütün 30 müttəfiqin iştirakı ilə Şimali Atlantika Şurasının iclasında iştirak edəcəksiniz.

Bu, NATO-nun Azərbaycanla tərəfdəşliğində dialoqun və qarşılıqlı anlaşmanın önemini göstərir. Uzun illər ərzində aramızda güclü əməkdaşlıq olub. Bu gün əməkdaşlıq bir çox sahələri – bacarıqların inkişafından tutmuş, enerji təhlükəsizliyinə qədər

olan sahələri əhatə edir. NATO müttəfiqləri, həmçinin sizə köhnə sovet ordusundan qalmış artıq minnaların, silah və sursatın zərərsizləşdirilməsi ilə bağlı kömək göstərmişlər. Bu gün biz birlikdə daha nələr edə biləcəyimizi müzakirə etdik.

Azərbaycan bizim Əfqanıstandakı sabiq missiyamıza mühüm töhfələr vermişdir və Azərbaycan Silahlı Qüvvələri Kabil Hava Limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynamışdır. NATO müttəfiqləri bir neçə gün ərzində 120 mindən çox insanın təyyarə ilə çıxarıllaraq, təhlükəsizliyinə nail olmuşlar. Bütün səyləriniz və dəstəyiniz üçün çox sağ olun. Cənubi Qafqazda təhlükəsizlik və sabitlik bizim hamımız üçün vacibdir. Bütün insanların sülh şəraitində gələcəyini təmin etmək üçün biz hər ikisi NATO-nun dəyərli tərəfdaşı olan Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirik.

Prezident Əliyev, icazə verin, NATO-nun mənzil-qərargahına gəldiyiniz üçün Sizə bir daha təşəkkürümüz bildirim. Mən NATO və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün işimizin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Bir daha xoş gəlmisiniz!

**İlhəm Əliyev:** Cox sağ olun, cənab baş katib. Əvvəlcə, dəvətiniz üçün təşəkkür edirəm. NATO-nun mənzil-qərargahını bir daha ziyarət etmək mənim üçün böyük şərəfdır. Biz artıq mənim bu binada ikinci dəfə olduğumu müzakirə etdik. Lakin mən NATO-nun mənzil-qərargahına 7-ci dəfədir ki, səfər

edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir. Qətiyyətli Dəstək Missiyasına verdiyimiz töhfə barədə sözləriniz üçün təşəkkür edirəm.

Azərbaycan NATO-nun etibarlı tərəfdaşı olduğunu sübuta yetirib. Biz Əfqanıstandakı sülhməramlı missiyamıza 2002-ci ildə başladığ və bu il avqustun sonunda onu bitirdik. Azərbaycan hərbçiləri Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələrinin hərbçiləri sırasında idilər. Əlbəttə ki, bu, birlikdə işləməyin böyük bir təcrübəsidir. Bu gün biz, həmçinin əməkdaşlıqla bağlı gələcək planlarımızı müzakirə etdik. Azərbaycan NATO-nun hərbi təlimlərində iştirak edir. Eyni zamanda, biz NATO-nun hazırlığı və aparıcı üzvlərindən biri olan Türkiyə ilə yalnız bu il 7 birgə hərbi təlim keçirmişik. Bu da regionda sülh və sabitlik işinə xidmət edir.

Biz cənab baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə etdik. Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadıqdır. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmayı öyrənməkdir. Bizim siyasetimiz çox açıq və aydınlaşdırılmışdır. Ümidvaram ki, əgər Ermənistən tərəfindən xoş məram olsa, biz təklif etdiyimiz kimi, iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik.

Biz həmçinin cənab baş katiblə regionda enerji təhlükəsizliyi məsələlərini də müzakirə etdik. Mən cənab baş katibə məlumat verdim ki, bu gün Azə-

baycan NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısıdır. Əminəm ki, qarşidakı illərdə onların sayı arta bilər. Bu həmcinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünkü enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Ümumilikdə biz NATO ilə yüksək səviyyəli qarşılıqlı fəaliyyətdə olmaqdan çox şadıq. Biz çox şadıq ki, NATO bizim səylərimizi qiymətləndirir. Bu gün biz regionun xeyrinə və dünyada təhlükəsizlik üçün birgə səyləri davam etdirməklə bağlı razılığa gəldik. Bir daha dəvətə görə təşəkkür edirəm.

**M o d e r a t o r:** Mən «Azad Avropa» radiosunun müxbirinin sual vermək istədiyini görürrəm.

**R i k a r d J o z v i a k** («Azad Avropa» radiosunun müxbiri): Mənim hər ikinizə sualım var. Cənab Əliyev, Siz Ermənistanla əlaqələri qeyd etdiniz. Məsələlərdən biri Zəngəzur dəhlizidir. Siz həmin dəhlizdə Ermənistanın gömrük yoxlamalarını qəbul edərsinizmi? Azərbaycanın bununla bağlı fikri nədir? Bu gün Siz cənab Paşinyan və cənab Mişellə görüşəcək, onlarla nahar edəcəksiniz. Siz bağlılığa dair müəyyən bəyannamə imzalamalısınız. Bu, konkret olaraq nə deməkdir? Ermənistanla necə bağlılıq məsələlərinin ola biləcəyini qeyd edə bilərsinizmi?

**Cənab Stoltenberqə** sualım: bu gün Rusiya rəsmisi raketlərə, yaxınmənzilli raketlərə moratorium barədə danışdı. Siz bunu bir növ, sülh mesajı kimi görürsünüz, yoxsa düşünürsünüz ki, Rusyanın çıxdığı saziş orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişə geri qayıtmaq yaxşı olardı? Təşəkkür edirəm.

**İlhəm Əliyev:** Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Beləliklə, bütün lazımı şəraiti təmin etmək Ermənistan üçün bir növ, öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolunun tikintisi ilə bağlı, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiqliq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik.

Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlinçə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünkü üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz də Laçın dəhlizində eynisində israr edəcəyik. Bu məntiqlidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırlıq – ya hər ikisin-

də heç bir gömrüyün olmaması, ya da hər ikisində gömrüyün olması.

Bağlılığa gəlincə, regional nəqliyyat əlaqəlerinin integrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünkü Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən, müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.

Bir daha qeyd edirəm – biz hazırıq. Artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşməncilik səhifəsini çevirərək, sülh sazişi üzərində çalışmaq istəyirik. Cənab Paşinyan və cənab Mişel ilə keçiriləcək görüş bir çox məsələlərə aydınlıq gətirəcəkdir.

**Yens Stoltenberg:** Raketlər məsələsinə gəldikdə, uzun illər ərzində ortamənzilli raketlərə dair qadağa qüvvədə idi. Bu, Avropada bu tip raketləri qadağan edən və 1987-ci ildə imzalanmış INF müqaviləsi idi. Artıq bu müqavilə mövcud deyil, çünkü Rusiya uzun illər ərzində Avropa ərazisində nüvə başlığı daşımaq imkanına malik ortamənzilli ra-

ketlər yerləşdirib. Beləliklə, moratorium ilə bağlı Rusiya tərəfindən irəli sürülen təklif etibar edilən deyil. Ortada qadağa mövcud idi, onlar isə həmin qadağanı pozdular. Rusiya təsdiq oluna biləcək qayda-da SSC-8 tipli raketlərini məhv etməyənə qədər, hansı ki, həmin tip raketlər INF müqaviləsinə poz-muşdur, onların artıq yerləşdirdiyi raketlərə dair moratorium təklifinə etibar oluna bilməz.

NATO Rusiyanın hərəkətləri ilə bağlı qarşılıqlı addımlar atmaq niyyətində deyil. Bizim nüvə başlığı daşımaq imkanına malik raketləri Avropada yerləşdirmək fikrimiz yoxdur. Biz Rusiya ilə dialoq qurmağa hazırlıq və hesab edirik ki, silahlanma ya-rışının qarşısını almaq üçün silahlara nəzarətə ehti-yac vardır. Burada moratoriumdan söhbət gedə bilməz, çünki Rusiya sübut etməlidir ki, Avropada ortamənzilli raketləri qadağan edən müqaviləni qüvvədən salan silahlar məhv edilib.

**M o d e r a t o r:** Sonuncu sualımıza vaxt var.

**V ü q a r S e y i d o v** (*Azərbaycan Dövlət İnforma-siya Agentliyi*): Sualım cənab Stoltenberqədir. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra Azərbaycan qalib ölkə kimi, dəfələrlə Ermənistana ölkələrin ərazi bütövlüyü və suverenliyini tanımaq şərtilə sülh sazişi üzərində işləməyi təklif edib. Əfsuslar olsun ki, Ermənistən bu günə qədər boyun qaçırır. Nəzərə alsaq ki, NATO ilə Ermənistən arasında əlaqələr inkişaf edir, NATO Ermənistəni Azərbaycanla sülh sazişi bağlamağa inandırmaq işində nə kimi rol oynaya bilər? Sağ olun.

---

**Y e n s S t o l t e n b e r q:** İlk növbədə, biz qarşıdurmanın bitməsi və hərbi əməliyyatların dayanıralması imkanının əldə edilməsini alqışlayırıq. İkincisi, biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistən arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir. Bugünkü görüşümüzdə Prezident və mən bu məsələləri ətraflı müzakirə etdik və mən bu gün üçtərəfli görüşün keçirilməsini də alqışlayıram. Bu onu nümayiş etdirir ki, dialoq davam edir, münasibətlərin normallaşdırılması düzgün məcrada gedir. Əsas məsələ zorakılığın yenidən alovlanmasına rəvac verə biləcək addimlardan çəkinmək və qalan məsələləri diplomatik yollarla həll etməkdir.

NATO tərəf tutmur, çünki Azərbaycan da NATO-nun dəyərli tərəfdasıdır, Ermənistən da. Beləliklə, biz diplomatik səyləri, üçtərəfli səyləri və Azərbaycan ilə Ermənistən arasında münasibətlərin normallaşdırılması səylərini güclü şəkildə dəstəkləyirik.

**AZƏRBAYCAN PREZİDENTİ,  
AVROPA İTTİFAQI ŞURASININ  
PREZİDENTİ VƏ ERMƏNİSTAN  
BAŞ NAZİRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ**

*Brüssel*

*14 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrin 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilmişdir.*

*Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olundu.*

*Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirildi, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi.*

*Ermənistan–Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti İşçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Bildirildi ki, Er-*

*mənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığə gəlindi.*

*Avtomobil yolu marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcəkdir.*

*Görüşün nəticəsi olaraq, Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən mətbuata açıqlama verildi.*

## MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ XANIM MAYA SANDU İLƏ GÖRÜŞ

*Brüssel*

*15 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 15-də Moldova Respublikasının Prezidenti xanım Maya Sandu ilə görüşmüştür.*

**Maya Sandu:** Salam, cənab Prezident.

**İlham Əliyev:** Salam, Sizinlə tanışlığımı şadam.

**Maya Sandu:** Sizinlə də şəxsən tanışlığımı şadam.

**İlham Əliyev:** Bu bizim birinci görüşümüzdür. Sizi seçkilərdə qələbə münasibətilə bir daha təbrik etmək və uğurlar arzulamaq istəyirəm.

**Maya Sandu:** Çox sağ olun.

**İlham Əliyev:** Ümid edirəm ki, ölkələrimiz arasında münasibətlər müsbət məcrada inkişaf etməyə davam edəcək. Bu baxımdan şəxsi temaslar çox vacib rol oynayır.

**Maya Sandu:** Elədir ki, var. Çox sağ olun, cənab Prezident. Sizə qaz böhranı keçirdiyimiz müd-dətdə bizə dəstək olduğunuzu görə minnətdarlığımı bildirmək istəyirəm. Biz potensial həlləri araşdırı bilərdik. Sonda biz qısamüddətli həll yolunu tapdıq.

Lakin biz enerji sektorunda əməkdaşlığını müzakirə etmək istəyirik. Əlbəttə ki, biz biznes baxımından əməkdaşlığımızın dərinləşdirilməsi, fikir mübadiləsinin aparılması üçün imkanları araşdırmaqdə həmişə maraqlıçıq. Moldovada biznes mühitinin yaxşılaşdırılmasında çox maraqlıçıq, insanlarımız üçün daha çox iş yerləri yaratmaq istəyirik. Xarici investorların cəlb edilməsində və istənilən digər ölkələr kimi, yeni bazarların tədqiqində də maraqlıçıq. Beləliklə, mən təmasların yaradılması və biznes-forumlar təşkil etməklə, biznesmenlərimizə bir-biri ilə ünsiyyət yaratmağa kömək imkanını görürəm ki, hər iki ölkənin vətəndaşlarına kömək edə bilək.

**İlhəm Əliyev:** Bəli, mən Sizinlə raziyam. Hesab edirəm ki, biz hökumətlərarası birgə Komissiyanın fəaliyyətini də gücləndirməliyik. Komissiyanın yeni toplantısı keçirilməlidir. Çünkü Komissiyanın üzvləri, demək olar, 10 ildir ki, bir araya gəlmirlər. Bəzi məlumatlara baxdım və gördüm ki, qarşılıqlı ticarətin səviyyəsi çox kiçikdir. Hesab edirəm ki, bunun artırılması üçün potensial vardır. Lakin bunun üçün Sizin dediyiniz kimi, biznes dairələri bir araya gəlməlidir. Komissiyanın toplantısı olsa, onlar, həmçinin potensial investisiya imkanları, biznes mühiti haqqında təqdimatlar edə bilərlər ki, biz də qarşılıqlı ticarət səviyyəsini artırıbilək. Hesab edirəm ki, biz bir-birimizə təklif edə biləcəyimiz çoxlu malları müəyyən edə bilərik. Enerji əməkdaşlığı məsələsində bilirsiniz ki, biz Avropa təsisatları ilə fəal işləyirik, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq və yeni bazarlara çıxış

bizim üçün böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu məsələ ilə bağlı ümumi zəmin tapacağıq.

\* \* \*

*Görüşdə, həmçinin Azərbaycan və Moldovanın bir-birinin ərazi bütövlüyünü daim dəstəklədiyi qeyd olundu. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, yaxın vaxtlarda hökumətlərarası birgə Komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkənin Xarici İşlər nazirlilikləri arasında siyasi məsləhətləşmələrin aparılması, enerji, investisiya sahələrində, eyni zamanda, ölkələrimizin biznes dairələri arasında əməkdaşlıq məsələləri müzakirə edildi.*

## UKRAYNA PREZİDENTİ VOLODİMİR ZELENSKİ İLƏ GÖRÜŞ

*Brüssel*

*15 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 15-də Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmüştür.*

**İlham Əliyev:** Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam. Sizin Azərbaycana səfərinizi məmənunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafi üçün o səfərin çox böyük əhəmiyyəti var idi. Şadəm ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Çox maraqlıyım ki, bu əlaqələri daha da genişləndirək.

Əlbəttə ki, şəxsi temaslar bu məqsədlərə nail olmaq üçün xüsusi şərait yaradır. Əminəm ki, bugünkü görüşümüz də çox məhsuldar və uğurlu olacaqdır.

Bu gün biz Sizinlə birlikdə «Şərq Tərəfdaşlığı» Zirvə görüşündə iştirak edəcəyik. Bu gün işimiz çoxdur.

**Volodimir Zelenski:** Doğrudur, işimiz çoxdur. Zati-aliləri cənab Prezident, sammit çərçivə-

sində ayrıca bir görüşün keçirilməsinə görə Sizə min-nətdarlığını bildirirəm. Ölkəmizin siyasətində bize davamlı olaraq dəstək olduğunuza, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəklədiyinizə görə Sizə təşəkkür edirəm.

İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir. Fürsətdən istifadə edərək, Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da bəşər düşürəm. Lakin müstəqilliyyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur – avqust ayından növbəti ilin avqust ayına dək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik.

\* \* \*

*Söhbət zamanı, həmçinin hökumətlərarası birgə Komissiyanın fəaliyyəti qeyd olundu, biznes dairələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.*

## «EL PAÍS» QƏZETİNƏ MÜSAHİBƏ

*Brüssel*

*15 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 15-də Brüsseldə İspanyanın «El País» qəzetinə müsahibə vermişdir.*

**M ü x b i r:** Əvvəla, Brüsseli ziyarət etdiyiniz üçün, belə bir xüsusi məqamda bizi qəbul etdiyinizə və bizə bu müsahibənin aparılmasına imkan yaratdığınıza görə Sizə təşəkkür edirik. Geosiyasi vəziyyət nöqtəyi-nəzərindən böyük miqyasda, Avropa İttifaqı və onun qonşuları nöqtəyi-nəzərindən kiçik miqyasda çox maraqlı məqamdır. Buna görə də Sizə təşəkkürümüzü bildiririk.

Əvvəlcə, Ermənistanla hazırlı vəziyyət haqqında Sizdən soruşmaq istəyirəm. Hazırda vəziyyət nə yer-dədir? Biz 1 aydan da az müddətdən əvvəl sərhəddə ölümcül toqquşmaların olduğunu bilirik. Hər iki tə-rəf məsuliyyəti bir-birinin üzərinə atır. Bu son hadisələrdə nəyin baş verdiyini və hazırlı vəziyyətin nə-dən ibarət olduğunu bilmək istəyirəm.

**İ l h a m Ə l i y e v:** Müharibə bitəndən 1 ildən çox müddət keçib və ümumiyyətlə, vəziyyət nisbətən sabitdir. Rusiya sülhməramlı qüvvələrinin Qarabağ-da məsuliyyət daşıdığı ərazidən danışırıqsa, vəziyy-

yət Ermənistan–Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir. Bunun səbəbi isə əfsuslar olsun ki, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məglubiyyət onlar üçün çox ağırlı oldu. Bu məglubiyyət, demək olar ki, onların 30 il davam edən «yenilməz ordusu», «gücü», «əsgər və komandirlərinin cəsarəti» haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq, bizim 44 günlük müharibədə geri almadığımız əraziləri boşaltmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revansizm əlamətləri görünür. Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək, onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.

Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb ötən əsrin 90-ci illərinin əvvəllərində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş vermesi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq, sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağları və qarla dolu bir ərazidir. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan

Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqə tutdu. Yəni hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistən Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistən ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq. Qarabağ mühəribəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı, delimitasiya üzrə birgə İşçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik. Mühəribə bitəndən sonra bir ildən çox müddətdə Ermənistən tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz olub. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirib və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndiribdir. Eyni hal keçən ay da baş verdi. O zaman onlar Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırıldı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldılar və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizzət bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırıbmamışdıq, əks halda, biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma 1 gündən az davam etdi. Səhər başlandı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırısaydıq dayanmazdıq, çünki

Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yox idi və buna görə də biz dayandıq.

Biz sülh istəyirik, yetərinçə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağımız və onlar bunu bilirlər. Beynəlxalq oyunçular da bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağımız və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik.

**S u a l: Cənab Prezident, Sizcə, Ermənistanla sadəcə, atəşkəs deyil, real sülh sazişi haqqında nə zaman danışmaq olar?**

**C a v a b:** Yəqin ki, bu sualı Ermənistana ünvanlamaq lazımdır. Mən dəfələrlə açıq bəyanat vermişəm ki, Azərbaycan Ermənistanla sülh danışqlarına və sülh razılaşması üzərində işləməyə hazırlıdır. Bu vaxta kimi Ermənistan rəhbərliyindən heç bir cavab verilməyibdir. Mən belə bəyanatları 6 aydan çoxdur ki, dəfələrlə etmişəm. Bu onların sülh istəmədiyini göstərir, çünkü imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyüünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz

hissəsi kimi tanıyor. Ermənistan nə ərazi bütövlüyünü tanığını, nə də tanımadığını söyləyir. İkinci Qarabağ müharibəsindən əvvəl onlar deyirdilər və onların baş naziri açıq şəkildə bildirmişdi ki, «Qarabağ Ermənistandır və nöqtə». Bu bəyanat əslində danışqlar prosesini məhv etdi və onların keçən il yaşadıqları acı məğlubiyyətin elementlərindən biri idi. Lakin indi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Biz çox açıq şəkildə deyirik ki, dərhal Ermənistanla hərtərəfli sülh razılaşması üzərində danışqlara başlamaq istəyirik. Sizin dediyiniz kimi, bu, atəşkəs razılaşması yox, tam sülh razılaşması olacaq. Ümid edirəm ki, yəqin Avropa tərəfdəşları Ermənistanı bu mövqenin gələcəyinin olmamasına inandırı biləcəklər. Hesab edirəm ki, Azərbaycanla sülh razılaşması olmazsa, onlar gələcəkdə yenə də əziyyət çəkə bilərlər.

**S u a l:** *Siz indi sərhədləri təkrar açmaq istəyirsiniz? Əlbəttə, bu sual əvvəlki sualla bağlıdır. Ermənistanla münasibətləri normallaşdırmaq üçün Siz sərhədləri açmağa hazırlınzımi və bunun baş verməsi üçün şərtlər nədir?*

**C a v a b:** Bəli, biz sərhədləri açmaq istəyirik. Bu vaxta kimi Azərbaycanın, Ermənistanın və Rusiyanın Baş Nazir müavinlərinin rəhbərlik etdikləri üçtərəfli İşçi qrupu çərçivəsində bir neçə dəfə danışqlar baş tutub. Bu İşçi qrupunun əsas məqsədi və vəzifəsi kommunikasiyaların açılmasıdır. Danışqların bir neçə mərhəlesi nisbətən uğurlu olub. İndi Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin açılması ilə bağlı tam razılıq var. Biz

Ermənistan sərhədi istiqamətində azad edilmiş ərazilərdə sökülmüş dəmir yolu xəttini tikməyə başlamışdıq. Eyni zamanda, əvvəlki aylarda Ermənistan avtomobil yolunun açılmasına etiraz edirdi, lakin indi biz onları bunun qaćılmaz olduğuna inandırı bilmişik və onlar da bununla razılaşır. Beləliklə, anlaşma var. İndi biz bu dəhlizlərin, Azərbaycandan keçib Ermənistana gedən və sonra Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına gedən Zəngəzur dəhlizinin hüquqi rejimini müzakirə edirik. Burada bizim hələ də açıq qalan müəyyən məsələlərimiz var. Lakin hesab edirəm ki, hər iki ölkə bunun baş verməli olduğunu qəbul edir və yeri gəlmışkən, keçən ay Soçi də Prezident Putinin təşəbbüsü ilə keçirilmiş üçtərəfli görüş zamanı biz kommunikasiyaların açılmasından açıq şəkildə bəhs edən Bəyannaməni qəbul etdik. Beləliklə, bu, baş verəcək. Eyni zamanda, hava məkanı artıq aktivləşib. İndi Azərbaycan Hava Yollarının Bakıdan Naxçıvana uçan təyyarələri Ermənistan hava məkanından keçməyə başlayıb.

**S u a l:** Ermənistanın baş naziri ilə görüşün keçirilməsi Brüsseldə elan olunduqda Avropa İttifaqının bəyanatında deyilirdi ki, niyyət firavan və sabit Cənubi Qafqaz naminə gərginliklərin aradan qaldırılması yollarını tapmaqdır. Mən Ermənistan ərazi-sindən keçən bu dəmir yolunu və avtomobil yolunu düşündüm. Sizcə, Brüsseldəki görüşdən nələri gözləyə bilərik?

**C a v a b:** Bunu söyləmək çətindir, çünkü biz bu gün keçiriləcək görüşün nə ilə nəticələndiyini gör-

məliyik. Lakin biz Avropa Komissiyasının və şəx-sən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişelin fəaliyyətini çox yüksək qiymətləndiririk. O, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün zəminin yaradılmasına çoxlu töhfə verir. Prezident Mişelin bu yay regiona səfəri çox məhsuldar olub. Yeri gəlmışkən, hər iki ölkənin Müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüsü də işləyir. Beləliklə, indi bu kommunikasiya kanalı artıq səmərəlidir. Bu, Avropa Komissiyasının Cənubi Qafqazda sabit mühitin yaradılmasına şərait yaratmağa və gələcəkdə üç Cənubi Qafqaz ölkəsi arasında qarşılıqlı əlaqənin üçtərəfli formatının yaradılmasına imkan yaratmağa istəkli və hazırlıqlı olduğunu açıq-aydın göstərir. Azərbaycanın mövqeyi tamamilə açıq və aydınlaşdır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibəni udduq, biz qalibik və bu reallıq nəzərə alınmalıdır. Dağlıq Qarabağ münaqişəsi həll olunub. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış yoxdur. Biz onu özümüz güc yolu və siyasi vasitələrlə həll etdik. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunandan 27 il sonra bunu birtərəfli qaydada həyata keçirdik və bu, ilk növbədə, Ermənistan tərəfindən nəzərə alınmalı olan yeni reallıqdır. Çünkü postmüharibə vəziyyətinin gedisatından gördüyüümüz kimi, əsas beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçi-

lik əməllərindən çəkinməli, Azərbaycana qarşı ərazi iddialarından çəkinməlidir. Çünkü mən bir neçə dəfə demişəm ki, bizim Ermənistana qarşı ərazi iddialarımızın olması üçün çox tarixi səbəblərimiz var. Onlar sülh razılaşması üzərində işləməli və XXI əsrд normal davranışa riayət etməlidirlər. Biz istənilən halda qonşuyuq, heç birimiz başqa planetə köçməyəcəyik. Ona görə də biz xalqlar arasında təmaslar da daxil olmaqla, münasibətlərin normallaşması üçün yavaş-yavaş, addım-addım təməl hazırlayaraq, yanaşı yaşamağı öyrənməliyik. Biz açıq şəkildə demişik ki, buna hazırlıq. Lakin hələ ki, Ermənistən tərəfindən heç bir müsbət işarə almamışiq. Mənə elə gəlir ki, Ermənistanda daxili vəziyyət və bayaq qeyd etdiyim kimi, müharibədə məglubiyyətlərindən sonra məyusluq və yumşaq desəm, narazılıq, şişirdilmiş gözləntilər, hərbi və siyasi potensiallarının qeyri-real qiymətləndirilməsi səbəbilə onların cəmiyyətində bir növ, psixoloji travma yaranıb. Ona görə də Ermənistən hökumətinin azərbaycanlılara qarşı nifrətin aşılanmasına əsaslanan ictimai rəyin arxasında dayanmaması və normallaşma prosesində öndə getməsi vacibdir. İctimai rəy formalaşdırılmalıdır. Ermənistən inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrin normallaşdırılması, Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq, düşmən qonşu deyil, normal qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasıdır. Düşünürəm ki, əgər bu formul Ermənistən hökuməti və siyasi elita tərəfindən qəbul

edilsə, bizim irəliləyiş üçün şansımız vardır. Bizə gəlincə isə, bizim mövqemiz açıq-aşkardır. Mən bu-nu dəfələrlə açıq şəkildə dilə gətirmişəm və bir daha deyirəm ki, biz Cənubi Qafqaz üçün sülh istəyirik, sabitlik, təhlükəsizlik və çicəklənən gələcək istə-yirik.

**S u a l:** Sizcə, burada, Brüsseldə Avropa İttifa-qının rəhbərliyi ilə təmas Soçi'dəki son görüşdən nə ilə fərqlənir? Demək istəyirəm ki, görünür, cənab Putinin rəhbərliyi ilə artıq çox işlər görülüb. Siz Brüsseldəki təmasların fərqi barədə nə deyərdiniz?

**C a v a b:** Səmimi desək, mən heç bir fərq gör-mürəm. Çünkü mən iki ölkə arasındaki münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm. Əks halda, onlar bu danışqlarda bizə vaxt sərf etməzdilər və bizim vaxtimizi almazdilar. Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçularandır. On-ların görəcəyi çox iş var, çox geniş gündəlikləri var. Əgər onlar bu məsələni müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək üçün bir dəfə deyil, mütəmadi olaraq vaxt sərf edib səy göstərirlərsə, bu o deməkdir ki, onların əsl istəyi kömək etməkdir və biz bunu qiymətləndiririk. Biz burada hər hansı rəqabət görmürük, bax-mayaraq, bəziləri düşünə bilər ki, bu, bir növ, rəqa-bətdir, qətiyyən belə deyil. Bizə gəlincə, görürük ki, bu səylər bir-birini tamamlayır, bu səylər sülh prosesini dəstəkləyə bilər. Mən onu da bili-rəm ki, Prezident Putin və Prezident Mişel arasında təmas-lar olub, onlar Azərbaycanla Ermənistan arasın-

dakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünkü uzun illər davam edən işğaldan və düşməncilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər. Əgər Ermənistən sülh sazişinin hazırlanmasında bizimlə əməkdaşlıq etməyə razılaşsa, sözsüz ki, fəsilləri, əsas prinsipləri formalasdırmaq və həll tapmaq üçün bizim beynəlxalq təcrübəyə, beynəlxalq tərəfdaşlara ehtiyacımız olacaq. Beləliklə, mənim gözləntilərim bununla əlaqədardır. Sözsüz ki, hər şey bugünkü üçtərəfli görüşün necə keçməyindən asılı olacaq. Lakin bizim mövqemiz aydındır. Biz buraya müsbət dinamikanı gücləndirməyə gəlmişik.

**S u a l: Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu bəyannaməsi sizin hökumətinizdən – mən olduğu kimi oxuyuram – erməni milli və ya etnik mənşəyini hədəfə alan irqi nifrət və diskriminasiyanın təhribi və təbliğinin qarşısını almaq, 2020-ci il münaqışəsi ilə əlaqədar əsir götürülmüş və saxlanılan bütün şəxsləri zorakılıq və bədən xəsarətlərindən qorumaq və onların təhlükəsizliyini və qanun qarşısında bərabərliyini təmin etmək üçün lazımı tədbirlər görməyi xahiş edib. Mən Sizdən soruşmaq istərdim, vəziyyətlə bağlı bu istiqamətdə hansı addımlar atılıb?**

**C a v a b:** İlk növbədə, demək istərdim ki, beynəlxalq məhkəmə, həmçinin bizim Ermənistana qarşı işimizlə bağlı ilkin rəyini açıqlayıb. Deyərdim ki, indiyədək bu qurumun qəbul etdiyi qərar balans-

laşdırılmışdır. Əgər siz Ermənistana verilən tövsiyəni oxusunuz daha dəqiq və daha israrlı ifadələr görəcəksiniz. Bizə gəlincə, Azərbaycanda dövlət siyasetimiz münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Ona görə də bu bizim mövqemizdir və mən bunu açıq şəkildə bəyan edirəm.

İctimai rəyə gəlincə, başa düşmək lazımdır ki, demək olar, 30 il ərzində Ermənistana işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə yeksan edilib və bunlar – bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılib. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissələri var. Bu təbiidir. Mən «xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq» desəydim, bu, səhv olardı. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasetindədir. Mən artıq dəfələrlə demişəm ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağııntılarə, Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq,

yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik. Bizim siyasətimiz budur. Saxlanılmış şəxslərə gəlincə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılmış şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünkü onların əksəriyyəti noyabrin sonunda, müharibə başa çatandan, demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanıllaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılmış şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılmış şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra – onlardan 10-unu 10 gün əvvəl qaytarmışq – Ermənistanda həbs olunublar. Bu bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünkü bizim əsirlərin Ermənistən həbsxanasındaki dəhşətli vaxtları barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar.

**S u a l:** İcazə verin, hərbi əsirlərlə bağlı bir daha soruşum, çünki təkcə Ermənistan tərəfindən deyil, beynəlxalq təşkilatlar tərəfindən də birbaşa iddialar var ki, saxlanılmış onlarla insan var, heç kim əsl sayını bilmir. Bu yaxınlarda hərbi əsirlər sizin ərazi-lərinizdəki mina xəritələrinin təqdim edilməsi müqabilində dəyişdiriliblər. Bilmək istərdim, bu şəxslərin siyahısı varmı və Siz saxlanılmış həmin şəxslərin siyahısını paylaşmağa hazırlınz mı? Siz iddia edirsiniz ki, onlar terrorçudurlar, digər tərəf iddia edir ki, onlar hərbi əsirdirlər. Bizim adlar və sayın göstəril-diyi siyahını əldə etmək imkanımız varmı?

**C a v a b:** Burada heç bir sərr yoxdur. Siyahı bəllidir, beynəlxalq təşkilatlar və ermənilər də bundan xəbərdardır. Məsələn, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçisi saxlanılıb. Onların biri yaralı idi və bizim həkimlər onun qeydinə qaldılar, o, əməliyyat olundu və sağalan kimi biz onu geri qaytardıq. Bu həqiqətdir və təsdiqini tapmış məsələdir. Həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir. Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib. Yəni onların bundan xəbəri var, beynəlxalq təşkilatların məlumatı var, biz bunu gizlətmirik, burada sərr yoxdur. Məhkəmə qərarları ictimaiyyətə açıqdır və hər kəs əsirlərin sayını bilir. Lakin yenə də deyirəm, bu,

ədalət mühakiməsi məsələsidir. O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları qətlə yetirməyib, onlar geri qaytarılıb. Artıq qeyd etdiyim kimi, belə şəxslərin sayı 100-dən çoxdur. Məndə olan məlumata görə, xırda cinayətlər törədənlər yüngül cəzalar alıb. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidirlər və bu, istənilən ölkədə belədir. Bir daha deyirəm, bu şəxslər İkinci Qarabağ müharibəsinin başa çatmasından 20 gün sonra saxlanılıblar. Onlar azad olunmuş ərazilərə noyabrın 26-da göndərilib və ötən il dekabr ayının əvvəlində saxlanılıblar. Növbəti qrup isə qeyd etdiyim kimi, bu ilin noyabrndə saxlanılıb. Burada mənzərə tamamilə şəffafdır.

**S u a l:** Həmin şəxslərin hərbi əsir kimi qiymətləndirilməsi və hərbi əməliyyatların dayandırılması razılığına əsasən, Ermənistən tərəfinə qaytarılması ehtimalı varmı?

**C a v a b:** Dediym kimi, onlardan 10 nəfəri on gün bundan əvvəl qaytarılıb. Proses humanitar əslalarda davam edir. Biz heç vaxt «yox» deməmişik, ancaq proses Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır. Bu amillərin vəhdəti mövcuddur, proses gedir, onun davam edəcəyini istisna etmirik. Burada nəyin nə vaxt baş verəcəyini deyə bilmərəm, ancaq proses gedəcək.

**S u a l:** Təbii qaz məsələsinə toxunmaq istəyirəm. Bildiyiniz kimi, son vaxtlarda Avropa İttifaqının qaz ehtiyatları azalmaqdadır, qazın qiyməti isə artır. Bütün üçün ən əsas qaz təchizatçısı idxlərimizin 40 faiziinin payına düşdüyü Rusiya ilə münasibətlərdə gərgin-

**lik var. Münasibətlər özünün ən pis dövrünü yaşayır. Azərbaycanın iqtisadiyyatı neft və qaz ixracına əsaslanır, ixrac bazarları isə Aİ və Qərbdir. Siz hazırkı vəziyyəti necə təhlil edərdiniz, Aİ və ümumilikdə region hazırkı böhranın öhdəsindən necə gələ bilər?**

**C a v a b:** Əvvəla, demək istəyirəm ki, biz iqtisadiyyatımızın şaxələndirilməsi, neft və qaz sahəsindən asılılığın azaldılması üzərində fəal çalışırıq. Bizim ümumi daxili məhsulumuzun strukturuna nəzər salsanız, neft və qaz amili 50 faizdən aşağıdır. İxracı gəldikdə isə, əlbəttə, bu bizim əsas ixracımızdır və təbii qaza gəldikdə, bu ixrac artmaqdadır. Hazırda qazın qiyməti ilə bağlı, necə deyərlər, böhranın səbəbi mənə məlum deyil və səmimi deşəm, bu məni maraqlandırmır. Biz isə öz növbəmizdə, ev tapşırığımızı yerinə yetirirdik, neft və qaz sektoruna milyardlarla ölçülən sərmayə cəlb edirdik və XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan «Cənub Qaz Dəhlizi» üzərində çalışırıq. Həmin layihə ödən ilin son gündə başa çatdırıldı. Layihənin dördüncü seqmenti – Trans-Adriatik qaz kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başlandı. Bundan əvvəl bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanistan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard

kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanılmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcm-lərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanılıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışqıllar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturunu sistemlərinin bağlılığı qiymətləndirilməlidir. Bilirəm ki, hazırda Avropada yeni bağlantılar üzərində iş gedir. Yəni bunu planlaşdırmaq lazımdır, çünki bizim qazımız uzunmüddətli müqavilələr əsasında satılır və biz müqavilələri 100 faiz yerinə yetiririk. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır və bu mövzu daim bizim gündəlikdədir. Mənim qiymətləndirməm ondan ibarətdir ki, bizim nəhəng təbii qaz ehtiyatımız vardır. Biz Avropaya təbii qazın ənənəvi təchizat marşrutlarından daha qısa marşruta malikik və bizim mənbə Avropa bazarı üçün yenidir. Siz artıq qeyd etdiniz, Avropa İttifaqı və Avropa İttifaqına üzv olmayan bəzi ölkələrdə hasilatın səviyyəsi azalır və hamımız bilirik ki, bəzi dövlətlərin enerji strategiyasına dair qərarlarından irəli gələrək, Avropanın təbii qaza ehtiyacı artacaq. Azərbaycan Avropanın etibarlı tərəfdaşı və dostudur. Təsəvvür edin, Azərbaycan Bakıdan İtaliyaya qədər uzanan, bir hissəsi dənizin dibi ilə gedən 3500 kilometrlik boru xəttini inşa edib. Yəni hər şey hazırlıdır və qaz idxal olunur. Burada

görüləcək iş Avropa Komissiyası və bizdən daha artıq həcmidə qaz almaq istəyən və ya yeni həcmidə qaz idxlə etmək arzusunda olan ölkələrlə temas qurmaq və danışıqlara başlamaqdan ibarətdir.

**S u a l: Ötən il həyata keçirdiyiniz yeni qaz dəhlizi – TAP layihəsinə cənab Putin ilə söhbətlərinizdə toxunulubmu? Bu, Rusiya qazına alternativ olduğu üçün cənab Putini narahat edən məsələdirmi?**

**C a v a b:** Xeyr. İl ərzində müntəzəm olaraq görüşməyimiz və tez-tez telefon söhbəti aparmağımıza baxmayaraq, səmimi desəm, biz heç vaxt Prezident Putinlə bu məsələni müzakirə etməmişik. O bu məsələni heç vaxt qaldırmayıb, çünki zənnimcə, bu rəqabət məsələsi böyük mənada şisirdilib. Bizim təchiz etdiyimiz qazın həcmi Rusyanın təchizatı ilə müqayisə edilə bilməz. Rusyanın Avropaya ixracı yüz milyardlarla kubmetr təşkil edir və bu rəqəm artmaqdadır. Bizim Avropaya ixracımız, dediyim kimi, rəqabət təşkil etmir və biz heç vaxt buna rəqabət kimi baxmamışıq. Bizim üçün bu bir kommersiya layihəsi idi. Bu gün bütün boru kəmərləri və infrastruktur hazır olduğu üçün Avropa və digər ölkələrə qaz təchizatının əsas mənbəyi olan «Şahdəniz» yatağının daxili gəlirlilik dərəcəsi artıb. Yəni o, kommersiya baxımından çox cəlbedici olub. Biz nəhəng qaz ehtiyatlarına malikik və bizim bazara ehtiyacımız var idi. Bizim üçün bazar hara ola bilərdi? Bu, Rusiya ola bilməzdi, çünki Rusiya özü ixracatçıdır. Bu, Gürcüstan da ola bilməzdi, çünki onun qaza olan ehtiyacı nisbətən azdır. Bu, Türkiyə ola bilərdi və oradan isə Avropa. Biz məhz belə

də etdik. Türkiyəyə ixrac 2006-cı ildə başlandı. Həcm getdikcə artırdı və daha sonra Avropaya ixrac başlandı. Yəni bizim üçün bu bir kommersiya layihəsi idi, lakin onu siyasiləşdirilər. Təəssüf ki, böyük mənada bunun heç bir mənası yox idi. Rusiya Federasiyası və onun rəhbərliyi məsələnin əsl mahiyyətini anlayır. Bizim qazımız heç bir halda alternativ deyil. Bu, yalnız istehlakçıların ehtiyacı olduğu əlavə həcmidir. Məsələn, bu gün bizim qazımız Türkiyənin ehtiyacının 20 faizini və Gürçüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Qazımız artıq Avropaya nəql edildiyindən biz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəyik.

**S u a l:** Sonuncu sualım dronlar haqqındadır. Ermenistanla müharibədə Sizdə dronların olması çox mühüm əhəmiyyət təşkil edirdi. Bu haqda düşüncələrinizi bilmək istərdim. Səhv etmirəmsə, Sizdə İsrail və Türkiyə texnologiyası əsasında hazırlanmış dronlar vardır. Bilmək istəyirəm ki, bu dronlar indi dünya satışına çıxarılaçaqmı? Onları müstəqil şəkildə istehsal etmək və dünyaya satmaq imkanınız vardır. Dünya bunda maraqlıdır mı? Ümumiyyətlə, bu, müasir müharibəni və dronların müasir müharibələrin zəruri bir elementinə necə çevrilməsini eks etdirir.

**C a v a b:** Bəli, bu, beynəlxalq hərbi mütəxəssislerin ümumi dəyərləndirməsidir ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi. Qeyd etdiyiniz kimi, hər iki ölkədən – Türkiyə və İsraildən olan

dronlar integrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat və kamikadze dronları, Türkiyə dronları isə kəşfiyyat və qırıcı dronlar idi. Onları bir hərbi əməliyyatda birləşdirmək asan deyildi. Eyni sözü bizim hava hücumundan müdafiə sistemi barədə də demək olar. Bizdə İsrailin hava hücumundan müdafiə sistemi var, Rusyanın hava hücumundan müdafiə sistemi var – S300. Bizim «Buk» tipli hava hücumundan müdafiə sistemimiz var. Beləliklə, bu hava hücumundan müdafiə sistemlərini birləşdirmək də, həmçinin ciddi hədəf idi və hava hücumundan müdafiə sistemlərinin effektiv istifadəsi ilə biz özümüzü böyük faciədən qoruduq. Çünkü Ermənistan bizə qarşı ballistik rakətlər ataraq, yuxuda olan şəhərləri dağdırıldı. Gəncə şəhəri bir neçə dəfə «Skad» raketinin hücumuna məruz qaldı. Onlar yaşayış məntəqələrini dağıtmak üçün hədəfə alırdılar. Onlar «İsgəndər-M» ballistik rakətlərindən istifadə etdilər. Bu, sonuncu gün Şuşanı dağıtmak üçün istifadə olunmuşdu. Bir dənə deyildi. Bu rakətlərin çoxu bizim hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilmişdi. Beləliklə, hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya. Dronlar artilleriyaya hədəfi göstərirdi. Artıq sərr deyil ki, müharibənin ilk günlərində biz Ermənistanın hava hücumundan müdafiə sistemini aşkar etmək üçün kiçik, yüngül təyyarələrdən istifadə edirdik. Pilot tullanırdı və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş kiçik təyyarə mövqelərə gedirdi, Ermənistanın hava hücumundan müdafiə sistemi bu lazımsız hədəfə hücum etməklə özünü aşkar edirdi.

Sonra biz Ermənistanın hava hücumundan müdafiə sistemini məhv edirdik. Bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti. Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Bütün bu amillər çox çətin coğrafi şəraitdə qələbədə həllədici rol oynadı. Çünkü biz dağlara çıxmış olurduq, elə şəraitdə ki, ermənilər, demək olar, 30 il ərzində 6 istehkam xətti qurmuşdular, minalar basdırılmışdılar. Yalnız müharibədən sonra bizdə, demək olar ki, 200 nəfər minaya düşərək həlak olub və ya yaralanıbdır. Sözsüz ki, bütün bunlar bizim qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlinçə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxırlar. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bu-nu davam etdiririk, çünkü qeyd etdiyim kimi, hələ də erməni revansızlığı təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq.

### **S u a l: Müharibənin nəticəsi sizin hərbi məhsullara marağı artırıbmı?**

**C a v a b:** Bəli, əlbəttə. Hərbi məhsullara və bizim təcrübəmizə marağı artırıb. Çünkü təcrübəmizi öyrənmək istəyən bir neçə ölkə artıq bizə müraciət edərək, bunu necə etdiyimizlə maraqlanıb. Lakin müharibəyə

ilk gündən son günədək rəhbərlik edən Ali Baş Komandan olaraq, sizə bir daha deyə bilərəm ki, bunu necə etdiyimizi izah etmək çətin olar. Siz bunu hiss etməlisiniz. Çünkü biz, demək olar ki, 30 il ərzində ermənilərin işgalindən, təhqirindən, təkəbbüründən əziyyət çəkirdik. Onlar bütün beynəlxalq təşkilatların sənədlərinə zidd olaraq, bizim torpaqlarda oturmuşdular, torpaqlarımızı dağdırıldılar, iddia edirdilər ki, bu torpaq onlara məxsusdur. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti – onların hamısı bizi dəstəkləyən qətnamələr qəbul etmişdi, lakin ermənilər sadəcə, orada oturmuşdular və bəyan edirdilər ki, həmişəlik orada oturacaqlar. Beləliklə, motivasiya, ruh yüksəkliyi və cəsarət qələbəminin əsas amili oldu. Bu, milli ləyaqət və qürur məsələsi idi. Bir çoxları bizə bunu necə etdiyimizlə bağlı müraciət etsə də, düşünürəm ki, bunu izah etmək üçün uzun illər lazımdır.

**M ü x b i r:** Vaxt ayırib müsahibə verdiyinizə görə təşəkkür edirəm. Bugünkü görüşlərinizdə və növbəti günlərdə Sizə uğurlar arzulayıram.

**İ l h a m Ə l i y e v:** Təşəkkür edirəm.

## AVROPA İTTİFAQI «ŞƏRQ TƏRƏF- DAŞLIĞI»NIN VI SAMMİTİNDƏ İŞTİRAK

*Brüssel*

*15 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 15-də Brüsseldə keçirilmiş Avropa İttifaqı «Şərqi Tərəfdaşlığı»nın VI Sammitində iştirak etmişdir.*

*Dövlət başçısı sammitdə çıxış etdi.*

*Prezident İlham Əliyev uğurla inkişaf edən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə diqqət çəkərək, Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə paraflanmış «Tərəfdaşlıq prioritetləri» sənədinin əhəmiyyətini vurğuladı. Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin 90 faizdən çoxunun artıq başa çatdırıldığını bildirən Prezident İlham Əliyev sənədin qalan hissəsinin qarşısın gələn dövr ərzində aparılacaq damışqlar nəticəsində yekunlaşdırılacağına ümidvar olduğunu ifadə etdi. Dövlət başçısı Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlığı dair sənədlər imzaladığını vurğuladı. İki tərəfli əsasda imzalanmış bu strateji tərəfdaşlıq sənədlərinin əlaqələrimizin xarakterini nümayiş etdirdiyini söylədi.*

*Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu ilin iyul ayında Cənubi Qafqaz regionuna, o cümlədən Azərbaycana səfərini və səfər çərçivəsində onunla keçirdiyi görüşləri məmənunluqla xatırladaraq, bu əsnada regional məsələlərə dair ətraflı müzakirələrin aparıldığını qeyd etdi.*

*Dövlət başçısı regional məsələləri daim gündəliyində saxladığına, bu proseslərə verdiyi töhfəyə və dəstəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirdi. Bu xüsusda Şarl Mişelin təşəbbüsü ilə dekabrın 14-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında 5 saatlı yaxın davam edən müzakirələrin konstruktiv mühitdə keçdiyini xüsuslu qeyd etdi. Prezident İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına verdiyi töhfəni vurguladı. Həmçinin Şarl Mişelin təşəbbüsü ilə aparılan bu danışqların çox praktiki olduğunu və təfsilatlı xarakter daşıdığını, burada Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin müzakirə olunduğunu, nəticə etibarilə səmərəli və praqmatik keçdiyini diqqətə çatdırdı.*

*Prezident İlham Əliyev «Şərqi Tərəfdaşlığı»nın VI Sammitində Ermənistan ilə Azərbaycan arasında konstruktiv mühitin hökm sürdüyüünü qeyd edərək, belə bir mühitin yaradılmasında Avropa İttifaqının rolunu xüsuslu vurguladı. Dövlət başçımız bu imkanın əldən verilməməsi və yaranmış fürsətdən istifadə edərək, regionda davamlı sülhün təmin olunması isti-*

*qamətində səylərin davam etdirilməsinin vacibliyini bildirdi.*

*Dövlət başçısı vurguladı ki, əvvəlki illərdə Ermənistən rəhbərliyi, adətən, beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittihəm xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halin baş vermədiyini müşbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində, Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd etdi və bildirdi ki, bu, Ermənistən ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Prezident İlham Əliyev diqqətə çatdırıldı ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın özü tərəfindən hərbi-siyasi yollarla həll edilib, Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur və biz gələcəyə baxmalıyıq.*

*Dövlət başçısı İlham Əliyev, həmçinin ATƏT-in Minsk qrupunun roluna toxunaraq, 28 il ərzində aparılan danışqlarda hər hansı bir nəticənin hasil olmadığını diqqətə çatdırıldı. Azərbaycanın ATƏT-in Minsk qrupundan yeni geosiyasi reallığı uyğun cavab gözlədiyini bildirdi. Bu xüsusda Azərbaycan tərəfi hesab edir ki, Ermənistənla Azərbaycan arasında sülh sazişinin hazırlanması, sərhədlərin delimitasiyası, insanlar arasında təmasların yaradılması, etimad quruculuğu tədbirləri və digər məsələlərdə Minsk qrupu tərəfindən kömək göstərilə bilər.*

*Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə minalar məsələsinə toxunaraq, Azərbaycanın mülki vətəndaşlarının minalardan əziyyət çəkdiyini və bu günə qədər 200-ə yaxın insanın mina partlaması nəticəsində həlak olduğunu və ya yara-*

*landığını bildirdi. Bu xüsusda Avropa İttifaqı və üzv dövlətlər tərəfindən Azərbaycana mina probleminin aradan qaldırılması üçün texniki və maliyyə yardımının göstərilməsinin vacibliyini diqqətə çatdırıldı.*

Dövlət başçısı eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığı qeyd edərək, bu münasibətlərin də strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirdi. 3500 kilometr uzunluğu olan «Cənub Qaz Dəhlizi»nin XXI əsrin ən böyük infrastruktur layihələrinən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu layihənin son komponenti olan Trans-Adriyatik xəttinin işə salınması ilə Azərbaycan qazının Avropa məkanına çatdırıldığını diqqətə çatdırıldı. Qeyd edildi ki, Azərbaycan qazi artıq Avropa İttifaqının 3 ölkəsinə – İtaliya, Yunanistan və Bolqarıstanaya çatdırılır. Gələcəkdə Azərbaycan istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir. Dövlət başçısı Azərbaycan qazının etibarlı və yeni mənbə kimi Avropa İttifaqı bazarına çatdırıldığını vurğulayaraq bildirdi ki, baş verən son hadisələr də enerji təhlükəsizliyi baxımdan şaxələndirmənin vacibliyini göstərir.

Sonda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasının Prezidentinə bir daha minnətdarlığını bildirdi.

\* \* \*

*Sonra sammitdə iştirak edən dövlət və hökumət başçılarının işçi naharı oldu.*

*Prezident İlham Əliyev tədbirdə iştirak etdi.*

## İTALİYANIN «İL SOLE 24 ORE» QƏZETİNƏ MÜSAHİBƏ

*Brüssel*

*15 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 15-də Brüsseldə İtaliyanın «İl Sole 24 Ore» qəzetinə müsahibə vermişdir.*

**Müxbir:** Əvvəla, görüşmək imkanı yaratdığınız üçün Sizə təşəkkürümü bildirirəm. Mən dəfələrlə Azərbaycanda olmuşam, bir çox seçkilərin keçirildiyi vaxtlarda Azərbaycanda səfərdə olmuşam.

**İlham Əliyev:** Sonuncu dəfə nə vaxt olmusunuz?

**Müxbir:** Sonuncu dəfə il yarım bundan önce. Cox maraqlı ölkədir və etiraf edirəm ki, Siz böyük irəliləyişə nail olmusunuz. Mən «İl Sole 24 Ore»nın Yaxın Şərqi üzrə müxbiriyəm. Bu, İtaliyanın ən böyük siyasi qəzetidir.

**İlham Əliyev:** Bundan xəbərim var.

**Müxbir:** Etiraz etmirsinizsə, mən müsahibə zamanı Azərbaycanın İtaliya ilə güclü münasibətləri-nə toxunmaq istərdim.

**İlham Əliyev:** Bəli, böyük məmnuniyyətlə.

**M ü x b i r:** İqtisadiyyatın şaxələndirilməsi çox maraqlı mövzudur. Beynəlxalq media, zənnimcə, bu-nu layiqincə işıqlandırmayıb.

**İ l h a m Ə l i y e v:** Raziyam.

**S u a l:** İcazənizlə, başlayaq. Mənim ilk sualım Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Dünən Siz maraqlı bir görüş keçirmisiniz. Səhv etmirəmsə, Sizin dünən Ermənistənən baş naziri və cənab Şarl Mişellə görüşünüz olub. Görüş necə keçdi və bizim bilməli olduğumuz hər hansı bir yenilik varmı?

**C a v a b:** Əvvəlcə, mən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüşdüm. Bir saat ərzində biz geniş sahələri əhatə edən məsələləri müzakirə etdik. Əlbəttə, əsas diqqət münaqişədən, keçənilki müharibədən sonra yaranmış vəziyyətə yönəldilmişdir. Avropa Komissiyasının səyləri Azərbay-can və Ermənistən arasında münasibətlərin normallaşdırılmasına yönəldilib. Biz Avropa Komissiyasının və xüsusilə də cənab Mişelin səylərini yüksək qiymətləndiririk. O bu ilin yayında Azərbaycanda və Ermənistanda səfərdə olmuşdu. Biz bu səfərdən sonra daim təmasda olmuşuq və o, vəziyyətin təfərrüatından xəbərdardır. Biz onun şəxsi iştirakına böyük də-yər veririk.

Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş 4 saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni real-liqlar, həmin reallliqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi. Əlbəttə, biz postmüharibə

vəziyyətinin praktiki elementlərini, xüsusilə də kommunikasiyaların açılmasını müzakirə etdik. Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistənən baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistən tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışlıq və azad edilmiş ərazilərdən Ermənistən sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz ümid edirik ki, o vaxta qədər Ermənistən özünün «ev tapşırığını» yerinə yetirəcək. Əlbəttə, biz digər məsələlərə də toxunduq. Minaların təmizlənməsi məsələsi tərəfimizdən qaldırıldı və Prezident Mişel Azərbaycana bu vəziyyətin öhdəsindən gəlməkdə yardımçı olmaq arzusunu ifadə etdi. Cünki müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıbdır. Həmçinin humanitar və bir çox digər məsələləri müzakirə etdik. Hesab edirəm ki, olduqca məhsuldar müzakirələr aparıldı. Mən çox məmənnunam.

**S u a l:** Siz bir fikir bildirdiniz və burada ağluma belə bir sual gəldi. Avropa İttifaqı bu yaxınlarda Ermənistəna 2 milyard dollar həcmində dəstək paketini elan etdi. Ukraynaya da 2 milyard dollara yaxın yardım ayrılacaq. Səhv etmirəmsə, Azərbaycana isə sadəcə, 140 milyon avro ayrılacaq. Yəni burada çox böyük fərq var. Sizcə, nə üçün belədir? Belə bir qərar haradan qaynaqlanır?

**C a v a b:** Bunun nədən belə olduğunu demək çətindir. Çünkü bu suala cavab vermək üçün ixtiyarımızda kifayət qədər fakt olmalıdır. Mən yalnız bununla öz fikrimi bildirə bilərəm. Siz tamamilə haqlısınız. Bu, bir çox müşahidəçiləri təəccübləndirən fakt oldu və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Bir məsələni dəqiq ləşdirim – Avropa Komissiyası tərəfindən Ermənistana təqdim ediləcək paketin həcmi 2,6 milyard dollardır, Azərbaycana isə sizin qeyd etdiyiniz kimi 140 milyon. Yəni fərq təqribən 20 dəfədir. Bu ədalətlidirmi? Xeyr. Bu hər iki ölkənin real ehtiyaclarına müvafiqdirmi? Xeyr. Hətta azad olunmuş ərazilərdə Ermənistən tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, görərik ki, fərq 5 dəfədən çoxdur – Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işgal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılib. Bu gün əcnəbi vətəndaşlar və jurnalistlər həmin ərazilərə səfər edərkən dağıntıların miqyasını öz gözləri ilə görürənlər. Eyni zamanda, bizim hesablamalara görə orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işgal edilməmişdi, o özü işgalçi idi. Fiziki cəhətdən belə, Ermənistən iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimseyə bilməz. Beləliklə, bu çox təəccübüldür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki,

yanaşma vahid standartlara əsaslanın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmidə vəsaitin verilməsini istəyirik.

**S u a l:** Cənab Prezident, Siz tamamilə haqlısınız. Minaların təmizlənməsi çox həssas, vacib və strateji fəaliyyətdir. Həqiqətən də azərbaycanlıların azad olunmuş ərazilərə geri dönməsi və məskunlaşması arzu olunursa, həmin ərazilərin təhlükəsizliyi təmin edilməlidir. Bu səbəbdən mən təəccübləndim. Minaların təmizlənməsi kimi həssas bir məsələnin Avropa İttifaqını daha öncə hərəkətə keçməyə vadə etməməsi Sizi təəccübləndirirmi?

**C a v a b:** Bilmirəm. Mən dəfələrlə bu məsələləri qaldırmışam və dünən də cənab Mişellə görüşdə hətta təklif etdim ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Dədim ki, pulu bizə verməyin, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə maliyyə yardımı ayırin ki, onlar Azərbaycana gəlsinlər və işə başlasınlar. Çünkü Azərbaycan üçün fiziki olaraq, bunu qısa müddətdə etmək mümkün deyil. Bundan əlavə, bu çox bahalı işdir və siz tamamilə haqlısınız ki, minalar təmizlənməsə, biz insanların geri qayıdışını təmin edə bilmərik. Onlar bunu 30 ilə yaxındır ki, gözləyirlər. Hazırda geniş-miqyaslı bərpa işlərinə başlanılmış ərazilər minalardan təmizlənib, digər yerlər isə yox. Yəni geri döñecək insanlar ciddi problemlər və həyatı təhlükə ilə üzləşəcəklər.

Beləliklə, mən ümid edirəm ki, təmaslarımızda buna daha çox aydınlıq gətiriləcək. Əlbəttə, bizim ehtiyaclarımız minaların təmizlənməsi ilə məhdudlaşdırır. Hər şey dağıdılıb. Oralarda nə şəhər, nə də kənd var – tamamilə dağıdılmış ərazilərdir. Bizim mövqemiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır.

**S u a l:** Ola bilərmi ki, Avropa İttifaqı burada bir az ehtiyatlı davranışır. Çünkü bəzi hesabatlara görə Azərbaycanda hələ də insan hüquqları, mətbuat azadlığı sahəsində müəyyən problemlər var? Azərbaycan bu günə qədər inkişaf edib və hər kəsə məlumdur ki, bu proses zaman tələb edir. Sizcə, bu məsələ həmin fəaliyyəti ləngidə bilərmi?

**C a v a b:** Xeyr, mən belə düşünmürəm. Əvvəla, indi Avropa təsisatlarında daha aydın təsəvvür var ki, insan hüquqları və media azadlığına dair problemlərin olması təəssürati şisirdilib. Çünkü Azərbaycanda media ilə bağlı məhdudiyyətlər yoxdur, bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkün süzdür. Eynilə insan hüquqları məsəlesi. Bütün insan hüquqları qorunur və bu gün Azərbaycan uzun illər əvvəl üzləşdiyi tənqidə məruz qalmır. Çünkü birincisi, biz avropalı tərəfdarlarımızı inandırmağa müvəffəq olduq ki, onların məlumatı əsasən səhv ssenariyə əsaslanıb və biz genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçirmişik. İkincisi, əgər siz mahiyyətə diqqət etsəniz,

görərsiniz ki, Ermənistanda insan haqları və siyasi azadlıqlar kobud şəkildə pozulur. Məsələn, siyasi partiyaların bir çox təmsilçisi həbsdədir. Əsas siyasi partiyaların liderlərinə qarşı cinayət işləri açılıb. Ermənistanda repressiyalarla bağlı böyük ictimai narahətlər var və bütün bunlar açıq-əşkar faktlardır. Lakin Ermənistanın sanki bir daimi çətiri var, orada nə baş verməyindən asılı olmayıaraq, o, demokratiya hesab olunur. Bir növ, ikili standartlar.

**S u a l: Üzr istəyirəm. Daha bir sual. Mən çox açıq ola bilərəmmi?**

**C a v a b:** Bəli, əlbəttə.

**S u a l:** Siz Ermənistan silahlı qüvvələrinin birinci müharibə zamanı ələ keçirdiyi rayonları bir ay yarıma geri qaytardınız. Demək olar ki, 15 illik danişiq-larda Siz bu nəticəni əldə etməmişdiniz. Sualım belədir: Əvvəllər Minsk qrupunun fəaliyyətinin qeyri-rəsmi olaraq status-kvoya, sadəcə, sülhün saxlanılmasına yönəldiyi görünürdü. Bu bəlkə də Rusiya üçün əlverişli idi ki, o işlər belə getdiyi müddətdə rol oynaya bilsin. Minsk qrupunun rolü ilə bağlı fikirləriniz nədən ibarətdir? Çünkü Sizin özünüzdə də bu qrupun fəaliyyəti ilə bağlı skeptisizm, hətta məyusluq var idi.

**C a v a b:** İlk növbədə, demək istərdim ki, Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən mü-naqişəni həll etməyə məcbur idi. Onlar ötən il no-yabırın sonuna dək, biz 44 gün ərzində əraziləri azad edənə kimi, 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbay-can xalqının fikrindən fərqlənmir. Bu, ugursuzluq

idi. Biz həqiqəti deməliyik. Məsələnin gün işığı kimi aydın olduğu halda, biz siyasi korrektlik naminə bunun əksini söyləyə bilmərik. Əgər Minsk qrupunun həmsədrleri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistən işgalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Təsəvvür edirsiniz?

**M ü x b i r:** Sözünüzü kəsdiyimə görə üzr istəyirəm. Madrid prinsiplərindən başlayaqq. Lakin bu, uzun dövrdür.

**I l h a m Ə l i y e v:** Bəli, Madrid prinsipləri 10 il əvvəl idi. Onlar isə 1992-ci ildə fəaliyyətə başladılar. Mənim qeyd etdiyim 3 aparıcı ölkə isə bundan bir neçə il sonra həmsədr oldu. Lakin istənilən halda, 20 ildən çox fəaliyyət göstəriblər, nəticə sifira bərabər olub. Bəs niyə? Bəlkə də ona görə ki, siz qeyd etdiyiniz kimi, status-kvo onlar üçün qəbul edilən idi. Buna baxmayaraq, sizə deyə bilərəm ki, müəyyən mərhələlərdə, hətta Minsk qrupu həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində müsbət bəyanatlar var idi ki, status-kvo qəbul edilməzdır və dəyişdirilməlidir. Bu bizi çox ümidi ləndirirdi. Lakin əfsuslar olsun ki, heç bir hərəkət yox idi. Bu çox sadə idi. Mən bu məsələni dəfələrlə qaldırmışam. Ermənistən Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Biz bilirik ki, müəyyən

hallarda bu sanksiyalar digər ölkələrə qarşı tətbiq olunur, lakin Ermənistana qarşı yox.

Yenə də ikili standartlar, yenə də ədalətsiz yanışma. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq, 2019-cu ildən sonra, Ermənistəninin baş naziri «Qarabağ Ermənistandır» bəyan edəndən sonra tamamilə iflic oldu. Bu o demək idi ki, danışıqların sonudur. Çünkü əgər Ermənistən «Qarabağ Ermənistandır» deyirsə, nə barədə damışmaq olar? Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistən rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Bu da əvvəlki bəyanatla ziddiyət təşkil edirdi. Lakin Minsk qrupu reaksiya vermədi. Onlar hətta bu bəyanatı pisləmədilər. Belə davranış yalnız Ermənistəni danışıqlar masasında mövqeyini möhkəmləndirməyə və işğali sonsuz etməyə cəsarətləndirdi. Ermənistəninin hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi.

**S u a l:** Təşəkkür edirəm, cənab Prezident. Gəlin regional, xüsusilə Avropa ilə Rusiya arasındaki problem keçək. Bu əslində Sizin işiniz deyil, lakin Azərbaycan Avropaya kömək edə bilər. Avropa İttifaqında narahathlıqlar var ki, Rusyanın Ukraynanı işgal etmək ehtimalı elə gərginlik yarada bilər ki, bəzi layihələr təxirə salınar və hətta Rusiya təbii qazı silah kimi istifadə edə bilər. Onu nəzərdə tuturam ki, Avropa İttifaqı öz təchizat marşrutlarını şaxələndirməyi həddindən çox istəyir və əslində «Cənub Qaz-

**Dəhlizi»** ən maraqlı gələcək kanallardan biri kimi görünür. Sizin böyük həcmdə qazınız var, Sizin «yaşıl enerji» ilə bağlı maraqlı programınız var. Sizin ixrac etmək üçün daha çox qazınız var. Siz hətta TAP-la bitən xətti iki dəfə uzadaraq, Yunanistandan Burqasadək çatdırı bilərsiniz. Avropa İttifaqı Sizdən daha çox təbii qazın təchiz edilməsi ilə bağlı kömək istəsə, Siz bu müraciəti mümkün qədər tez bir zamanda təmin etməyə hazır olacaqsınız mı?

**C a v a b:** Sözsüz ki, bizim qaz strategiyamız çox aydın və açıqdır. Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox iş gördük, tərəfdəşlarla birləşdik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan «Cənub Qaz Dəhlizi» Bakıdan Adriatik dənizinin dibini ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan «Cənub Qaz Dəhlizi»nin 4 seqmentinin hamisində əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq. Bizim qazımız müqavilə əsasında alındı və qiymətlə bağlı, belə deyək, qaz böhranı zamanı bizim istehlakçılar heç bir dəyişiklik hiss etmədilər.

Gələcək planlarımız barədə danışırıqsa, sözsüz ki, hasilati artırmaq, ixracı artırmaq imkanı var. Lakin bu, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacaq. Avropa Komissiyası bu prosesdə bizə kömək göstərdi. Biz «Cənub Qaz Dəhlizi»

zi»nin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacaqıq və gələcək addimlarımızi planlaşdıracaqıq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur. İndi komanda böyüyür, çünki biz artıq Avropanın təchizatçısı olmuşuq. Yanvarın 1-dən başlayaraq, biz İtaliya, Yunanistan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Beləliklə, bu, ciddi artımdır. Lakin hasilati artırmaq üçün biz investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiya və üçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcılılığı belədir. Lakin biz hazırlıq, sizin qeyd etdiyiniz kimi, nəhəng yataqlarımız var, tam yeni, müasir infrastrukturumuz var, Avropanın digər yerlərinə də bağlayıcıların çəkilməsi mümkündür. Siz Balkanları qeyd etdiniz, mən də Mərkəzi Avropanı əlavə edərdim. Bu həm bizim üçün təchizatın şaxələndirilməsi, həm də istehlakçılar üçün şaxələndirmə olacaq.

**S u a l: Bəli. Gəlin zənn edək ki, hər şey doğru istiqamətdə gedir. Siz hasilati, Avropaya ixracı artıracaqsınız? Siz Rusyanın reaksiyasından qorxmursunuz? Çünki Rusiya Sizin çox mühüm iqtisadi tərəfdəninizdir, həmçinin regionda nəhəng gücdür. Sizdən xeyli çox qaz ixrac etməsi faktıdır. Lakin bu,**

**rəmzi addım ola bilər. Siz Rusyanın reaksiyasından qorxmursunuz?**

**C a v a b:** Xeyr, qətiyyən. İlk növbədə, bu məsələ ölkələrin liderləri arasında heç vaxt yüksək səviyyədə müzakirə olunmayıb. Bizim neft kəmərlərindən tutmuş, qaz kəmərlərinədək bütün enerji layihələrimiz regionda çox dostyana mühitdə tamamlanıb. Bu, birincisi. İkincisi, Rusiya bizim siyasetimizə, xarici siyasetimizə, enerji siyasetimizə tam hörmət edir. Biz rəqib deyilik. Dəfələrlə qeyd etdiyim kimi, bu məsələlər bəzən süni şəkildə işiştirdilir. Biz heç bir halda Rusyanın rəqibi deyilik. Çünkü Rusiya Avropanı yüz milyardlarla kubmetr qazla təchiz edir və Rusiya qazına tələbat artır. Azərbaycan yeni başlayıb və qeyd etdiyim kimi, bizim Avropaya təchizatımız 2023-cü ildə 11 milyard kubmetr olacaq və əgər yeni müqavilələrimiz olmasa, yeni hasilata investisiya yatırmasaq, bu belə qala bilər. Bu heç bir halda bizim Rusiya ilə çox müsbət və yaxşı balanslaşdırılmış münasibətlərimizdə mənfi rol oynaya bilməz.

**S u a l:** Gəlin Sizin iqtisadiyyatınıza keçək. Ölkəniz enerji, əsasən neft və təbii qaz ixracından asılıdır. Düşünürəm ki, iqtisadi şaxələndirmə prosesi bu gün Sizin üçün prioritətdir. Açığımı desək, indiyədək bu proses çox yavaş gedib. Siz necə sürətləndirmək niyyətindəsiniz? Onu irəliyə aparmaq üçün hansı hədəfiniz vardır?

**C a v a b:** Bizim iqtisadiyyatın quruluşuna gəlincə, hesab edirəm ki, neft və qazın ÜDM-də həcminin əhəmiyyətli dərəcədə azaldılmasına nail olmuşuq. Uzun illər bundan öncə neft və qazın ÜDM-də

payı mütləq çoxluq təşkil edirdi, indi isə yaridan da azdır. Beləliklə, Azərbaycan iqtisadiyyatının strukturu daha çox balanslaşdırılmış olub. Lakin bizim ixracımıza gəldikdə, ixracın 90 faizindən çoxunu neft, təbii qaz, neft məhsulları və elektrik enerjisi təşkil edir. Ölkə üçün bu üstünlükdür, çünki biz bazarlara daxil ola bildik, biz neft, təbii qaz, elektrik enerjisi, neft-kimya və neft məhsulları ixrac edirik və bunlar da iqtisadiyyatımıza çoxlu maliyyə axını gətirir. Qazın nə qədər çox ixrac etsək – çünki qazın həcminin artması açıq-aşkardır – qeyri-neft məhsullarının ixrac əməliyyatlarında payı bir o qədər azalır. Neft və qaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın da artıq bazarı var. Lakin digər, məsələn, kənd təsərrüfatı məhsulları kimi məhsullarımız üçün biz regional bazarlarla məhdudlaşırıq. Avropa bazarına daxil olmaq çox çətindir, çünki Avropa bazarında ölkələr özləri bir-biri ilə rəqabət aparır. Beləliklə, biz əsasən Türkiyəyə, Rusiyaya və bəzi digər ölkələrə ixrac edirik. Deyərdim ki, bu il o baxımdan çox əlamətdar oldu. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Bizim energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu həqiqətən də əlamətdar nəticədir. Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq.

Beləliklə, biz gələcəkdə neft və qazdan asılılığı azaltmayı planlaşdırırıq. Lakin eyni zamanda, biz

başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neft və qaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq.

**S u a l:** Gəlin İtaliyaya keçək. Çünkü İtalya Azərbaycan üçün çox maraqlıdır. İtalya Azərbaycanın ilk xarici ticarət tərəfdaşı olub, Roma və Bakının yaxşı münasibətləri var. Təbii qazdan əlavə olaraq, Azərbaycan aparıcı neft təchizatçısıdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində italyan şirkətləri üçün imkanlar varmı? Məsələn, Siz azad edilmiş əraziləri yenidən qurmaq niyyətində olduğunuzu dediniz. Hətta yaşıl resurslarla bağlı həyata keçirilə biləcək çoxlu layihələr vardır.

**C a v a b:** Əlbəttə, İtalya nəinki təkcə Avropa qitəsində, dünya miqyasında bizim ən yaxın tərəfdaşlarımızdan biridir. Hesab edirəm ki, indi münasibətlərimiz çox yüksək səviyyədədir. Bunun göstəricisi odur ki, biz strateji tərəfdaşlıq haqqında sənəd imzalamışıq. İtalya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir.

Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri olub. Sizin qeyd etdiyiniz kimi, İtalya bizim əsas ticari tərəfdaşımızdır. İndi isə Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtalya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Eyni zamanda, dost ölkə olaraq, İtalya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Birincisi Türkiyə idi, ikincisi İtalya. Sizə

deyə bilərəm ki, hazırda italyan şirkətlərinin orada icra etdiyi çoxlu layihələr vardır. Biz italyan memarlarını Şuşadakı tarixi abidələrimizi və məscidlərimizi bərpa etmək üçün dəvət etmişdik. Bu çox rəmzi mənə daşıyan bir jestdir, çünkü Şuşa bizim üçün müqəddəs yerdir. Şuşa Azərbaycanın mədəni paytaxtıdır. Dini məkanlar isə hər kəs üçün müqəddəsdir. Bu çox yüksək səviyyəli etimaddir. Bu yaxınlarda Şuşaya səfər edəndə işlərini necə görəcəklərini mənə nümayiş etdirən italyan şirkətlərinin nümayəndələri ilə görüşdüm. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu, rəmzi mənə daşıyan digər bir jestdir, çünkü siz bu tarixi Qələbənin bizim üçün nə qədər böyük mənə daşıdığını təsəvvürünüzə gətirə bilərsiniz. Biz tərəfdəşligimizi nümayiş etdirmək üçün və italyan şirkətlərinin yüksək səviyyəli fəaliyyətini, zövqünü və ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq, məhz buna görə italyan şirkətini dəvət etdik. Mən sizə italyan şirkətlərinin çox fəal iştirak etdiyi azad edilmiş ərazilərdə və Azərbaycanın digər yerlərində coxsayılı tikinti layihələrini qeyd edə bilərəm. Sizə deyə bilərəm ki, Prezident Mattarella'nın ölkəmizə səfəri zamanı biz birləşdə italyan şirkəti tərəfindən tikilmiş Neft-Kimya zavodunun açılışını etdik. İndi isə eyni şirkət bizim Neft Emalı zavodumuzun yenidən qurulması üzərində fəal şəkildə işləyir. Bunlar bir neçə milyardlıq layihələrdir. Bu sahələr sənaye, neft-kimya məhsulları, tikinti, memarlıq, bərpa işləri, geniş diapazonlu məsələlər-

dir. Bir daha qeyd edirəm, bu bizim dostluğumuzu və tərəfdaşlığınıizi nümayiş etdirir.

**S u a l: İcazə verin, sonuncu sualımı verim. Azərbaycan fərqli ölkə olduğu üçün oradakı iqtisadi məsələlər haqqında eşitmək maraqlı idi. Beləliklə, Azərbaycan dünyada, Asiyada çox önəmli strateji mövqə tutur. O nəinki enerji habına, eyni zamanda, Qərb və Şərq arasında, Çindən Avropaya qədər sanki bir kommersiya, nəqliyyat habına çevrilə bilər. Bu, iqtisadiyyatın şaxələndirilməsinin bir yolu da ola bilər, regionda sabitliyi təmin edə bilər. Bu, vəziyyətin sabitləşdirilməsinə və sülhə nail olmağa kömək edə bilər. Bu haqda nə düşündüklərinizi deyə bilərsinizmi?**

**C a v a b:** Mən sizin fikrinizlə tamamilə razıyam. Əslində biz bunu Azərbaycanda ən azından son onillikdə fəal şəkildə həyata keçiririk. Azərbaycanı Avrasiyanın nəqliyyat habına çeviririk. Bu, asan iş deyil, çünki bizim açıq dənizə çıxışımız yoxdur. Biz birinci növbədə, qonşularımızla yaxşı münasibətlərdə olmalıyıq. Çünki bu münasibətlər olmadan heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz. Bu imkanı yaxşı regional əməkdaşlıq mühiti, üstəgəl nəqliyyat infrastrukturuna investisiya yaratdı. Lakin bu, asan deyildi, çünki biz çoxlu sərmayə yatırmalı idik. Bu gün, məsələn, Azərbaycanda bizim azad olunmuş ərazilərdə 3 beynəlxalq hava limanımız var. Birinin açılışı artıq olub, ikisi də olacaq. Biz ölkəmizi bütün qonşu ölkələrlə birləşdirən dəmir yolu sistemini şaxələndirdik. Bizim müasir magistral yollarımız var. Yeri gəlmışkən, Davos Forumu-

nun reytinginə əsasən, Azərbaycan yolların keyfiyyətinə görə 27-ci, hava nəqliyyatı və dəmir yolu nəqliyyatı xidmətinə görə 11-ci və 12-ci yerdə qərarlaşdır. Beləliklə, bu, artıq baş verir. Biz artıq Mərkəzi Asiyadan gələn mallar üçün tranzit ölkəyə çevrilmişik. Çin də öz mallarını Avropa məkanlarına daşıyır. Üstəgəl, əlavə üstünlük ondan ibarətdir ki, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu dəhliz Şimali Avropa, Rusiya, Azərbaycan, İran və Fars körfəzindən keçir. Dəmir yolu və avtomagistral olmasından asılı olmayaraq, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentində aparılan bütün tikinti işləri artıq tamamlanıb. İkiinci Qarabağ müharibəsindən sonra hər yerdə artıq Zəngəzur dəhlizi adlandırılın yeni dəhlizi açmaq üçün imkan vardır. O, Azərbaycandan Ermənistana və oradan Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gedərək, Türkiyə və Avropaya qədər uzanır, bu da nəqliyyat üçün alternativ marşrut olacaqdır. Üstəgəl, biz Bakının yaxınlığında Ələt qəsəbəsində yerləşən azad iqtisadi zonanın yaradılması üzərində fəal çalışırıq. Bu zona gələn il fəaliyyətdə olacaq. Ümid edirik ki, bu coğrafi mövqə, artıq şaxələnmiş nəqliyyat şəbəkəsi bizə orada çalışmağa üstünlük verən investorları cəlb etməyə kömək edəcək. Beləliklə, nəqliyyat sektorunu enerji sektorundan sonra aparıcı sektorlardan biri olacaq və bu komponentə yatırılmış investisiyalar, əlbəttə ki, çoxlu mənfəət gətirir. Mən üstəlik Xəzər dənizində ən böyük ticarət limanının açılışını qeyd edərdim. Onun yüksərimə gücü 25 milyon tona qədər arta

bilər. Gəmiqayırma zavodunun tikintisi – biz artıq özümüzü bütün növ yük gəmiləri, tanker və bərələrlə təmin edirik. Beləliklə, bu həqiqətən də böyük aktivdir. Üstəgəl, sizin qeyd etdiyiniz kimi, Azərbaycandakı sabitlik, etibarlılıq. Çünkü biz heç vaxt heç bir müqaviləni pozmuruq, müqavilədə olan hətta bir sözü belə pozmuruq. Odur ki, bizim tərəfdaşlar bizə etibar edir və bütün qonşularımızla yaxşı münasibətlərimiz vardır. Əlavə olaraq, ümid edirik ki, Ermənistanla da münasibətlər normallaşacaq, dünən baş nazir Paşinyan və Prezident Mişellə müzakirə etdiyimiz kimi. Onda Ermənistanın da regional nəqliyyat şəbəkəsinin üzvü olmağa imkanı olacaq, çünkü indi o, çıxılmaz vəziyyətdədir. Onun Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur, olacaq. Onun İranla dəmir yolu əlaqəsi yoxdur, Azərbaycan ərazisindən olacaq.

Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına gedəcək. Burada uduzan tərəf yoxdur. Hesab edirəm, Ermənistanda bu qızıl fürsəti həqiqətən, dərk etməlidirlər ki, onlar daha da fəal hərəkət etsinlər və bu gələcək planlarda bizə qatılmaq üçün tərəddüd etməsinlər.

**M ü x b i r:** Çox sağ olun, cənab Prezident.

**ERMƏNİSTANIN BAŞ NAZİRİ  
NİKOL PAŞİNYAN  
İLƏ QEYRİ-FORMAL GÖRÜŞ**

*Brüssel*

*15 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistən Respublikasının baş naziri Nikol Paşinyan arasında dekabrin 15-də Brüsseldə Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə qeyri-formal görüş keçirilmişdir.*

---

## RUSİYA FEDERASIYASININ BAŞ NAZİR MÜAVİNİ ALEKSEY OVERÇUK İLƏ GÖRÜŞ

*17 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 17-də Rusiya Federasiyasının Baş Nazir müavini Aleksey Overçuku qəbul etmişdir.*

Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ticarət dövriyyəsinin artdığı xüsusi qeyd olundu. İqtisadi əməkdaşlığın da-ha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirildi.

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Soçi görüşü məmmənluqla xatırlandı.*

Aleksey Overçukun səfərinin iqtisadi sahədə əməkdaşlıq üzrə ilin yekunlarının müzakirəsi üçün yaxşı imkan yaratdığı vurğulandı.

Söhbət zamanı Rusiya–Azərbaycan–Ermənistan Baş Nazir müavinləri səviyyəsində üçtərəfli Komisiyanın fəaliyyətinə toxunuldu, kommunikasiyaların açılması və digər məsələlər müzakirə olundu.

Görüşdə Azərbaycanla Rusiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

**QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ  
ƏLAHƏZRƏT  
ŞEYX TƏMİM BİN HƏMƏD AL TANIYƏ**

**Əlahərzət!**

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Bu gün Azərbaycan-Qətər münasibətləri dinamik inkişaf yolundadır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq, ənənəvi dostluq əlaqələrimizi genişləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

*Hörmətlə,*

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 18 dekabr 2021-ci il*

## GÜRCÜSTANIN MÜDAFİƏ NAZİRİ CUANŞER BURÇULADZE İLƏ GÖRÜŞ

*21 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladzeni qəbul etmişdir.*

*Görüşdə Azərbaycan–Gürcüstan ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində inkişafından məmənunluq bildirildi.*

*Gürcüstanın Müdafiə nazirinin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.*

## TÜRKİYƏ RESPUBLİKASININ ENERJİ VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ FATİH DÖNMƏZ İLƏ GÖRÜŞ

*21 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 21-də Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez qəbul etmişdir.*

*Nazir Fatih Dönmez Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıldı. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.*

*Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibatlərinin bütün sahələrdə daim inkişaf etdiyi vurğulandı, enerji sahəsində əməkdaşlığın ötən illərdə olduğu kimi davam etdirilməsi məmənunluqla qeyd edildi.*

*Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri qlobal enerji layihələrinin əhəmiyyəti qeyd olundu, nazir Fatih Dönmezin səfərinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi üçün yaxşı imkan olduğu bildirildi.*

---

*Görüşdə Bakıda keçiriləcək Azərbaycan-Türkiyə I Enerji Forumunun ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi, konkret layihələrin müzakirəsi üçün yeni bir platforma olduğu bildirildi.*

## İRAN İSLAM RESPUBLİKASININ XARİCİ İSLƏR NAZİRİ HÜSEYN ƏMİR ABDULLAHİANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

*22 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 22-də İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyin Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.*

*Dövlət başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırlatdı, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirdi.*

*Hüseyin Əmir Abdullahian İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlət başçımıza çatdırıldı. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.*

*İranın Xarici İşlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq, bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirdi.*

*Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.*

*Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidi varlıq ifadə olundu.*

## BOSNİYA VƏ HERSEQOVİNA NAZİRLƏR ŞURASININ SƏDR MÜAVİNİ VƏ XARİCİ İŞLƏR NAZİRİ BİSERA TURKOVİÇ İLƏ GÖRÜŞ

*23 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 23-də Bosniya və Herseqovina Nazirlər Şurasının Sədr müavini və Xarici İşlər naziri Bisera Turkoviç qəbul etmişdir.*

*Qonaq Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Şefik Caferoviçin salamlarını dövlət başçısına çatdırıldı.*

*Prezident İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şefik Caferoviçə çatdırmağı xahiş etdi.*

*Dövlət başçısı bu yaxınlarda Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Şefik Caferoviçə görüşünü məmənunluqla xatırlatdı. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanın ərazi bütövlüyünə və Vətən müharibəsi dövründə ölkəmizə verdiyi dəstəyi bir daha yüksək qiymətləndirdi, bunu dostluq və tərəfdaşlıq əlaqələrinin mühüm göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev öz növbəsində, Azərbaycanın da Bosniya və Herseqovinanı dəstəklədiyini vurğuladı. Dövlət başçısı azad*

---

olunmuş ərazilərimizdə ermənilər tərəfindən 30 ilə yaxın davam edən işgal dövründə şəhərlərin, kəndlərin, tarixi və dini abidələrin darmadağın edildiyini bildirərək, indi ölkəmizin həmin ərazilərdə həyata keçirdiyi geniş yenidən qurulma və bərpa işlərindən danışdı.

*Bosniya və Herseqovina Nazirlər Şurasının Sədr müavini və Xarici İşlər naziri Bisera Turkoviç ölkəmizin əldə etdiyi böyük nailiyyatlır münasibətilə dövlət başçısına təbriklərini çatdırırdı və inkişaf proseslərinin onda dərin təəssürat doğurduğunu qeyd etdi.*

## TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla zəng etmişdir.*

*Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edərək, ona Azərbaycanın firavanlığı və inkişafı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirdi.*

*Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əmin olduğunu bildirdilər.*

*Telefon söhbəti zamanı əlaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.*

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin telefonla zəng etmişdir.*

*Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçımızı yubileyi münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi.*

*Dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan–Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edərək, əla-qələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər.*

*Telefon söhbəti zamanı Soçi görüşü məmənunluqla xatırlandı, əməkdaşlığımızın perspektivləri müzakirə edildi.*

## TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ EMOMƏLİ RƏHMON İLƏ TELEFONLA GÖRÜŞ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon telefonla zəng etmişdir.*

*Emoməli Rəhmon Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətiində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Tacikistan Prezidentinə təşəkkür etdi.*

*Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Tacikistan ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildirdilər, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi apardılar.*

## **QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ SADIR JAPAROV İLƏ TELEFONLA GÖRÜŞ**

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Qırğız Respublikasının Prezidenti Sadir Japarov telefonla zəng etmişdir.*

*Sadir Japarov Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı dilədi.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qırğız Prezidentinə təşəkkürünü bildirdi.*

*Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan-Qırğızistan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə edərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi apardılar.*

## ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ TELEFONLA GÖRÜŞ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev telefonla zəng etmişdir.*

*Şavkat Mirziyoyev dövlət başçımızı yubileyi münasibatılı təbrik edərək, ona prezidentlik fəaliyyətin-də uğurlar, möhkəm cansağlığı arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə təşəkkür etdi.*

*Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirdilər.*

*Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi.*

## BOLQARISTAN RESPUBLİKASININ PREZİDENTİ RUMEN RADEV İLƏ TELEFONLA GÖRÜŞ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Bolqaristan Respublikasının Prezidenti Rumen Radev telefonla zəng etmişdir.*

*Prezident Rumen Radev dövlət başçımıza yubileyi münasibətilə təbriklərini çatdırıldı, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Bolqaristan Prezidentinə minnətdarlığını bildirdi.*

*Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin inkişafından məmənunluq ifadə olundu, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.*

## **RUSİYA FEDERASIYASI ŞURASININ SƏDRİ VALENTİNA MATVIYENKO İLƏ TELEFONLA GÖRÜŞ**

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko telefonla zəng etmişdir.*

*Valentina Matviyenko Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edərək, ona ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Valentina Matviyenkoya minnətdarlığını bildirdi.*

*Telefon söhbəti zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli dostluq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində də uğurla inkişaf etdiyi vurgulandı.*

## GÜRCÜSTANIN BAŞ NAZİRİ İRAKLİ QARİBAŞVİLİ İLƏ TELEFONLA GÖRÜŞ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili telefonla zəng etmişdir.*

*Irakli Qaribaşvili Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Gürcüstanın Baş Nazirinə minnətdarlığını bildirdi.*

*Telefon söhbəti zamanı Azərbaycan–Gürcüstan ikitərəfli dostluq münasibətlərinin inkişafından məmənunluq ifadə edildi və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.*

*Prezident İlham Əliyev və Baş Nazir İrakli Qaribaşvili əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi apardılar.*

## UKRAYNA PREZİDENTİ VOLODİMİR ZELENSKİ İLƏ TELEFONLA GÖRÜŞ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dekabrin 24-də Ukrayna Prezidenti Volodimir Zelenski telefonla zəng etmişdir.*

*Volodimir Zelenski dövlət başçımıza yubileyi münasibatılı təbriklərini çatdırdı, ona prezidentlik fəaliyyətiində uğurlar və möhkəm cansağlığı arzuladı.*

*Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə təşəkkür etdi.*

*Prezident İlham Əliyev və Prezident Volodimir Zelenski Azərbaycan–Ukrayna ikitərəfli münasibatlarınin inkişafından məmənnunluqlarını ifadə edərək, əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.*

*Telefon söhbəti zamanı əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.*

## HADRUT QƏSƏBƏSİNĐƏ HƏRBİ HİSSƏNİN AÇILIŞI MƏRASİMİ

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər etmiş, burada hərbi hissənin açılışı mərasimində iştirak etmişlər.*

*Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.*

*Prezident İlham Əliyev hərbçiləri salamladı.*

*Sonra Dövlət himni səsləndirildi.*

*Dövlət başçısı tədbirdə çıxış etdi.*

### **Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışı**

Bu gün Qarabağın Xocavənd rayonunda, Hadrutta yeni hərbi hissə açılır. Bu münasibətlə siz ürəkdən təbrik edirəm.

**Ə s g ə r l ə r:** Sağ ol!

**İ l h a m Ə l i y e v:** Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınıbdır. Onların böyük əksəriyyəti yeni inşa edilmiş hərbi hissələrdir. Bir hissəsi isə əsashi

təmir edilmiş hərbi hissələrdir. Biz bu sahəyə çox böyük diqqət yetiririk, çünkü hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsinlər, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər sırasında hərbi hissələrin yaradılması xüsusi yə tutur və deyə bilərəm ki, bu gün Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr bizim standartlarımıza cavab verir.

Bu hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünkü bu hərbi hissə işğaldan azad edilmiş ərazidə – Xocavənd rayonunda açılır və ordumuşun sərəncamına verilir. Hərbçilərin xidmət şəraitiinin yaxşılaşdırılması ilə yanaşı, onların məişətmənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. Bildiyiniz kimi, 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə mənim fərmanımla dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunubdur. Bu ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Yəni ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğıının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmış ordu kimi tanınır.

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Əgər biz Hadrutu işgalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük

çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işgal-dan ilk azad edilmiş Cəbrayıl şəhərindən sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut oldu. Mü-zəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işgalçılardan azad etdi. Burada olan hər bir insan bu qəsəbəni əhatə edən dağları görəkən başa düşə bilər ki, bu nə qədər böyük, çətin və şərəfli missiya idi. Çünkü mənfur düşmən 30 il ərzində işgal altında olan bütün torpaqlarda güclü istehkamlar qurmuşdu, bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünkü bu dağlarda, təpələrdə yerləşərək, onlar böyük hərbi üstünlüyü malik idilər. Amma bizim hərbçilərimizin peşəkarlığı, fiziki gü-cü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı.

Əminəm ki, Hadrut əməliyyatı müasir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq. Ermənistən hər vəchlə çalışırkı ki, Hadrutu öz nəzarəti altında saxlasın. Hətta Hadrut işgalçılardan azad ediləndən bir neçə gün sonra onlar özlərinə xas yalanlar yayaraq, Hadrutun sanki onların əlində olması haqqında iftiralar uydururdular. Artıq Müzəffər Azərbaycan Ordusu Hadrutda Dövlət bayraqımızı qaldırmışdı. Hadrut və bütün ətraf yüksəkliklər bizim əlimizdə idi. Ermənistən öz ordusunun mənəvi-psixoloji vəziyyətini anlayaraq, Hadrut haqqında yalanlar yayırdı. Onu da bildirməliyəm ki, Hadrut azad ediləndən sonra Ermənistən ordusunda fəra-

rilik halları daha geniş vüsət aldı və onların özlərinin etirafına görə müharibə zamanı 10 min fərari olmuşdur. Azərbaycan Ordusunda isə bir nəfər də fərari olmamışdır. Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa olsun azad edən xalqıq.

Bu gün Hadrut əməliyyatı haqqında və bütövlükdə İkinci Qarabağ müharibəsi haqqında danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

**Ə s g ə r l ə r:** Amin.

**İ l h a m Ə l i y e v:** Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağını ucaldıq, tarixi ədaləti və milli qürürumuzu bərpa etdik.

Mən işgal dövründə dəfələrlə deyirdim ki, Azərbaycan xalqı heç vaxt işgalla barışmayacaq. Ermənistən rəhbərlərinə dəfələrlə deyirdim ki, hələ gec deyil, öz xoşları ilə bizim torpaqlarımızdan çıxınlardı, rədd olsunlar. Ancaq əfsuslar olsun ki, onların uzun illər ərzində yaydıqları yalana özləri də inanmağa başlamışdılar. Dünyaya Azərbaycan xalqı haqqında, Azərbaycan Ordusu haqqında həqiqətə uyğun olmayan böhtan və uydurma xarakterli mə-

lumatlar yayırdılar. İkinci Qarabağ müharibəsi göstərdi kim kimdir. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının əyilməz iradəsini göstərdi. Ermənistan ordusu bu gün artıq məğlub edilmiş ordudur. Azərbaycan Ordusu isə müzəffər ordudur!

Hadrut əməliyyatından sonra bizim şərəfli missiyamız davam etdi. Hələ müharibənin başa çatmasına bir ay qalmışdı və əlbəttə ki, biz daha böyük inamlı, daha böyük iradə ilə öz şərəfli missiyamızı davam etdirdik. Hadrutdan 8 gün sonra Füzuli azad edildi. Füzulidən bir neçə gün sonra Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işgalçılardan azad edildi. Biz faktiki olaraq, Laçın dəhlizinə çıxmışdıq və Laçın dəhlizini nəzarətdə saxlayırdıq. Artıq Ermənistan başa düşməli idi ki, onlar məğlub olacaqlar, məğlubiyyət qaçılmazdır. Ancaq buna baxmayaraq, öz namərd əməllərindən əl çəkmədilər. Bizim dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdular. Bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldular. Azərbaycan Ordusu isə müharibə dövründə müharibə qanunlarına əməl edərək, müharibəni ləyaqətlə apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflərimiz ancaq düşmənin hərbi birləşmələri, silahları, texnikası və silah anbarları idi.

İndi azad edilmiş torpaqlara gələn hər bir insan erməni vəhşiliyinin şahidi olur. Bütün şəhərlər, bütün kəndlər ermənilər tərəfindən vəhşicəsinə da-

ğidılıb. Bunu artıq dünya görür. Ancaq baxın Hadrut qəsəbəsinə, bir dənə də dağılmış bina yoxdur. Bu nəyi göstərir? Onu göstərir ki, biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq və bu bir da-ha dünyaya xalqımızın yüksək mənəvi keyfiyyətini göstərir.

Hadrutdan sonra Şuşaya yolumuz açıldı. Hadrut işgalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq, bizim mədəniyyət paytaxtimız olan, Qarabağın tacı olan Şuşanı işgalçılardan azad etdirilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq, Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüslər artıq heç kimə sərr deyil.

44 günlük İkinci Qarabağ müharibəsi Ermənistən ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı. Bu gün Ermənistən ordusu yoxdur. Mən dəfələrlə demişəm, bax, burada – keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin bir rayonu olan Hadrutda, Xocavənd rayonunun qəsəbəsi olan Hadrutda bunu bir daha deyə bilərəm ki, bu gün Ermənistən ordusu yoxdur. Əgər Ermənistən yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımı-

za, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılsın. Ölkə hüdudlarından kənarda olsa da, əgər bu təhdidi biz görsək, heç kim bizi dayandırıa bilməz. Necə ki, 44 gün ərzində nə qədər bizi dayandırmağa çalışıllar, nə qədər bizi hədələdilər, təzyiq etdilər, təhdid etdilər, lakin heç kim bizi dayandırıa bilmədi. Mən bütün bu 44 gün ərzində deyirdim ki, heç kim bizi dayandırıa bilməz, Ermənistən rəhbərliyi bizə tarix versin nə vaxt bizim torpağımızdan rədd olur, ondan sonra biz müharibəni dayandıracaqıq. Elə də etdik, sözümüzə əməl etdik. İndi də Ermənistanda əgər kimsə revanş haqqında düşünürsə, əgər kimsə düşünür ki, bir neçə ildən sonra vəziyyət dəyişəcək, nəsə baş verəcək, onların hərbi imkanı yaranacaq və onlar yenidən bizə ərazi iddiası ilə çıxış edəcəklər, bəri başdan bilsinlər – biz heç nəyi gözləməyəcəyik, heç kim bizi dayandırıa bilməz, heç nəyə baxmadan lazımı addımları atacaqıq. Bunu etmək üçün siyasi iradəmiz də var, gücümüz də var. Azərbaycan Ordusunun gücünü bütün dünya gördü. Bütün dünya gördü ki, Azərbaycanın qəhrəman övladları nəyə qadirdirlər.

Bu gün Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır – Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq – həm də ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini da-

yandırmamışmışq və orduya ayrılan xərcləri azaltma-  
mişmişq, əksinə, artırılmışmışq. Müharibədən sonra imza-  
lanmış yeni kontraktlar icra edilir. Yeni kontrakt-  
lar əsasında artıq Azərbaycana ordumuzun təchi-  
zatı üçün ən müasir silahlar, texnika göstirilir. Biz  
bunu heç vaxt gizlətmirdik və işgal dövründə hərbi  
paradlarda dəfələrlə nümayiş etdirmişdik. Həm hərbi  
texnikanın alınması, həm hərbi xərclərin artırılması,  
eyni zamanda, hərbçilərin maaşlarının artırılması –  
bütün bunlar göz qabağındadır – onu göstərir ki,  
mühəribə başa çatsa da, ordu quruculuğu prosesi  
dayanmayacaq. Əksinə, mühəribə təcrübəsi bize  
göstərdi ki, güclü yerlərimiz haradadır və qüsurları-  
mız haradadır. Mühəribə dövründə qüsurlarımız çox  
deyildi, amma olub. Ona görə mühəribə bizim üçün  
əvəzolunmaz təcrübə idi. Müharibədən sonra həm  
müasir tələblərə cavab verən silah, sursat, texnika  
alınır, eyni zamanda, yeni silahlı birləşmələr yara-  
dılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni  
hərbi birləşmənin nümayəndələri, komando qüvvələri  
yerləşir. Komando Briqadasının yaradılması bizim  
üçün yenilikdir. Bir yox, iki yox, bir çox Komando  
briqadaları artıq Azərbaycanda yaradılır və bu bri-  
qadalar istənilən hərbi vəzifəni icra etməyə qadir ola-  
caqdır. Yüksek təlim keçmiş, yüksək iradə nümayiş  
etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır  
olan övladlarımız bu briqadalarda xidmət edəcəklər.  
Bu bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq.  
Bir daha demək istəyirəm ki, belə briqadalar çox  
olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət  
edəcək. Beləliklə, Azərbaycan Ordusu bundan sonra

da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruya-  
caqdır.

İşgal dövründə ermənilər bizim bütün şəhər və  
kəndlərimizi dağıdıblar, tarixi, dini abidələrimizi da-  
ğıdıblar, təhqir ediblər, xalqımız, ordumuz haqqında  
aşaqlayıcı ifadələr işlədiblər. Hətta deyirdilər ki, Ermənistan «yeni torpaqlar uğrunda yeni müharibə»yə  
hazırlaşır. Deyirdilər ki, əgər müharibə başlayarsa,  
erməni tankları Bakının küçələrində olacaq. Bütün  
bu təkəbbürlü ifadələrin hamısı zibil yesiyinə atıldı.  
Bəli, erməni tankları gəldi Bakıya, onları biz gətirdik.  
Azadlıq meydanında hərbi paradda, Qələbə paradın-  
da onları nümayiş etdirdik. Bu gün onlar Azərbay-  
can Ordusunun gücünün və Ermənistan ordusunun  
məğlubiyyətinin təzahürü kimi, Hərbi Qənimətlər  
Parkında nümayiş etdirilir. Biz bundan sonra həmişə  
müzəffər xalq və qalib dövlət kimi yaşayacaqıq.

Əziz hərbçilər, mən bir daha bu hərbi hissənin  
açılması münasibətilə sizi ürəkdən təbrik edirəm!

**Hərbçilər:** Sağ ol!

**İlhəm Əliyev:** Azərbaycan Ordusuna yeni  
uğurlar arzulayıram!

**Hərbçilər:** Sağ ol!

**İlhəm Əliyev:** Eşq olsun Azərbaycan Ordu-  
sunə! Qarabağ Azərbaycandır!

\* \* \*

*Sonra Azərbaycan Respublikası Prezidentinin  
Komando Briqadasına döyük bayrağının verilməsi  
haqqında təqdimat oxundu. Təqdimatda deyilir:*

«Əsgəri şərəf, şücaət və şöhrət rəmzi kimi, hərbi hissənin hər bir hərbi qulluqçusuna Vətənə sədə-qətlə xidmət etmək, öz qanını və canını belə, əsirgə-mədən onu mərdlik və bacarıqla müdafiə etmək, qoşunlara həvalə olunmuş xidməti döyüş tapşırıq-larını əzmlə yerinə yetirmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlatmaq üçün təqdim olunur.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti,**  
**Silahlı Qüvvələrin Ali Baş Komandanı**

Bakı, 1 oktyabr 2021-ci il»

\* \* \*

*Komando Briqadasının komandiri polkovnik Sənayev döyüş bayrağını almaq üçün gəldi.*

*Müzəffər Ali Baş Komandan hərbi hissəyə döyüş bayrağını təqdim etdi.*

**Briqada komandiri:** Cənab Azərbaycan Respublikasının Prezidenti, and içirəm ki, bu müqəd-dəs keşikdən bir an da olsun gözümü ayırmayacağam, babalarımızın qanı bahasına ucalan bu şanlı döyüş bayrağını öz canımdan da əziz bilib daim yüksəkliklərdə tutacağam. Ulu öndər Heydər Əliyevin ruhunu yaşıdan bu şanlı döyüş bayrağını məndən sonra sağ qalana təhvıl vermədən ölmək mənə haram olsun. İçdiyim bu anda sadiq qalacağımı və ehtiramımı bildirmək üçün bayrağımı öpür və təhvıl alıram.

---

*Hərbçilər təntənəli marşın sədaları altında döyüş bayrağı ilə tribunanın önündən keçdilər.*

\* \* \*

*Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev hərbi hissənin ərazisində ağaç əkdilər.*

*Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və oğlu Heydər Əliyev şəhidlərin xatırə gusəsinin önünə gül qoymular, hərbi hissənin qərar-gahında, idman zalında, yeməkxanada, zabitlər üçün evlərdə yaradılmış şəraitlə tanış oldular.*

*Daha sonra dövlət başçısı, xanımı və oğlu təlim mərkəzi ilə tanış oldular və hərbçilərin nümunəvi çıxışlarına, «pusqu», «basqı», «sızma» əməliyyatlarına baxdilar. Əsgərlər universal bacarıqlarını nümayiş etdirdilər.*

*Sonda xatırə şəkli çəkdirildi.*

## ŞUŞA ŞƏHƏRİNƏ SƏFƏR

*24 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri dekabrin 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəlmişlər.*

*Dövlət başçısı Şuşanın məşhur Cıdır düzündə çıxış etdi.*

### **Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı**

Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, həm xaricdə yaşayan azərbaycanlılardan, həm də təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara – mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən – Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq. Mən həmişə deyirdim ki, gün gələcək, işgal

altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacaqıq və qayıtdıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köckünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışqlara nəzər salaraq görürdü ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işgal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanaçaq və bu müqəddəs günü biz şəhidlərimizin qanıcanı bahasına yaşıdıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün biz azad Qarabağdayıq, azad Zəngəzurdayıq. Biz – bu torpaqların sahibləri bu torpaqlara qayıtdıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacaqıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacaqıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.

Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən, ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köckünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köckün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köckünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda – Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda – bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var.

Ölkə ərazisində və bölgədə gedən proseslərə seyrçi deyildik. Bu prosesləri idarə edirdik. Biz bölgə gündəliyini formalasdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi. Bu gün azad Qarabağda – Şuşada və Hadrutda olarkən mən – əgər belə demək mümkündürsə – öz ad günü mü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi, yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak etdim. Mən bilirdim və hesab edirəm, Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Koman dan kimi, hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim.

Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda – Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyduq. Ondan sonra isə Şuşaya gəldim. Bu mənim Şuşaya bu il 7-ci səfərimdir. Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada – Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada – Şuşada

hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm.

Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilmədi. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.

Bu il «Xaribülbül» festivalında ulu öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayıraq. Necə böyük inamlı, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacaqıq, inanın ki, qayıdacaqıq. O özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.

Əziz bacılar və qardaşlar, bütün xoş sözlərə, bütün təbriklərə görə sizə bir daha öz dərin təşəkkürümüz bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacaqıq.

**Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!**

*Sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Yuxarı Gövhər ağa məscidini ziyarət etdilər.*

## ALBERT LİXANOVUN DOĞMALARINA VƏ YAXINLARINA

Uşaq və gənclər ədəbiyyatının klassiki, görkəmli ictimai xadim, Azərbaycan xalqının böyük dostu Albert Anatolyeviç Lixanovun vəfati xəbəri məni dərindən kədərləndirdi.

Hərtərəfli şəxsiyyət, istedadlı yazıçı və pedaqoq, bütün həyatını uşaqların müdafiəsi və dəstəklənməsi kimi nəcib missiyaya, böyüməkdə olan nəslin mənəvi tərbiyəsinə həsr etmiş insan aramızdan getdi. Onun Rusiya Uşaq Fonduunun rəhbəri vəzifəsində uzun illər boyu fədakarcasına fəaliyyəti təkcə Rusiyada deyil, bütün dünyada hamının hörmətini və rəğbətini qazanmışdır.

Albert Anatolyeviçin Heydər Əlirza oğlu Əliyev ilə birgə işini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər. Birgə iş nəticəsində Sovet Uşaq Fondu yaradılıb. Ölkəmizin əsl dostu olan Albert Lixanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verib. Bu görkəmli şəxsiyyətin xatırəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Bu əvəzolunmaz itki ilə əlaqədar səmimi başsağlığımı qəbul edin.

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 27 dekabr 2021-ci il

---

## **YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ XANIM KATERİNA SAKELLAROPULUYA**

Hörmətli xanım Prezident!

Yunanistan Respublikasının sabiq Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan–Yunanistan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanistan xalqına dərin hüznlə başsağlığı verirəm.

**İLHAM ƏLİYEV  
Azərbaycan Respublikasının Prezidenti**

*Bakı, 27 dekabr 2021-ci il*

## AZƏRBAYCAN DÖVLƏT İNFORMASIYA AGENTLİYİNİN – AZƏRTAC-ın YENİ BİNASI İLƏ TANIŞLIQ

27 dekabr 2021-ci il

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 27-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın yeni binası ilə tanış olmuşdur.*

*Agentliyin idarə Heyətinin sədri Aslan Aslanov dövlət başçısına binada yaradılmış şəraitlə bağlı məlumat verdi.*

*Bildirildi ki, yeni bina Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Bakının Atatürk prospekti 70 ünvanında inşa olunub. Bina zirzəmi qatı (avtodayanacaq) ilə birlikdə 9 mərtəbədən ibarətdir. Müasir standartlara uyğun inşa olunmuş və 8 ballıq zəlzələyə davamlı binada yüksək təhlükəsizlik tədbirləri görülüb, yanğından mühafizə və yanğın xəbərverici sistemlər quraşdırılıb, hər birinin 100 ton tutumu olan 2 yeraltı ehtiyat su anbarı tikilibdir.*

*Səkkizgüzəli ulduz formasında layihələndirilmiş binanın birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderimizin, Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mətbuatla bağlı tədbirlərdə iştirakını, yerli və xərici mediaya müsahibələrini, Müzəffər Ali Baş Ko-*

*mandanımızın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlər yaradılıb, AZƏRTAC-in müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqların nümunələrindən ibarət muzey təşkil olunubdur.*

*İlk xəbəri 1920-ci il martın 2-də işıq üzü görmüş agentlik Azərbaycan Xalq Cümhuriyyətində baş verən hadisələri, hökumətin görüdüyü işləri cəmi 58 gün işıqlandırıb. Sovet dönəmində isə ictimai-siyasi hadisələrdən asılı olaraq, fərqli aqibətlə üzləşib, adı 7 dəfə dəyişikliyə məruz qalbdır.*

*Ulu öndər Heydər Əliyevin respublikada hakimiyətə ilk gəlişinə qədər, bir növ, arxa planda qalan AZƏRTAC məhz ümummilli liderin iradəsi, şəxsi nüfuzu və qayğısı hesabına keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında qabaqcıl yerə çıxıb. Yeni binanın muzey hissəsində nümayiş olunan eksponatlar bunu əyani şəkildə sübut edir. Sovet İttifaqında SİTA-dan və Ukrinformdan sonra tamamilə kompüterləşdirilmiş informasiya agentliyi AZƏRTAC olub. Texniki təchizata öz dövrünün ən müasir T-100 teletaypını və İtaliyanın «Olivetti» şirkətinin kompüterlərini də əlavə etmək olar. Uzaq məsafələrə rəsmi sənədlərin – qərar, fərman və sərəncamların birbaşa ötürülməsinə imkan verən bu avadanlıqlarla ən çox təchiz olunmuş 3 agentlikdən biri məhz AZƏRTAC idi.*

*Müstəqillik illərində də ulu öndər Heydər Əliyev dövlət siyasetinin informasiya təminatında AZƏRTAC-a xüsusi qayğı ilə yanaşırdı. 1995-ci il martın 3-də*

*agentliyin yenidən təşkil edilməsi haqqında imzaladığı fərmanla AZƏRTAC-a Dövlət İnformasiya Orqanı statusu verilir, büdcə vəsaiti ayrılır, beynəlxalq informasiya məkanına çıxmaq qarşıya əsas vəzifə kimi qoyulur. Məhz həmin dövrdən AZƏRTAC regional və beynəlxalq media qurumları ilə sıx əlaqələr qurmağa başlayır.*

*Bu strateji xətt dövlət başçısı İlham Əliyevin hakimiyyəti dövründə də uğurla davam etdirilir. Hazırda Azərbaycan AZƏRTAC-in timsalında Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biridir. AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatında (OANA) vitse-prezident və İslam Ölkələri Xəbər Agentlikləri Təşkilatında (UNA) büro üzvüdür.*

*Hazırda informasiya məkanında yeni çağırışlara adekvat cavab vermək üçün müasir texnika və avadanlıqlarla təchizat vacibdir. Ən müasir texnoloji avadanlıqların və ofis inventarlarının quraşdırıldığı yeni binada yaradıcı və texniki heyətin səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada beynəlxalq standartlara uyğun xəbər zalları, multimedia vasitələri ilə təchiz olunmuş studiyalar qurulub, operativ dəyirmi masa, teleizləmə sistemi təşkil edilibdir. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün sinxron tərcümə avadanlığı ilə təchiz edilmiş 180 yerlik konfrans zalı, 90 yerlik yeməkxana, zəngin ədəbiyyat fondu olan kitabxana, tibb və idman otaqları yaradılıbdır.*

*İstirahət və bayram günləri də daxil olmaqla, fasiləsiz rejimdə fəaliyyət göstərən AZƏRTAC-in yeni*

*binasının ayrıca transformator məntəqəsi, fövqələdə hallarda elektrik ehtiyacını ödəyən dizel generator stansiyası vardır. Müasir qazanxana sistemi binanın bütün fəsillərə uyğun mərkəzləşdirilmiş qaydada həvalandırılmasını təmin edir. Binanın zirzəmi qatında və həyatında 60 avtomobil üçün dayanacaq yaradılıb, ərazi abadlaşdırılıb və yaşillaşdırılıb, ətraf küçəyə asfalt döşənibdir.*

*Hazırda 7 regional və beynəlxalq media təşkilatının üzvü olan AZƏRTAC son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalayıb, 150-dək agentliklə informasiya mübadiləsi aparır. Onların sırasında TASS (Rusiya), Sinxua (Çin), Anadolu (Türkiyə), Press Association (Böyük Britaniya), DPA (Almaniya), İRNA (İran), ANSA (İtaliya), KYODO (Yaponiya), Yonhap (Koreya Respublikası) və digər niifuzlu milli xəbər yayımçıları vardır. Agentlik 8 dildə – Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də beş dildə videoxəbərlər yayır. AZƏRTAC-in xarici ölkələrdə 21 müxbir məntəqəsi fəaliyyət göstərir.*

*Ötən əsrin 20-ci ilindən Azərbaycan tarixinə şahidlik edən AZƏRTAC hazırda XXI əsrin salnaməsini yazmaqdadır. Yeni binada yaradılmış hərtərəfli şərait agentliyin bütün yaradıcı və texniki resurslarını ölkənin uğurları, o cümlədən azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumatları bundan sonra da daha geniş coğrafiyada yaymağa səfərbər edəcəyinə əminlik yaradır.*

*Aslan Aslanov Azərbaycan Televiziyasının müxbirinin sualını cavablandırıdı:*

– Bu bina Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə tikilib. Cənab Prezidentin xüsusi diqqəti və qayğısı nəticəsində belə gözəl, yaraşıqlı bina ərsəyə gəlib. Bütövlükdə 225 əməkdaşın səmərəli çalışmaq, müasir texniki vasitələrdən, innovativ texnologiyalardan istifadə etmək imkanı vardır. Bu şərait kollektivimizi daha məhsuldar işləməyə səfərbər edir.

## RUSİYA FEDERASIYASININ PREZİDENTİ VLADİMİR PUTİNİN DƏVƏTİ İLƏ SANKT-PETERBURQ ŞƏHƏRİNƏ SƏFƏR

*28 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 28-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə səfərə gəlmışdır.*

*Sankt-Peterburq şəhərinin Pulkovo-2 Beynəlxalq Aeroportunda dövlət başçısını Sankt-Peterburq vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılıdalar.*

## MDB DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ GÖRÜŞÜNDƏ İŞTİRAK

*Sankt-Peterburq*

*28 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmişdir.*

*Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi qarşılıdı.*

*MDB dövlət başçıları birgə foto çəkdirildilər.*

*Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış etdi.*

*Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıldı.*

## MDB DÖVLƏT BAŞÇILARININ QEYRİ-RƏSMİ NAHARINDA İŞTİRAK

*Sankt-Peterburq*

*28 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 28-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi naharında iştirak etmişdir.*

### **Səfər başa çatdı**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfəri dekabrin 28-də başa çatdı.*

**MƏNZİL İNŞAATI DÖVLƏT  
AGENTLİYİNİN HöVsan və YASAMAL  
YAŞAYIŞ KOMPLEKSLƏRİNDƏ İNSA  
EDİLMİŞ BİNALARDA HƏRBÇİLƏR ÜÇÜN  
NƏZƏRDƏ TUTULMUŞ MƏNZİLLƏRƏ  
BAXIŞ**

*29 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrin 29-da Azərbaycan Respublikasının Mənzil İnşaati Dövlət Agentliyinin Hövsan və Yasamal Yaşayış komplekslərində inşa edilmiş binalarda hərbçilər üçün nəzərdə tutulmuş mənzillərə baxış keçirmişdir.*

*Başa çatmaqda olan 2021-ci ilin son iş günlərinin olmasına baxmayaraq, dövlət tədbirlərinin keçirilməsində hər hansı bir ixtisar yoxdur. Onu da nəzərə almaq lazımdır ki, təkçə dekabr ayında Prezidentin gündəlik fəaliyyət xronikasına 12 rəsmi qəbul, Quba, Hadrut və Şuşa olmaqla, 2 region səfəri, Belçika və Rusiyaya xarici səfərlər daxildir. Hava və avtomobil yolları ilə qət edilmiş ümumi məsafə isə 15 min kilometrdən artıqdır.*

*Prezident İlham Əliyevin fəaliyyətində diqqəti çəkən amillərdən biri gərgin iş qrafikinə rəğmən, görüldən işlərlə yerindəcə tanış olmaqdır. Bu amil xüsusilə sosial layihələrdə özünü daha qabarıq bürüzə verir.*

*Prezident İlham Əliyevin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» 2011-ci il tarixli Fərmanına əsasən, 20 il və daha çox qüsursuz xidmət edən hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunurlar. İndiyədək 2208 hərbçi bu təşəbbüs dən faydalananıb.*

*Yeni 2022-ci ili daha 130 hərbçi ailəsi öz mənzilində qarsılayacaq. Onlardan 48-i Mənzil İnşaati Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillə təmin edilib.*

*Dövlət başçısı Hövsan Yaşayış Kompleksindəki mənzillərdə yaradılmış şəraitlə tanış oldu.*

*Sonra Prezident İlham Əliyev MİDA-nın Yasamal Yaşayış Kompleksinə gəldi. Bu kompleksdə isə 82 hərbçi ailəsinə mənzil verilib. Dövlət başçısı mənzillərə baxdı.*

*Mənzillər tam təmirlidir, mətbəx mebeli ilə təchiz olunub. Azərbaycan belə Dövlət Proqramının icra edildiyi nadir ölkələrdəndir.*

*Ümumiyyətlə, ölkəmizdə ordu quruculuğu prosesində hərbçilərin sosial müdafiəsi, onların mənzil-məişət problemlərinin həlli, xidmət şəraitinin yaxşılaşdırılması xüsusü yer tutur. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində təqdim olunan növbəti mənzillər bunun əyani təsdiqidir.*

## NİZAMİ GƏNCƏVİ ADINA MƏDƏNİYYƏT VƏ İSTİRAHƏT PARKINDA ƏSASLI TƏMİR VƏ YENİDƏN QURULMADAN SONRA YARADILMIŞ ŞƏRAİTLƏ TANIŞLIQ

*30 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Nizami Gəncəvi adına Mədəniyyət və istirahət parkında əsaslı təmir və yenidən qurulmadan sonra yaradılmış şəraitlə tanış olmuşlar.*

*Bakinin Xətai rayonunda 11,2 hektar ərazisi olan parkda paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının səmərəli istirahəti üçün hər cür şərait yaradılıb.*

*Mövcud park və xiyabanların yenidən qurulması və yenilərinin salınması Bakının müasir görünüşünü və ekoloji vəziyyətinə müsbət təsir edən əsas amillərdəndir. «Nizami ili»nin sonunda dahi mütəfəkkirin adını daşıyan parkın yenidən qurulmadan sonra istifadəyə verilməsi həm də rəmzi olaraq xüsusi məna kəsb edir.*

*Bir vaxtlar «Luna Park» adı ilə məşhur olan ərazi uzun illər baxımsız qalmışdı. Ətraf ərazilərdə yaşayışın sakinlərin sevimli istirahət məkanı olan parkda əsaslı yenidən qurulmaya zərurət yaranmışdı. Bu*

---

*məsələ Prezident İlham Əliyevin 2021-ci il 19 aprel tarixli Sərəncamı ilə həllini tapdı.*

1922-ci ildə salınmış parkın şəhərin estetik görünüşünə uyğunlaşdırılması məqsədilə onun ərazisində yerləşən bir və ikimərtəbəli inzibati binalarda əsaslı təmir və yenidən qurulma işləri həyata keçirilib, süni göl yaradılıb, amfiteatr və 1938-ci ildən mövcud olan yay kinoteatri yenidən qurulub, iki fəvvərə kompleksi və müasirtipli işıqlandırma sistemi yaradılıbdır. Parkda müasir, müxtəlifölçülü oturacaqlar, idman qurğuları quraşdırılıb, uşaq əyləncə kompleksi yaradılıbdır. Yay kinoteatrinin qarşısında çay daşlarından qədim tipli yeni qala divarı tikilib. Parkın ərazi-sində yaşıllaşdırılma işləri görülb, minlərlə ağaç, kol və dekorativ bəzək bitkiləri əkililibdir.

## AZƏRBAYCAN PREZİDENTİNİN «TWİTTER» SƏHİFƏSİNDƏN

*31 dekabr 2021-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar paylaşım etmişdir.*

*Şuşa qalasını əks etdirən foto Prezident İlham Əliyevin rəsmi «Facebook» və «Twitter» səhifələrində paylaşılıb.*

*Fotonun üzərində «Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!» sözləri yazılıbdır.*

## DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!

2021-ci il arxada qaldı. 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır.

Biz beynəlxalq arenada öz mövqelərimizi möhkəmləndirdik. Bizim beynəlxalq nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat çərçivəsində uğurla fəaliyyət aparmışq. Bildiyiniz kimi, «Qoşulmama Hərəkatı»nın sədri kimi, bütün üzv ölkələrin maraqlarını müdafiə etmişik, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə etmişik və təsadüfi deyil ki, «Qoşulmama Hərəkatı»na üzv ölkələrin hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha bir il uzadaraq, bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120 üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha öz dəstəyini ifadə etdi.

Bu il biz Türk Şurasına sədrliyimizi uğurla başa vurduq. Bildiyiniz kimi, noyabr ayında keçirilmiş Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradıldı və bu təşkilat «Qoşulmama Hərəkatı» kimi, Azərbaycanın haqlı işində daim bizə dəstək olubdur,

Ermənistan–Azərbaycan münaqişəsi dönmində daim dəstək ifadə edibdir və son Zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklər ifadə olunubdur.

İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Bu il də bu dəstəyi biz hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm.

Eyni zamanda, dekabr ayında NATO və Avropa İttifaqına mənim uğurlu səfərlərim olub. NATO öz Zirvə görüşlərində daim Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib. 9 Zirvə görüşündə bu qətnamələr qəbul edilibdir. Bu dəfə də bu dəstək ifadə olundu. Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» Zirvə görüşünün yekununda qəbul edilmiş yekun sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəklənir.

Yəni bütün dünya İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul etdi. Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti vardır. Çünkü İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə müharibə reallılıqlarını, müharibədən sonrakı reallılıqları qəbul etdir-

mək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayılı bilər.

Beynəlxalq arenadakı fəaliyyətimizə gəldikdə, bildirməliyəm ki, bizim qonşu dövlətlərlə əlaqələrimiz uğurla inkişaf edir. Bu əlaqələr ənənəvi olaraq, dostluq, əməkdaşlıq üzərində qurulubdur. Türkiyə ilə bu il imzalanmış Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini rəsmən müttəfiqlik səviyyəsinə qaldırır, halbuki faktiki olaraq, bu, müttəfiqlik əlaqələri idi, amma indi artıq rəsmən təsdiqləndi və bu Bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi mənası var idi.

Rusiya ilə əlaqələrimiz uğurla inkişaf edir. Əminəm ki, növbəti dövrdə Rusiya ilə də bizim əlaqələrimiz daha yüksək səviyyəyə rəsmən qaldırılacaqdır. Digər qonşularla, İran və Gürcüstanla daim təmaslar əsnasında, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri daha da inkişaf etmişdir. Artıq regionda çoxtərəfli əməkdaşlıq platforması formalasır və bu bizim maraqlarımıza cavab verir.

Qonşular haqqında danışanda təbii olaraq, Ermənistani mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki, daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistana da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Düşünürəm ki, İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək, Ermənistana da regional çərçivədə öz rolunu artırıbilər. Hər halda, noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidi vericidir və ümid edirəm ki, bu görüşlərdə əldə

edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır.

Biz İkinci Qarabağ müharibəsini heç vaxt unutmamalıyıq. İşgal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq və unutmayacağıq. Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qəhrəmanlığı və minlərlə, on minlərlə Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı, peşəkarlığı sayəsində biz işgala son qoyduq, doğma torpaqlarımızı azad etdik, tarixi Zəfər çaldıq və bu Zəfər bizim tariximizdə əbədi qalacaqdır. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimi tanınır. Onu da bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi.

Bununla paralel olaraq, biz hərbi gücümüzü bundan sonra da artıracağıq. 2021-ci ildə də bu istiqamətdə əməli addımlar atılıb, yeni silahlar, texnika alınıb və alınacaqdır. Eyni zamanda, hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycanın hərbi gücünü gördü, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünya tərəfindən tanındı, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrildi. Onu da bildirməliyəm ki, bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılıbdır – Komando Qüvvələri. Bu Komando Qüv-

vələri istənilən hərbi vəzifəni icra etməyə hazırlıdır, onların sayı durmadan artır və artacaqdır. Beləliklə, yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq. 2021-ci ildə Ermənistan–Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır.

Azad edilmiş torpaqlarda bu il geniş quruculuq-bərpa işlərinə start verildi. Deyə bilərəm ki, dünya müharibələri tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb. Bu işlər haqqında Azərbaycan vətəndaşları müntəzəm olaraq məlumatlandırılırlar. Əgər mən bu haqda danışmağa başlasam, yəqin ki, bir neçə saat vaxt lazım olacaq, hər şey göz qabağındadır. Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq.

Eyni zamanda, Azərbaycanın hər yerində inkişaf müşahidə olunur. Regional inkişaf programı uğurla icra edilir. Bu il mən bölgələrə çoxsaylı səfərlər sayəsində əlavə imkanların aşkar edilməsi üçün səylər göstərmişəm və mənim səfərlərim müntəzəm xarakter daşıyır. Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq, ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni

zamanda, digər şəhər və kəndlərdə də çox genişmiq-yaslı işlər aparılır və aparılacaqdır.

Əlbəttə, bütün bu işlərə nail olmaq üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir. Həm Azərbaycanda, həm dünyada hər kəs yaxşı bilir ki, Azərbaycan təkbaşına, heç kimdən bir manat, bir dollar yardım almadan bu işləri görür. Azad edilmiş bütün torpaqlarda görülmüş işlər Azərbaycanın dövlət büdcəsi hesabına aparılır. Heç bir yardım almamışq, heç bir kredit almamışq, bu işləri öz gücümüz hesabına görürük. Əlbəttə, əgər iqtisadi inkişaf sürətlə getməsə, bu işləri bu sürətlə aparmaq mümkün olmayacaq. Görülmüş işlər nəticəsində, demək olar ki, biz artıq postböhran dövrünə qədəm qoyduq. Azərbaycan iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz artıb. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb.

Yəni bu göstəricilərlə hər bir ölkə öyüñə bilər. Amma bizim üçün bu təbiidir. Çünkü Azərbaycan xalqı görür ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir. Eyni zamanda, iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə öz nəticələrini verməkdədir. Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə, 1,4 milyard

manat pul daxil edilib və bu puldan istifadə edərək, biz geniş sosial paket tədbirlərini keçiririk. Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Baxın, vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə, 1,4 milyard manat pul cəlb edib, onun hamısı və artıqlaması ilə sosial məsələlərin həllinə yönəldilibdir. Mən əvvəller də demişəm ki, əlavə vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zamanda, azad edilmiş torpaqlarda görülən işlər də sosial yönümlü işlərdir. Çünkü o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıbdır.

Hesab edirəm ki, bu il COVID-lə mübarizədə yaxşı nəticələr əldə edilib, pandemiya tam nəzarət altındadır. Azərbaycan nadir ölkələrdəndir ki, bu sahədə vəziyyət qəbul ediləndir. Eyni zamanda, aparılan geniş-miqyaslı peyvəndlənmə siyaseti, peyvəndlənmə işləri bizə kömək edir. Əhalinin təxminən 50 faizi artıq 2 doz peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 mil-yondan çox doz vaksin vurulubdur və bu bəla ilə biz yeni ildə də ciddi mübarizə aparacaqıq.

Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini böyük təntənə ilə qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə mən yeni ili «Şuşa ili» elan edirəm.

Bildiyiniz kimi, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Əminəm ki, dünya azərbaycanlıları bu bayramı ruh yüksəkliyi ilə qeyd edirlər. Artıq ikinci ildir ki, ruh yüksəkliyi ilə qeyd edirlər. Mən bilirəm ki, bu işgal dövrü və işgalla bağlı olan məsələlər xaricdə yaşayan azərbaycanlılara da böyük əzab-əziyyət verirdi. Çünkü ermənilərlə müxtəlif ölkələrdə ünsiyyətdə olarkən onların təkəbbürlü baxışları əminəm ki, dünya azərbaycanlılarını incidirdi. İndi isə vəziyyət tam fərqlidir. Biz heç vaxt təkəbbürlü olmamışq, amma hər zaman öz gücümüzü hiss etmişik. Bu gün əminəm ki, dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzirlər və öz tarixi Vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edirlər.

Əziz həmvətənlər, qeyd etdiyim kimi, bu il ölkəmiz üçün uğurlu olub. Əminəm ki, 2022-ci il də uğurlu olacaq. Çünkü ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Koman dan kimi, hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Mən sizi ürəkdən təbrik edirəm.

Bayramınız mübarək olsun!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 31 dekabr 2021-ci il

## AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

Hörmətli həmvətənlər!

İsa peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Min illərdir ki, Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları qarşılıqlı hörmət və etimad mühitində, sülh və əmin-amamlıq şəraitində yaşayırlar. Çoxəsrlilik tolerantlıq ənənələrinin mövcud olduğu cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanması və daha da inkişaf etdirilməsi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca məqsədlərindəndir. Bu gün ölkəmiz haqlı olaraq, dünyada konfessiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır.

Sivilizasiyaların qovşağında yerləşən Azərbaycan dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs üçün doğma vətəndir. Məmmnuniyyət hissi ilə vurğulamaq istəyirəm ki, ölkəmizdə yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən pravoslav etiqadlı həmvətənlərimiz ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edərək, vətəndaşlıq borcunu layiqincə yerinə yetirir,

ümumi evimiz Azərbaycanın çiçəklənməsi və tərəq-qisi naminə qüvvə və bacarıqlarını əsirgəmirlər.

Əziz dostlar!

Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi, hər il ölkəmizdə qeyd olunur. Bu müqəddəs bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

**İLHAM ƏLİYEV**  
**Azərbaycan Respublikasının Prezidenti**

Bakı, 5 yanvar 2022-ci il

## YENİ GÜNƏŞLİ QƏSƏBƏSİNDƏ «XANIM FATİMEYİ ZƏHRA» MƏSCİDİNİN YENİ BİNASINDA YARADILMIŞ ŞƏRAİTLƏ TANIŞLIQ

*6 yanvar 2022-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Sura-xanı rayonunun Yeni Günəşli qəsəbəsində «Xanım Fatimeyi Zəhra» məscidinin yeni binasında yaradılmış şəraitlə tanış olmuşlar.*

*Məscidin qəzalı vəziyyətdə olan əvvəlki ikimərtəbəli binasında dindarların ibadəti üçün heç bir şərait yox idi. Məsciddə eyni vaxtda maksimum 500–550 nəfər ibadət edə bilirdi. İbadət edənlərin sayı çox olduğundan, məscidə üz tutanlar məcbur qalib açıq havada ibadət edirdilər. Odur ki, qəsəbədə daha müasir və geniş məscid kompleksinin tikintisinə ehtiyac yaranmışdı.*

*Prezident İlham Əliyevin tapşırığına əsasən, məscid kompleksi üçün müasir konsepsiya hazırlanıb və yeni bina inşa olunubdur. İndi məsciddə eyni zamananda, 1800 nəfərin ibadət etməsi mümkün olacaq. Yeni məscid kompleksində kişilərin və qadınların ibadəti üçün bütün zəruri şərait yaradılıb. Kompleksin inşası zamanı Abşeron məscidlərinin memarlıq üslubuna*

uyğun elementlərdən istifadə olunub. Buraya ağaç materialından hazırlanmış şəbəkələr də daxildir.

Məscid kompleksini diametri 4 metr, hündürlüyü isə 42 metr olan iki minarə və hündürlüyü 25 metr olan günbəz bəzəyir.

Kompleksə dindarların dəstəmaz alması, dini ayinlərin keçirilməsi üçün xüsusi binalar da daxildir.

Məsciddə mərkəzləşdirilmiş havalandırma sistemi yaradılıb, ətraf ərazi yaşıllaşdırılıbdir.

Yeni Gündəşli qəsəbəsində «Xanım Fatimeyi Zəhra» məscidinin müasir kompleksinin istifadəyə verilməsi bir daha sübut edir ki, islam mədəniyyəti ilə bağlı tarixi-memarlıq abidələrinin, müqəddəs dini ibadət və inanc yerlərinin təmiri və bərpası ölkəmizdə dövlət siyasetinin vacib tərkib hissələrindəndir.

---

## **ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ABDELOUAHAB OSMAN İLƏ GÖRÜŞ**

*10 yanvar 2022-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul etmişdir.*

*Səfir Abdelouahab Osman etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlər səhbət etdi.*

Görüşdə ölkələrimiz arasında əlaqələrin yaxşı səviyyədə olduğu qeyd edildi, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, «Qosulmama Hərəkatı» çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Prezident İlham Əliyev iqtisadi sahədə əlaqələrə toxunaraq, bu müstəvidə də fəaliyyətin intensivləşdirilməsinin və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılmasının zəruriliyini bildirdi. Prezident İlham Əliyev Abdelouahab Osmanın səfirliliyi dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan «Qoşulmama Hərəkatı»na sədrliyi dövründə həmişə beynəlxalq hüququn aliliyini və «Qoşulmama Hərəkatı»nın təməlini təşkil edən «Bandung prinsiplərini» rəhbər tutmuşdur.

Prezident İlham Əliyev 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işgal altında qalmasına və Ermənistanın bu ərazilərdə törətdiyi dağıntırlara, Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməllərinə toxunaraq, regional əməkdaşlığı nəzərdə tutan postmünaqişə dövrünə aid sülh gündəliyinin həyata keçirildiyini bildirdi.

Səfir Abdelouahab Osman Əlcəzair Prezidenti Abdəlmacid Tebbunun salamlarını dövlət başçısına çatdırıldı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Abdelouahab Osman Əlcəzairin BMT Nizamnaməsinin prinsip və məqsədlərinə, o cümlədən ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə hörmət etməyə və daxili işlərə müdaxilə etməməyə tam sadıq olduğunu qeyd etdi. Səfir ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Səfir Abdelouahab Osman Azərbaycanın «Qoşulmama Hərəkatı»na sədrliyini yüksək qiymətləndiriyini vurğuladı.

## KOREYA RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ Lİ İN-YONQ İLƏ GÖRÜŞ

*10 yanvar 2022-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul etmişdir.*

*Səfir Li İn-Yonq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdikdən sonra dövlət başçısı səfirlə səhbət etdi.*

*Görüşdə ölkələrimiz arasında əlaqələrin möhkəm təməllər üzərində qurulduğu bildirilərək, müstəqillik illərində münasibətlərimizin çox uğurla inkişaf etdiyi vurğulandı. Dövlət başçısı Azərbaycanla Koreya Respublikası arasında uzun illər müxtəlif sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi, siyasi əlaqələrin inkişafından məmənunluğunu ifadə etdi. Bu baxımdan Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrastruktur və inşaat layihələrində uğurla iştirak etdiyini vurğuladı. Dövlət başçısı birgə investi-*

siya sahələrinin, ixrac və idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişləndirilməsinin əhəmiyyətinə toxundu. Prezident İlham Əliyev əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.

Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurgulayaraq, iqtisadi əməkdaşlığın və insanlar arasında əlaqələrin ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirdi və səfir fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini qeyd etdi.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidən qurulma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparıldı.

## YERLİ TELEVİZİYA KANALLARINA MÜSAHİBƏ

*12 yanvar 2022-ci il*

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə vermişdir.*

*Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülmüş işlərə, Azərbaycan ilə Ermənistan arasındaki münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidən qurulma işlərinə, ölkəmizin xarici siyasetinə və digər məsələlərə dair suallarını cavablandırırdı.*

**R ü f ə t H ə m z ə y e v (AZTV-nin müxbiri):** Cənab Prezident, xoş gördük. İlk növbədə, icazə verin, həm öz adımdan, həm həmkarlarımız adından Sizə 2022-ci – «Şuşa ili»ndə ilk müsahibəyə vaxt ayırdığınıza görə minnətdarlığımı ifadə edim.

**İ l h a m Ə l i y e v:** Sağ olun.

**S u a l:** Əvvəlcə, iqtisadi məsələlərdən başlamaq istəyərdik. Siz ötən ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətinizdə ötən ilin 11 ayının nəticələrini qeyd etdiniz, səsləndirdiniz. Biz iqtisadi artımın şahidiyik. Bu reallıqdan çıxış etsək, postmüharibə və pandemiya reallıqlarını da buraya əlavə etsək, biz

## **uğurların əsasını necə qruplaşdırı bilərik? Ötən ilin uğurları bu ilin proqnozları üçün nə deyir?**

**C a v a b:** Mən müraciətimdə Azərbaycan xalqına 11 ayın yekunları ilə bağlı məlumat verdim. Bu yaxnlarda ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Bu çox gözəl göstəricidir, xüsusilə mühabibdən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlarımız həyatda öz əksini tapır.

Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünkü biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir.

Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya programı tam icra edilibdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milliard dollar artıb. Bildiyiniz kimi, hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazımlı olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, valyuta ehtiyatlarını sabit saxlamalıyıq və çalışmalıyıq ki, artırıq. Çünkü bu bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik olmadan isə, siyasi müstəqillikdən danışmaq mümkün deyil.

Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünkü dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasına görür. Əlbəttə, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri vardır. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalananır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün böyük faydası vardır. Çünkü investorlar da görür ki, milli valyuta sabitdir. Belə olan halda, investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmli təşkil oluna bilər.

Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulacaq. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Yəni bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür. Ona görə bütün bu iqtisadi rəqəmlər sadəcə olaraq, statistik rəqəmlər deyil. Adı vətəndaş üçün bəlkə də bu rəqəmlər o qədər böyük əhəmiyyət kəsb etmir. Ancaq hər bir vətəndaş öz həyatında bu rəqəmlərin və bu nailiyyətlərin nəticələrini təbii olaraq hiss edir.

Bir də ki, bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox

artib. Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır, deməli, tələbat da, daxili istehlak da artır. Belə olan halda, qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Büttün bu rəqəmlər yalnız keçən ilin rəqəmləri deyil. Bu rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır. Keçən il biz bu strategiyanın çox gözəl nəticələrini gördük.

Bu ilə gəldikdə isə, bu ilin büdcəsi – bu da keçən ildə əldə edilmiş nailiyyətlərin hesabınadır – tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il azad olunmuş torpaqlarda həm investisiya la-yihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə, təqribən 1,4 milyard manat vəsait yiğə bilibdir. Sahibkarlar artıq yeni, şəffaf münasibət qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Yəni, ümumiyyətlə, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasetimiz bütün sahələrdə özünü göstərir. Təbii ki, iqtisadi sahə istisna deyil.

**R a s i m Ş e r i f o v (ARB 24 kanalının müxbiri):**  
**Cənab Prezident, Sizin qeyd etdiyiniz iqtisadi artım templərinin qorunması sahəsində, eyni zamanda, hər il ölkəmizdə əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması, gücləndirilməsi ilə**

**bağlı bir sıra layihələr icra olunur. Elə ötən il də biz bu layihələri müşahidə etdik. Xüsusən də ötən ilin sonunda yüz minlərlə insanı əhatə edən bir sosial paket reallaşdırıldı. Bilmək istərdik, çətin proqnozlaşdırılan bu il ərzində Azərbaycan hökumətinin iqtisadi, sosial layihələrlə bağlı hansı planları, hansı strategiyası vardır?**

**C a v a b:** Bilirsiniz, bizim, ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasetimiz bir-birini tamamlayır. Çünkü bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, o ölkələrdə ki, yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi model həyata keçirilir, adətən, əhali bundan əziyyət çəkir. Çünkü prinsip etibarilə əgər tarixə nəzər salsaq görərik ki, iqtisadi islahatlar, yəni köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda biz elə siyaset aparırıq ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Düzdür, istisnalar olub. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarını xərc-ləyə bilərdik. Onuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmüşdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanılmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank mana-

ti sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutani itirdik.

Yəni belə hallar olub. Amma mənim prezidentlik dövründə mən ancaq bu hali yada sala bilərəm. Bu hal, bu addım qəçilmez idi. Ümumiyyətlə, princip etibarilə bizim siyasətimizin təməlində, mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiya-ların, təqaüdlərin artırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla hə-yata keçirək. Ötən il qəbul edilmiş qərarın məqsədində bu amil dayanır. Çünkü çörəyin qiymətinin qalxması qəçilmez idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiyadır, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artıb və artmaqdə davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şə-kildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bununla bərabər, biz dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı, möhtə-kirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirilir. Bildiyiniz kimi, minimum əmək-haqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıbdır.

Bütövlükdə bu bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Hesab edirik ki, artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntə-

zəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün, son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir.

Digər vasitələr də var və biz onlardan da istifadə edirik. Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz yiğilmiş əlavə vəsaiti ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat artıq vəsait topladıqlarına görə, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni yiğilmiş bütün əlavə vəsait yalnız sosial layihələrə istiqamətləndirilir və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir.

**Murad Hüseynov** (*İctimai Televiziyanın müxbiri*): Cənab Prezident, az öncə dünya bazارında bugdanın qiyməti məsələsinə toxundunuz. Qeyd etmək lazımdır ki, digər ərzaq növlərində də Azərbaycanın idxal etdiyi ərzaqlar var və dünyada ərzağın bahalaşması prosesi gedir. BMT-nin hesabatına görə, **21 faizə** yaxın bahalaşma müşahidə olunur. Bu, pandemiyanın nəticələridir. Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?

**Cavaş:** Bu, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı mən uzun illərdir fəaliyyət göstəri-

rəm və hökumətə dəfələrlə tapşırıqlar vermişəm. Biz imkan daxilində bu məsələnin həlli ilə bağlı lazımı addımlar atırıq. Amma biz reallığı nəzərə almaliyiq. Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, bu bizim işimizi çətinləşdirir. Yəni bu reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni bu bizim coğrafi vəziyyətimizdir.

Eyni zamanda, uzun illər ərzində torpaqlarımızla yanaşı, çaylarımız da işğal altında idi və ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək, bizi bu imkanlardan məhrum etmişdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. Misal gətirdiyim rəqəmlər, o cümlədən kənd təsərrüfatı mallarının ixracı hesabına əldə edilibdir. Əgər biz sovet dövrünə baxsaq görərik ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı. Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi. Ət, süd, buğda isə Rusiyadan, Ukraynanan, Belarusdan idxlə olunurdu. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü başqa ol-

kələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşgulluğu, həm də yerli istehsalı və ixracı artırıraq. Bu vəzifə bu gün də gündəlikdədir.

Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. 2 dəfə, bu çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son 5 il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal əti ilə biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq, mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuyuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Son illər ərzində gətirilmiş və Azərbaycanda müəyyən tədbirlərin nəticəsində yetişdirilmiş cins mal-qaradır ki, bir neçə ildən sonra onların sayı, əlbəttə, artacaqdır. Ona görə məsələn, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmışik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmışik. Yəni tarixdə heç vaxt – nə sovet dövründə, nə də müstəqillik dövründə biz bu rəqəmlərə çıxmamışdıq. Amma yenə də özümüzü hələ ki, təmin edə bilmirik və

xüsusilə buğda ilə. Biz təqribən 3,3-3,4 milyon ton buğda istehlak edirik. Ondan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxlə edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünkü bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu mümkündür. Çünkü iri fermer təsərrüfatlarının bəzilərində 6, bəzilərində 7 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik.

Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanılıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada – dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütsünlük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işgal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistən üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki

məhsuldarlıqla təqribən 200 min ton a yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır, amma bu bizim 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiaya görə ölkəmizə xarici vətəndaşların gəlışində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq – başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək üçün. Bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür, hər kəs bu real vəziyyəti bilməlidir. Nə mümkünənsə biz edirik. Mən, demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa, digər əsas ərzaq məhsulları ilə özümüz özümüzü təmin etməliyik, mən buna inanıram.

**Səbinə Ağayeva (Real TV-nin müxbiri): Cənab Prezident, İkinci Qarabağ müharibəsi başlayanda da, başa çatanda da Siz Hərbi Hospitala yollanınız və yaralıların yanında oldunuz, bu gün də onla-**

**rın yanındasınız. Təkcə onların yox, ümumiyyətlə, şəhid ailələri, mühəribə əllillərinə dövlətin qayğı və diqqətini və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?**

**C a v a b:** Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünkü dünyada bir çox ölkələr mühəribə şəraitində olub. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və mühəribədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünkü elə təşəbbüsler irəli sürürlür ki, başqa ölkələrdə buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, mühəribə əllillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilər verilir – 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ mühəribəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Keçən il Birinci Qarabağ mühəribəsinin şəhid ailəleri və qazilərindən 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ mühəribəsinin qazi və şəhid ailələrinə isə 750 mənzil verilibdir. Bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ mühəribəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara, yəni növbədə duranlara bəlkə də 2 il ərzində mənzillər veriləcəkdir. İkinci Qarabağ mühəribəsinin qazi və şəhid ailəleri üçün də, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaqdır. Yəni bir daha demək istəyirəm ki, bu, sərf bizim tə-

şəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacaqıq, bu kateqoriyadan olan ən axırıncı insan mənzillə, avtomobilə təmin olunana qədər bu məsələ ilə məşğul olacaqıq.

Eyni zamanda, şəhid ailərinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacaqıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazılərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. İndi hətta əlini, qolunu itirmiş insan da artıq normal həyata qayida bilər. Yəni bu, əsas faktordur. Əlbəttə, bu siyaset və mənim bu kateqoriyadan olan insanlarla daim temaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə də bu kate-

qoriyadan olan insanlara xüsusi isti münasibət vardır. O cümlədən biznes strukturları – onlara da mən dəfələrlə müraciət etmişəm ki, bu kateqoriyadan olan insanlara qayğı göstərsinlər, hərəsi imkan daxilində, həm işlə təmin etmək üçün, həm onlara maddi yardım göstərmək üçün. Yəni özləri bu təşəbbüsü göstərsinlər. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı çox düzgün istiqamət var, vahid fikir var. Hər birimiz imkan daxilində bu insanlara, atasız qalan uşaqlara daim yardım etməliyik və edəcəyik.

**S u a l:** Cənab Prezident, icazənizlə, müharibədən sonrakı məsələ ilə bağlı fikirlərinizi daha da genişləndirərdik. Qeyd etdiniz ki, sosial dəstək tədbirləri görülür. Ötən ilə nəzər saldıqda görürük ki, müharibədən sonrakı bərpa-yenidənqurma üçün bir çox planlar həyata keçirilib. Beynəlxalq donorların dəstəyindən istifadə olunub. Azərbaycan öz resurslarına güvənib, təbii ki, burada təkcə maliyyə resurslarından söhbət getmir. Keçənilki işlərin davamı olaraq, bu il işğaldan azad olunmuş ərazilərdə hansı işlərin görülməsi nəzərdə tutulur?

**C a v a b:** Keçən il çox böyük program icra edilməyə başlanıbdır. Bu işləri sadalamaq üçün çox vaxt lazımdır. Amma əsas məsələləri mən bir daha qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bilsin – müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu doğrudan da miqyas baxımından tarixboyu ən genişmiqyaslı programdır. Bu programın özəlliyi ondadır ki, biz heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına bunu həyata keçi-

ririk. Əlbəttə, burada da ardıcılıq olmalıdır. Bu ardıcılıq mətiqə əsaslanmalıdır. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi, həm də Fövqəladə Hallar Nazirliyi fəal işləyir. Bu proses gedir. Əfsuslar olsun ki, bu günə qədər biz insanları itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı – mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıbdır. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış programına başlaya bilmərik. Mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzindədir, yəni elektrik xətləri, yollar. O sahələr təmizlənməlidir ki, artıq biz bu işlərə başlaya bilək. Digər tərəfdən, baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə gedir. İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmaliydik. Çünkü azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünüsüz olacaqdır. Təsəvvür edin, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəd-dən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb. Oktyabr ayından qar yağmaya başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliyik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə – Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı – Ermənistanla

həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çəkmişik. Yəni bu, xidməti yol sayıla biler, hərbi yol saıyla biler. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik. O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan, əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə biz bunu bacardıq və bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünkü orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm yollar, həm elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, onlar nə dərəcədə acınacaqlı vəziyyətdədirlər. Çadırlarda məskunlaşmışlar və üzüyə-üzüyə, donadona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünkü biz bu sərhədə çıxmalydiq, bu sərhədi qorunmalıydıq və bu gün buna nail olmuşuq – sərhədboyu Arazdan Murov dağına qədər. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması prosesinə start verildi və biz bütün azad edilmiş torpaqlarda bir il-də 7 yarımqaplı inşa etdik və bütün bu yarımqaplıları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada indi alınan güclər və su-elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə,

bu bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusiş Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik direkləri çəkildi, bu doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışaq, hər şeyi özümüz etmişik.

Ondan sonra şəhərlərarası yollar. Bu prosesə start verildi və geniş vüsət aldı. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünkü qışda bu yoldan istifadə etmək, demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu nə verəcək? Onu verəcək ki, biz Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gələ biləcəyik, artıq həm strateji nöqteyi-nəzərdən, həm də vətəndaşların ora qayıtməsi nöqteyi-nəzərindən bütün məsələləri həll edə biləcəyik. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaqdır. Çünkü Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qıсадır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, həm də insanların ora qayıtmاسını təmin etməliyik. Digər yollar, məsələn, Füzuli-

Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli–Hadrut, Füzuli–Cəbrayıł, Horadız–Ağbənd, Zəngilan–Qubadlı–Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını bəlkə də sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir.

Dəmir yolları ilə bağlı deyə bilərəm ki, artıq Bərdə–Ağdam dəmir yolu inşasına başlamışıq. Horadız–Ağbənd–Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolu inşasına başlamışıq.

Tarixi abidələrin bərpası – Şuşa şəhərində görün nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. Yəni bunları sadalamaq üçün çox vaxt lazımdır, mən də çalışıram ki, hər bir layihəyə daim diqqət göstərim. Ona görə 2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcəkdir. Biz məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırlanır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda da tələskənliyə yol verməyək. Çünkü hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidirlər. Çünkü bu insanlar 30 il ağır vəziyyətdə yaşayıblar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayıb, ancaq həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşayıblar. Biz elə şərait

yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsası olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləssək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir. Yenə də deyirəm, infrastruktur layihələri ilə bərabər, məsələn, Şuşada artıq yaşayış kompleksinin inşasına start verilib, təməli qoyulub, artıq praktiki inşaata başlayacağıq. Ağdamda, digər yerlərdə, kəndlərdə məktəblər, xəstəxanalar tikilir. İndi Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Yəni genişmiqyaslı çox böyük işdir – həm texniki nöqtəyi-nəzərdən, həm maliyyə tutumu baxımından, həm də məsuliyyət baxımından. Cünki bu çox məsuliyyətli işdir, biz burada səhv buraxmamalıyıq.

**S u a l:** Cənab Prezident, sosial-iqtisadi inkişafa nail olmaq, bunu reallaşdırmaq, eyni zamanda, korrupsiya və rüşvətxorluqla mübarizə də deməkdir? Siz şəffaflıqdan danışınız və xüsusən Sizin bu sahədə, korrupsiya ilə mübarizə sahəsində barışmaz mövqeniz məlumdur. Amma bütün bu ciddi islahatların aparılmasına baxmayaraq, məmur bürokratiyası, məmur biznesi – yəni bu neqativlərlə rastlaşıruq. Bu il bu sahədə hansı islahatların aparılmasını nəzərdə tutursunuz?

**C a v a b:** Bu il bu sahədə mübarizə davam etdiriləcək. Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Cünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər za-

manı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məməmur bu çirkabə bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir – ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox «ayı xidməti»nə bənzəyir. Hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilir – bizim addımlarımız da, cəzalarımız da çox sərt olacaq.

Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünkü yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsəlesi öz rolunu oynamalıdır.

Bu sahədə son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyətin, demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, kor-

rupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolu vardır. Deyə bilərəm ki, mən bəzən xoşagelməz hallar haqqında sizdən öyrənirəm, sizdən xəbər tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər ki, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.

Hesab edirəm ki, vacib amillərdən biri də korrupsiya üçün meydani daraltmaqdır. Burada da institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bunu sadə sözlə desəm – bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünkü ASAN modeli ar-tıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. «ASAN xidmət»in əhali tərə-

findən bəyənmə əmsali haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünkü orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur–vətəndaş münasibatləri sahəsində bu model tətbiq edilməlidir. Məmur–vətəndaş təmasları, yeni harada korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda, uğurlar daha da təsirli olacaq. Hesab edirəm ki, bizim siyasi iradəmiz artıq hər kəsə bəlliidir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və öz çirkin əməllərindən əl çəkə bilmirsə, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin.

**E l m i r a M u s a z a d ə** (*CBC telekanalının müxbiri*): Cənab Prezident, CBC beynəlxalq kanal olduğuna görə, icazənizlə, sualımı rus dilində vermək istərdim. Siz bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə danışdırınız. Bununla əlaqədar mən hərbi quruculuq məsələləri barədə danışmaq istərdim. Dekabrın 24-də Siz Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfəriniz çərçivəsində Komando qüvvələrinin formallaşması üzrə yeni hərbi hissənin açılışı mərasimində iştirak etdiniz və orada qeyd etdiniz ki, icazənizlə, sitat gətirmək istərdim: «Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, müharibədən sonra biz ordu quruculuğu prosesini dayandırmamışiq, ordu üçün xərcləri azaltmamışiq, əksinə, artırmışıq». Bu nəyə görə belə vacibdir və Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra qarşidakı illərdə hərbi quruculuq necə həyata keçiriləcəkdir?

**C a v a b:** İşgal faktı nəzərə alınmaqla, hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə 1-ci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımда, həm də həmkarlarımıla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışırdıq. Təsadüfi deyil ki, biz dövlət büdcəsinə nəzərdən keçirən və hazırlayan zaman mən həmişə göstəriş verirdim ki, ən böyük xərclər hərbi quruculuq üçün ayrılmalıdır. Bu, başqa amillərlə yanaşı, özünün haqlı olduğunu sübut etdi. İndiki mərhələyə gəldikdə isə, mən bu barədə danışmışam və siz tamamilə düzgün olaraq mənim sözlərimi xatırlatdınız ki, biz bir sira amillərə görə dayanmamalıyıq. İlk növbədə, ona görə ki, təəssüflər olsun, Ermənistanda həm iqtidarda, həm müxali-fətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyə vardır. Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsasi olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistən üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün Müdafiə nazirindən aldığım məlumatə görə, düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, bir çoxları yaralanıblar. Bu hadisədən bir qədər

sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanılmayacaq. Erməni tərəfinin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarişlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, yalnız saat 21:30-da mən Müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfinin çoxsaylı yaralalarını götürməsinə imkan verilsin. Yəni istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfinin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarişlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, bizim fikrimizcə yalnız cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gəldikdən sonra.

Əslində bizim hərbi quruculuğu davam etdirməyimiz bununla izah olunur. Burada bir neçə aspekt vardır. Birincisi, müharibə dövründə biz, əlbəttə, çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bizim üçün bunu təmin edir. İndi silah və sursat tədarükü gedir. Növbəti məqam – müxtəlif-xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəmişik. Bildiyoınız kimi, bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur. Üçüncüsü, Silahlı

Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. İkinci Qarabağ müharibəsi böyük Qələbə ilə yanaşı, həm də əməliyyatların aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanılmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar. Bununla belə, İkinci Qarabağ müharibəsi bizim bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin bizim tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir. Lakin indi dediklərimdən artığını məlum səbəblərə görə deyə bilmərəm. Komando qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir, lakin çox vacib elementdir. Bu proses başlanılıb və artıq dediyim kimi, davam etdiriləcəkdir.

Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Söhbət revans cəhd'lərindən gedir. Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistən ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdəşlarının köməyi ilə bütün hərbi quruculuq cəhd'lərini çox diqqətlə izləyirik.

Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistən ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistən rəhbərliyi bilməli və başa düşməlidir.

Beləliklə, bizim gördüyüümüz tədbirlər nəticəsinde Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq. Hərçənd artıq hamının bildiyi kimi, bizim nümayiş etdirdiyimiz həm mütəxəssislərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Bu göznlənməz və gizlədilməyən heyranlıq bizdə, hər kəsdə qürur hissi doğurub. Lakin biz, necə deyərlər, qürrələnməməli, uğalanmamalı, özlərini böyük döyüşçülər hesab edən, əslində sprintdə yeni rekordlar müəyyən etmiş böyük sprinterlər olan erməni tərəfinin səhvərini təkrarlamalıyıq. Əlbəttə, belə olmayıcaq, lakin hər halda, indi mənim hərəkətlərim, o cümlədən hərbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kənara çıxmamağa yönəlib. Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik. Mühəribədən sonrakı dövr – ötən bir il ərzində çox hadisələr baş verib, özü də təkcə Ermənistana münasibətdə deyil – nümayiş etdirdi ki, biz özümüzü layiqincə qorumağı bacarıraq.

**S u a l: Cənab Prezident, Ermənistanda revansizm meyillərinə toxundunuz. Bu məsələ ilə bağlı Sizin**

**fikrinizi öyrənmək istərdim. Erməni mətbuatında daim revanşist meyillər hiss olunur. Sanki kimlərsə onilliklər boyu, xüsusən Robert Köçəryanın, Serjik Sarkisyanın vaxtında olan mifləri – Ermənistən orduzu, «böyük Ermənistən» miflərini bərpa etməyə çalışır. Sizin fikrinizcə, bu qüvvələrin məqsədi nədir və bu nə ilə nəticələnə bilər?**

**C a v a b:** Bəli, mən də bunu, təbii ki, izləyirəm. Deyə bilərəm ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən də özünü bürüzə verir.

Çünki biz görürük ki, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar baş verir və bir neçə dəfə belə cəhdler edilibdir – noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdler ediləcəkdir. Təbii ki, Ermənistən rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, indi onların bütün ideoloji əsasları darmadağın edilib. Yəni onların uydurduqları və özlərinin də inandıqları bütün miflər dağıdılib. Onu biz 44 gün ərzində göstərdik. Ona görə belə meyillər Ermənistən ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Düşünürəm ki, belə meyillər davam edəcək. Bu, birincisi.

İkincisi, onu da unutmamalıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq, müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını məhz onlar şərtlən-

dirdilər. Axı «Qarabağ Ermənistandır və nöqtə» deyən indiki hakimiyyətin təmsilçisidir, «yeni torpaqlar uğrunda yeni müharibə» ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni indi biz indiki hakimiyyətin davranışına baxmamalıq, özümüzü aldatmamalıq. Məhz onlar Azərbaycan ərazilərini daim işgal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət qondarma «Dağlıq Qarabağ respublikası»nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz «Dağlıq Qarabağ respublikası» ilə danışıqlar aparmalıq və «Dağlıq Qarabağ respublikası» danışıqlar masasında olmalıdır. Yəni Köçəryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıq. Heç vaxt unutmamalıq ki, biz kimlərlə qonşuluqda yaşıyorıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və onlar hesab edirlər ki, imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacaqıq, heç kim və heç nə bizi dayandırıa bilməz. Bizi dayandıran sadəcə, odur ki, üçüncü müharibə istəmirik, bu bizim

planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.

O ki qaldı Ermənistan müxalifətinə, yəni özünü müxalifət adlandıran Sarkisyan – Köçəryan cütlüyünə, o insanlarda Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Halbuki İkinci Qarabağ müharibəsi onların məğlubiyyəti idi. Çünkü biz onların ordusunu məhv etmişik. Paşinyan iki ildə ordunu nə yarada bilərdi, nə dağında bilərdi. Bu, Köçəryan – Sarkisyan ordusu idi ki, biz o ordunu məhv etdik. Onların hər ikisi müharibə zamanı Xankəndiyə gəlmişdi və orada guya müqavimət hərəkatına rəhbərlik etmək istəyirdilər. Görəndə ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır, oradan qorxaqcasına qaçmışdır. Yəni onlar fərəridirlər, onlar yalançı qəhrəmandırlar. Onlarancaq dinc əhaliyə qarşı müharibə apara bilirdilər. Onların hər ikisi Xocalı qatılıdır. Onlar elə bil ki, Siam əkizləridir. İkisi də partiya işində olub, ikisi də Gevorkovun əlaltıları olub, ikisinin də namizədliyi Bakıda, Mərkəzi Komitədə təsdiqlənibdir. Atam Xankəndinə gələndə ikisi də onu orada ayaqüstə qarşılıyıb əl çalırdılar. Onların Ermənistan–Azərbaycan xalqlarının dostluğu haqqında nə qədər çıxışları vardır. Yəni onlar Azərbaycanın çörəyini yeyib və çörəyi dizi üstə olan nankorlardır. Birinci Qarabağ müha-

ribəsində sadəcə olaraq, özlərindən belə bir mif uydurmuşdular ki, guya onlar müharibə qəhrəmanlarıdır. Mən dedim, onların sinələrində olan o dəmir-dümürlərin yeri zibil yesiyidir. Çünkü İkinci Qarabağ müharibəsi göstərdi ki, kim kimdir. Birinci Qarabağ müharibəsində onlar dinc əhaliyə qarşı vuruşurdular, soyqırımı, qətləm törətmışdilər. O vaxt Azərbaycan Ordusu müqavimət göstərmək iqtidarında deyildi. Amma bu dəfə biz onları diz çökdürdük və onlar öz miskin ömürlərinin sonuna qədər məğlub edilmiş fərərilər kimi yaşayacaqlar. Əlbəttə, belələri istənilən fürsətdən istifadə edib bizə zərbə vurmağa hər an hazır olan adamlardır. Amma onlar da, indiki hakimiyyət də və istənilən hakimiyyət də bilməlidir ki, Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz. Yenə də deyirəm, bizi heç nə dayandıra bilməz. Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik. Məhz buna görə dünən saat 21:30-da mən Müdafiə Nazirliyinə göstəriş verdim ki, atəşi dayandırın. Mən bu göstərişi verməsəydim, bu gün onların vəziyyəti daha ağır olacaqdı. Yəni biz bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar. Ümid edirəm ki, bu cəhd, bu təxribat cəhdini sonuncu cəhd olacaq. Olmasa, yenə də nəticə eyni olacaqdır.

**S u a l: Cənab Prezident, bu gün rəsmi Bakı İrvəvana sülh təklif edir. Amma Sizin qeyd etdiyiniz kimi, Ermənistan yenə zaman-zaman təxribatlara əl atır. Siz may ayında, noyabrda və dünən baş vermiş ciddi toqquşmalar barədə danışdınız. Belə halların bir daha baş verməməsi üçün Azərbaycan hansı rıçaqlardan istifadə edəcək və delimitasiya, demarka-**

## **siya ilə bağlı bu il hansı tədbirlərin görülməsi nəzərdə tutulur?**

**C a v a b:** Biz əslində bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni bu bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim siyasetimiz isə tam aydır – istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istərsə də gələcəklə bağlı. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün sadəcə, kağız parçası ola bilər. Amma imzalansa da, imzalanmasa da, biz, dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracaq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüb edir. Yenə də bu onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdırı bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda, onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən, başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütöv-

lüğünü tanımıası müddəası olmalıdır və onlar buna hazır olmalıdır. Ona görə, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüğünü tanımayacaqıq. Bizim Ermənistanın ərazi bütövlüğünü tanımadamaq üçün bəlkə də, yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüğümüzü tanımadaması üçün. Çünkü hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılib Ermənistana birləşdirilib, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verilib. Yəni bizim Ermənistanın ərazi bütövlüğünü tanımadamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındaki əlaqələrin qurulması naminə biz buna hazırlıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, 6 aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, olmasın, onda görərik nə olacaq.

**S u a l:** Çox üzr istəyirəm, qısa bir dəqiqləşdirmə. Müqayisəli təhlil apardıq, yəni Ermənistən tərəfindən davamlı təxribatlar, indiki hakimiyyətin hərəkətlərində mütərəddidlik, qeyri-davamlı proseslərin baş verməsi. Qeyd etdiyiniz məsələ – sülh sazişi və ölkələrin bir-birinin ərazisini tanıma məsələsinin, fikrinizcə, perspektivi görünür, yoxsa yox?

**C a v a b:** Yox, mən bunu görmürəm. Çünkü Ermənistən tərəfindən bu təklifə hələlik hər hansı bir cavab verilməyib. Kommunikasiyaların açılması ilə bağlı artıq cavab verilib. Baxmayaraq ki, biz bu məsələni gündəliyə salanda ona da etiraz edirdilər. İndi hər kəs bunu yaxşı xatırlayır ki, dəmir yolunun tikintisinə, xüsusilə avtomobil yolunun tikintisinə etiraz edirdilər və deyirdilər ki, yox, bu olmayacağına. Sonra mən müsahibələrimin birində dedim ki, istəsələr də, istəməsələr də biz bunu edəcəyik. Bunu, deyəsən, aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındaki avtomobil yolunun çəkilişinə razılıq veriblər. Yəni demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir. Beləliklə, bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistən mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdikləri sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaqlar. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfır endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistən buna hazır deyilsə, onda bu olmayıacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə

sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistən olacaq.

**S u a l:** Cənab Prezident, bu gün biz açıq-aşkar görürük, Siz də dəfələrlə vurğulamışınız ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalib. Şübhəsiz, bu, yeni geosiyasi reallıq yaradır. Sizin rəyiniz necədir, bəzi ölkələrin, beynəlxalq təşkilatların, siyasi liderlərin bu yeni reallığı necə qəbul etmələri Sizi qane edirmi?

**C a v a b:** Bəli, deməliyəm ki, müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası məni qane edir. Lakin deməliyəm ki, bu, bir çox cəhətdən bizim fəaliyyətimiz nəticəsində baş verib. Ona görə ki, müharibə qurtarandan sonra, elə ertəsi gün mənim tapşırığımı biz işə başladıq ki, müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilsin. Yəni biz, belə deyək, həm ərazilərin bərpası baxımından, həm də artıq dediyim kimi, yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri bircə gün də dayandırmamışıq. Bu iş tədricən gedib, lakin hər halda, biz buna nail olmuşuq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallılardan tamamilə uzaq idilər. Biz orada vaxtaşırı həm münaqişə mövzularını, həm də digər qəbul edilməz məsələləri gördük. Lakin sonradan onların bəyanatlarına baxsaq, artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həm də başqa sənədlərə istinadlar görərik. Yəni reallıq artıq üstünlük təşkil edir. Bir də ki, bilirsiniz, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin.

Əlbəttə, biz heç vaxt özümüzü şışırtməmişik və şışırtməli deyilik, lakin lazıminca qiymətləndirməmək də gərək deyil. Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Akti çərçivəsində yeni realliq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi. Bu, ictimaiyyətə görünməyən iş idi. Ona görə ki, biz bu işi açıq şəkildə görə bilməzdik. Əks halda, özümüzə ziyan vura bilərdik. Bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, «Qoşulmama Hərəkatı», ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul edibdir. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm – indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük. Amma bunlar hər şey başa çatandan sonra belə olub. Əlbəttə, çoxları bizə deyir ki, siz haqli idiniz, siz hər şeyi düzgün edirdiniz, biz həmişə sizin tərəfinizdə olmuşuq. Lakin nədənsə çoxları bu barədə susmağı üstün tuturdu. Bilirsiniz, həmişə qaliblərin dostu çox olur. Biz bunu tarixdə də dəfələrlə görmüşük, lakin hər halda, bu, müsbət addımdır, xüsusən deməliyəm ki, buna İkinci Qarabağ müharibəsinin necə getməsi də yəqin ki, təsir göstərib. Biz o müharibəni ləyaqətlə, kişi kimi, beynəlxalq humanitar normaları pozmadan aparmışıq. Mən dəfələrlə demişəm, erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bom-

balayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Təsəvvür edin, kiçik bir şəhər və 16 min mərmi! Bəs Gəncə, bəs Şuşa, «Skad»lar, «İsgəndər»lər!

Müharibənin daha bir epizodu barədə hələ danışmamışam. Yəqin ki, bu söhbət ilk dəfə biz Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt olub. Biz məlumat aldıq ki, erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusyanın Gümrütəki hərbi bazasının kontingentinin bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin. Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə, Gümrütəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edilir. Bu operativ informasiya bizdə var idi. Bu hadisə baş verəndən dərhal sonra Ermənistan silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik. Ermənilər dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmışkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil. Yəni istəyirdilər ki, biz erməni mövqelərinə cavab atəsi açmaqla, rusiyalı hərbi qulluqçulara ziyan

vuraq, onlar da öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər.

Müharibə dövründə baş verən bir çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur. Hətta öz hərbi qulluqçularına münasibətdə. Səngərlərdə, maşınlarda, yüksək maşınlarında zəncirlə bağlanmış vəziyyətdə ölen erməni hərbi qulluqçularını nə qədər tapdıq. Ermənistanın hərbi və siyasi komandanlığı fərarilərin yerindəcə güllələnməsi barədə göstəriş vermişdi. Bütün bu informasiya bizdə vardır. Ona görə ki, biz təkcə Qarabağda deyil, Ermənistan ərazisinin çox hissəsində də bütün məkanı izləmişik. Buna görə baş verənlər haqqında mötəbər informasiyaya malik idik. Yeri gəlmışkən, indi də belədir.

Düşünürəm ki, bu amil də rol oynayıb. Növbəti amil odur ki, biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz sadəcə, şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik. Bu da ermənilərin bütün ideoloji konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıqlar, Qafqazda xristianlığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi?! Ölüləri qəbiridən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sindirib qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmak, orada donuz saxlamaq.

Biz bütün bunları göstərdik, hərçənd heç nə göstərməyə ehtiyac yox idi, sadəcə, adamların oraya gəlməsi lazım idi ki, özləri hər şeyi görsünlər. Mən hələ işgal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyanətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırıdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımdan haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik. Hazırda bizim nəzarətimizdə olan kəndlərdə – mən ermənilərin yaşıdlıları kəndləri nəzərdə tuturam – hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşgal dövründə orada əsasən ermənilər yaşıyordı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Heç bir qəbirüstü daş sindirilmayıb, heç bir kilsə dağıdılmayıb. Amma yəqin bilirsiniz, UNESCO ilə bağlı epopeyanı deyirəm, onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacaqıq. Biz ermənilərin buraya gəlmə marşrutunu onlarla razılışdırıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək isteyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edərkən, onlar kilsələrin və qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları

dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi, onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırıldıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, dağıdılmış tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər və bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl, bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur. Ona görə ki, bu müharibədən sonra, əslində biz müharibə başlayacağı halda, nələrin baş verəcəyi barədə dünya miqyaslı himayədarları olan Ermənistən bütün proqnozlarını, bütün fərziyyələrini alt-üst etdik. Əlbəttə, düşünürəm ki, dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü və bu amil də böyük rol oynadı. Ona görə ki, sent-yabrin 27-də erməni himayədarlarının reaksiyasını hətta mən də – bunu bilən və ya güman edə biləcək adam da fərz edə bilməzdik. Bütün bunlar öz rolunu oynadı. Buna görə də bizim xalqımıza və ölkəmizə hörmət inanılmaz dərəcədə artdı. Biz bunu görürük. Bunu hər kəs, hər bir azərbaycanlı, Azərbaycandan uzaqda yaşayan hər kəs görür və hiss edir. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləya-

qət hissinin qaytarılması demək deyil, bu çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcəkdir.

**S u a l:** Cənab Prezident, münaqişə dövründə ATƏT-in Minsk qrupu deyilən bir qrup var idi, bayaq Siz də onu qeyd etdiniz. ATƏT-in bu Minsk qrupu faktiki olaraq, 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi. Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı. Onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı? Onlar nə işləməşguldurlar?

**C a v a b:** Yox, məndə də məlumat yoxdur. Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlanırlar. Çünkü bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdı və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırılmalıdır. Bu bizim işimiz deyil. Halbuki mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırular. Nə ilə məşğul olmamalıdırular, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırular, çünkü bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünkü onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ mə-

sələsi ilə məşğul olmayıacaqlar. Çünkü buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqemiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrler arasında da əvvəlki dövr-lərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındaki müna-sibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda da keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Mənçə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda, onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram.

**S u a l:** ATƏT-in Minsk qrupunun həmsədr ölkələ-rindən biri də Fransadır. Fransanın nəinki parlament nümayəndələri, hətta prezentliyə bir neçə namizədi də Ermənistana və qeyri-qanuni olaraq, Qarabağa səfər ediblər və orada bir az qızışdırıcı bəyanatlar ve-riblər. Bu bəyanatlar nəyi dəyişə bilərmi?

**C a v a b:** Yox, əlbəttə, yox. Hesab edirəm ki, bu bəyanatları verənlər də bunu başa düşürlər ki, bu heç nəyi dəyişməyəcək. Bu bəyanatların səbəbi də aydın-dır, növbəti Prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır. Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri ilk növbədə, Prezident Makrona qarşı edilən səfəri idi. Mən sadəcə olaraq, təəccüb edirəm ki, Pre-

zident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasetçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa–Azərbaycan əlaqələri də artıq sual altına düşmüdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistənin tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu heç nəyi dəyişməyəcək.

Prinsipcə siz də, yəqin Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, müharibə dövründə və müharibədən sonra bu üç ölkə necə davranış sərgiləyirdi. Rusiya siyasi nöqtəyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası, ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün biz Amerika tərəfinin hər hansı bir mövqeyini görmədik. Avropa İttifaqı rəhbərlik səviyyəsində həm Ermənistən, həm Azərbaycan rəhbərliyi ilə telefon temaslarında olmuşdur. Fransa isə birmənalı Ermənistənin mövqeyini müdafiə edirdi. Azərbaycana qarşı əsassız ittihamlar ifadə edirdi və parlamentin hər iki palatasının qondarma «Dağlıq Qarabağ respublikası»nı tanımış Fransa–Azərbaycan əlaqələrinə çox böyük zərbədir. Müharibədən sonra isə müəyyən müddət bu siyaset davam edirdi. Ancaq sizin sualınıza qayıtdıqda deyə bilərəm ki, Fransa

da müharibənin nəticələrini qəbul etdi və Prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirildi. Bu görüş eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünkü biz bir çox məsələləri Prezident Makronla aydınlaşdırıq. Hesab edirəm ki, normal münasibətlər formatına qayıtmak üçün imkanlar vardır. Bilirsiniz, siyasetdə mən həmişə onun tərəfdarıyam ki, emosiyalara qapılmaq və emosiyaları siyasətlə qarışdırmaq heç vaxt olmaz. Bizim müharibədəki davranışımız da bunu göstərdi. Gəncə, Tərtər, digər şəhərlər bombalanandan sonra biz eyni cavabı vermədik. Halbuki siz də başa düşürsünüz ki, mən hansı hissələri keçirirdim. Eyni zamanda, beynəlxalq müstəvidə indi, necə deyərlər, Fransa başa düşür ki, səhv addım atıb, heç nə əldə etməyib. Sadəcə olaraq, öz addımları ilə Azərbaycan ictimaiyyətinin inamını itirib. Nəticə etibarilə, bax, Ermənistən hakimiyyəti onlara belə nankorluq göstərdi. Azərbaycan isə faktiki olaraq, öz yolu ilə davam edir. Ona görə münasibətlərin normallaşdırılması istiqamətində Fransa tərəfindən atılan addımlar bizim tərəfimizdən müsbət qarşılanır.

**S u a l: Cənab Prezident, Azərbaycan cəmiyyətin-də ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı daim müəyyən suallar yaranır, yumşaq desək, suallar yaranır. Bu, xüsusən də Siz qeyd etdiyiniz kimi, qeyri-qanuni səfərlər zamanı baş verir, cəmiyyətdə qıcıq və narahatlıq doğurur. Siz necə hesab edirsınız, sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiniz və belə halların**

## **qarşısını almaq üçün əlavə hansı alətlərdən istifadə etmək olar?**

**C a v a b:** Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq. Qıcıq doğuran məqamlar az deyil, amma onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyani yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklerin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşırıam. Yəni keçən il bir çox şəylərə aydınlıq gətirdi, çünki bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusya əlaqələri həmişə çox müsbət olub, amma keçən il bu əlaqələr daha da dinamik olub, təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem də yarada bilərdi, ikitərəfli əlaqələri gücləndirə də bilərdi. Mən deyə bilərəm ki, artıq keçən ili və bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdəşləri ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstəribdir. Biz bunu bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidir.

O ki qaldı qıcıq doğuran məsələlərə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm Müdafiə nazirimiz öz həmkarına dəfə-

lərlə məktublar göndərib, həm sülhməramlı missiya rəhbərinə irad bildirilib və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıbdır.

Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o hansısa adı bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş Xarici İşlər naziri, avrokomissar Barnye və bir deputat olubdur. Onlar gizli şəkildə oraya gedib və qayıdıblar. Qayıdan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyat ediblər ki, biz Laçın dəhlizində onları dayandıracaqıq. Çünki xəbərimiz olsaydı ki, oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Belə hallar baş verirsə, buna yol vermək qətiyyən olmaz və buna son qoyulmalıdır. Məndə olan məlumatə görə, Qarabağa gələn Ermənistən nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz vardır. Ona görə bizdən nəyisə gizlətmək, «görməmişik, bilməmişik» demək qeyri-ciddidir.

Digər qıcıq doğuran məsələ odur ki, biz görürük Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi – bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik – yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni bu nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar ki, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan gəlib, nə qədər çıxıb və bu da qəbul edilən məsələ deyil. Bizzət olan məlumatə görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdırbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edibdir. Dəqiqləşdirilmiş məlumatə görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi incidentlər olmayıbdır. Incidentlər Ermənistən–Azərbaycan sərhədində baş verib, yəni o zonada ciddi incidentlər olmayıbdır.

**S u a l: Cənab Prezident, icazə versəniz, ATƏT-in Minsk qrupu ilə bağlı daha bir sualım var. Həmsədrələr və onları dəstəkləyən ölkələr özlərinə haqq**

**qazandırmaq üçün deyirlər ki, 30 il ərzində – bu həqiqətən, böyük müddətdir – onlar müəyyən qədər təcrübə toplayıblar. Biz hamımız İkinci Qarabağ müharibəsinin də, müharibəyə qədər onların işinin də nəticələrini gördük. Siz necə hesab edirsiniz, bu müddət ərzində onların fəaliyyətsizliyi nəzərə alınmaqla, bu formatı necə dəyişmək lazımdır ki, itirilmiş etimad bərpa olunsun?**

**C a v a b:** Bu yenə də onların nə ilə məşğul olmağa hazırlaşmalarından asılı olacaqdır. Mən bu məsələ barədə öz mövqemi bizim Xarici İşlər naziri vasitəsilə çatdırmışam. Artıq dediyim kimi, onların nə ilə məşğul olmamalı olduğunu demişəm. Onlar öz gündəliyini formalasdırmalı və bizə təqdim etməlidirlər. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni onların belə konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Hərçənd bir daha vurğulamalıyam, Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmaçıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrleri dəyişməyə zərurət varmı, çünkü Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə əslində qalan ölkələri təcrid etmişdi, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək

arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu mənə dəqiq məlumdur. 2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işgahı pisləyən qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlerinə də beləcə qısqanlıqla yanaşırdılar. Yadınızda-dırsa, bir müddət bundan əvvəl – keçən il, mənim fikrimcə, Avropa İttifaqının üzvləri olan üç ölkənin Xarici İşlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu.

Yəni prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdli onların sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir. Ardıcılıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkinci, onlar nə ilə məşğul olmayı planlaşdırıldıqlarını əks etdirən gündəlik təqdim etməlidirlər, özü də bu gündəlik onların üçünün arasında razılışdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur.

Təcrübə məsələsinə gəldikdə isə, təcrübə yaxşı şeydir, lakin o halda ki, bu, müsbət təcrübə olsun. Düşünürəm ki, onlar özləri bir şey fikirləşib tapmalı, bir qərara gəlməlidirlər.

**S u a l:** Cənab Prezident, bu gün Azərbaycan görünməz bir düşmənlə də mübarizə aparır – koronavirusla. Amma iki il bundan öncə əksər ölkələr Azərbaycana nümunə göstərilirdi, bu gün bu virusla mübarizədə Azərbaycan dünya ölkələrinə nümunədir. Amma təəssüflər olsun ki, ölkəmizdə artıq «omikron»a da yoluxma halları təsdiqləndi. Az zərərlərlə çıxməq üçün, bu siyasetin davam etdirilməsi üçün bundan sonra hansı tədbirlər görüləcəkdir?

**C a v a b:** Bilirsiniz, görülmüş tədbirlər öz səmərəliliyini göstərir. Azərbaycan o ölkələrdəndir ki, hesab edirəm, bu çətin sınaqdan şərəflə çıxır. Halbuki itkilərimiz də az deyil və hər ölen vətəndaş bizimdir. Bütün ölənlərin yaxınlarına bir daha başsağlığı vermək istəyirəm.

Biz əvvəlcədən bu məsələ ilə bağlı ciddi məşğul olmağa başladıq. Yəqin xatırlayırsınız, MDB məkanında birinci ölkə idik ki, vaksinasiyaya start verdik. Dəqiq xatırlayıram, keçən il yanvarın 18-də artıq biz vaksinləri əldə etdik. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünkü vaksinlər çox məhdud sayıda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə biz «Sinovac» vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra biz həm «Sinovac»la, həm «Pfizer»lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur. Biz tibb sahəsindəki imkanlarımızı da xeyli genişləndirdik. Bildiyiniz kimi, ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinikani – ən gözəl xəstəxananı COVID xəstələrinin

sərəncamına verdik və bütövlükdə hazırda 46 xəstəxanamız COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Hesab edirəm ki, bu sahədə nəticələr pis deyil.

Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin təxminən 64 faizi artıq iki dozəni alıb, ümumi əhali daha az. Eyni zamanda, «buster» dozəni 1 milyon 500 mindən çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyrəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm.

Hazırda bir çox ölkələrdə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni 9000 çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız vardır. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz vardır. Yəni bu nöqtəyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik. Məhz buna görə biz, demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırdıq. İndi bir çox ölkələr yenidən qapanır, yenidən məhdudiyyətlər tələb edirlər. Bu, insanların psixoloji vəziyyətinə, iqtisadi fəallığa çox mənfi təsir göstərir. Biz isə hər şeyi vəziyyətə uyğun şəkildə edirdik, lazımlı olan halda qapanırdıq, lazımlı olan halda açılırdıq. Yəni burada əsas məsələ bu virusun yayılma həcmini azaltmaqdır. Onu da bildirməliyəm ki, Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID

meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu onları qoruyur. Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır. Bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir. Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçiriblər. Hətta mən «omikron»a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalıblar. Görünür ki, «omikron» daha zəif virusdur. Mən düzü, mütəxəssis deyiləm, bu haqda belə geniş fikir söyləmək istəmirəm. Amma müşahidələrim onu göstərir ki, bu daha yoluxucudur, amma fəsadları daha azdır.

Ancaq bunu da heç kim bilmir. Bunu, əlbəttə ki, biz gərək izləyək. Əsas məsələ, özümüzü qorunmaçıq. Hər birimiz vaksin almalyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum?! Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – «buster» dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda, ümumiyyətlə, heç bir fəsad olmayıb. Çünkü həm «Sinovac», həm «Pfizer» görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə məsləhətim budur ki, insanlar özlərini qorusunlar, öz valideynlərini qorusunlar. Xüsusilə yaşılı insanlar özlərini qorunmalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü

uyğunlaşdırıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip həlinə çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik.

**S u a l:** Cənab Prezident, icazənizlə, Zəngəzur dəhlizi məsələsinə qayıdaq. Bir daha vurğuladınız ki, hansı yolla olursa olsun bu dəhliz açılacaq və biz bir müddət əvvəl ötən ilin yekunlarından danışdıq. Ötən il də artıq siyasi-diplomatik müstəvidə biz bunun ritorikaya daxil olduğunu gördük, Brüssel səfərinizdə media nümayəndləri bu ifadəni işlətdi. Hətta ötən il mülki aviasiya sahəsində olmaq şərti ilə biz Zəngəzur dəhlizi üzərindən, hava məkanından artıq dəhlizin açıldığını gördük. Bəs quru yolla açılma mərhələsi hansı yerdədir?

**C a v a b:** Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdiyik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qəra-ra gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edir. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi.

Bildiyiniz kimi, Ermənistən tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanlıqla yanaşır. Bilmirəm nəyə görə? Amma deyə bilərəm ki, bu terminin – təvazökarlıqdan uzaq olsa da – müəllifi

mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu Zəngəzurdur, buna tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı – hansı ki, ermənilər indi Razdan adlandırırlar – Azərbaycan toponimidir. İkinci, biz bu dəhlizə sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünkü bu dəhlizdən həm dəmir yolu keçəcək, həm də avtomobil yolu. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünkü bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni Günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət ediblər. «Xudafərin», «Qız qalası»nda biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisian adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistən tərəfi, bildiyiniz kimi, ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə buna etiraz edirdi. Hətta bu gün də Ermənistən siyasi məkanında bu dəhlizin Ermənistən üçün əlverişsiz olması ilə bağlı fikirlər vardır.

Biz isə ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmışıq. Bildiyiniz kimi, Rusiya, Azərbaycan, Ermənistan Baş Nazir müaviləri səviyyəsində İşçi qrup fəaliyyət göstərir. Onun başlıca vəzifəsi budur. Bu İşçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünkü Ermənistan tərəfi ilkin mərhələdə qeyd edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Halbuki biz bilirik ki, bu mümkün dür və sovet vaxtında belə bir layihə var idi. Sovet vaxtında Ermənistan bu layihəyə etiraz edirdi və qeyd edirdi ki, bu mümkün süzdür. O vaxt Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü idi və sovet hökumətinin Nazirlər Soveti Sədrinin Birinci müavini idi. Məhz onun göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi – birinci katib və hökumətin rəhbəri məcbur olub bu layihəyə icazə verdilər. Necə icazə verdilər? O vaxt Dövlət Plan Komitəsi və digər aidiyyəti qurumlar yerində tanış olmuşdular və bunu artıq plana salmışdilar. Avtomobil yolunun tikintisi də artıq başlanmışdı. Baxın, ermənilər hələ o vaxt istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil bağlantısı olsun. Hələ o vaxt buna müx-təlif bəhanələrlə etiraz edildilər. Yəni bu imkanlar var. Bu gün bu İşçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yoluna razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu təsdiqləndi. Hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur, haradan keçəcək. Bizim əsas şərtimiz ondan ibarətdir ki, ən qısa mar-

şrut olmalıdır və ilin bütün fəsillərində bu məşrutdan istifadə etmək mümkün olmalıdır. Çünkü orada həm hava şəraiti bəzi yerlərdə əlverişsizdir, həm də relyef. Bu dəhlizlə bağlı məsələ bu yerdədir.

Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistən tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edilib və həyata keçiriləcək.

Bildiyiniz kimi, 3+3 formatı çərçivəsində də – baxmayaraq ki, birinci görüş tanışlıq xarakteri daşıyırırdı – mən əminəm ki, ikinci görüşdə daha predmetli müzakirələr aparılacaq, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistən öz anti-Azərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistən da təbii olaraq, bundan fayda götürə bilər.

**S u a l: Cənab Prezident, Zəngəzurla bağlı biz bliyrik ki, Sizin şəxsi tarixçəniz də var. Siz Naxçıvana səfəriniz zamanı öz əcdadlarınızı ziyarət etdiniz. Şuşa azad olunanda Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət etməyinizi bunun davamı hesab edə bliyrikmi?**

**C a v a b:** Bəli, belədir. Mən təşəkkür edirəm ki, siz bunu belə qəbul etdiniz, bəli. Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları

mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmayışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuş, erməni etnik təmizləmə siyasetinin qurbanı olmuşdur, ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir.

Əlbəttə, biz əedadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadıqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əedadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm.

**S u a l:** Cənab Prezident, münaqişədən sonrakı dövr, müharibədən sonrakı dövr barədə danışarkən Azərbaycanın beynəlxalq arenada artmış rolunu qeyd etməmək mümkün deyil. Siz dediyiniz kimi, Azərbaycan regionda gedən prosesləri sadəcə, müşahidə etmir, Azərbaycan regionun gündəliyini diktə edir. Bunun təməlində hansı amillər durur və bu, ölkənin «Qoşulma Ma Hərəkatı»na sədriyi çərçivəsində necə əks olunub?

**C a v a b:** Bəli, siz tamamilə haqlısınız. Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlıdır və bizim təşəbbüslerimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslerinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır. Bununla paralel olaraq deməliyəm

ki, bu, qarşılıqlı faydalı əməkdaşlığı yönəlib. Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüsler regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də bu halda, artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsleri ilə bağlı olan hər şey apriori düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Onu da deməliyəm, elə bir hal olmayıb ki, biz kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə və ya hansısa bayağı, çeynənmış terminlərin artikulyasiyası ilə məşğul olaq. Yəni bizim təşəbbüs göstərdiyimiz hər şey yerinə yetirilə bilən idi və yerinə yetirilirdi.

«Qoşulmama Hərəkatı»na gəlincə, əlbəttə, bu, Azərbaycan üçün yeni roldur. Xüsusən ona görə ki, bizim ölkəmiz bu təşkilata daxil olan son ölkələrdən biridir. Biz yeni üzvük. Lakin biz dərhal bütün ölkələrin etimadını və hörmətini qazana bildik. Bu na görə də ölkələr iki dəfə bizim lehimizə səs verib. Yəni bir dəfə bizim rəhbərlik etməyimizə etimad göstərib, sonra isə yekdilliklə təklif ediblər ki, biz sədrliyimizi daha bir il uzadaq. Biz buna formal baxımdan deyil, hansısa fayda və ya hansısa güzəşt naminə deyil, bizim nə edə biləcəyimiz və bu təşkilati necə möhkəmlədə biləcəyimiz baxımından yanaşırıq. Çünkü mən sərf mexaniki surətdə təşkilat deyirəm, amma bu, təşkilat deyil, Hərəkatdır və beynəlxalq terminologiyada o, təşkilat adlandırılmışdır. Lakin düşünürəm ki, institutionallaşdırma yo-

lu ilə getmək lazımdır. Bu yolda biz müəyyən addımlar atmışıq. Birincisi, Hərəkatın üzvü olan parlament başçılarının qarşısındaki Bakı görüşüdür. Biz parlament elementi yaratmaq istəyirik. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq və beləliklə, struktur dəyişiklikləri yolu ilə getmək istəyirik. Əlbəttə, bu, bütün ölkələrin razılığını tələb edəcək. Bilirsiniz ki, Hərəkata üzv olan bəzi ölkələr arasında mürəkkəb münasibətlər vardır. Biz bütün bunları nəzərə alırıq və buna görə də çox səliqə ilə, lakin israrla hərəkət edirik.

Pandemiya vaxtı bizim gördüyüümüz işlər, beynəlxalq təşəbbüsler, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə – bütün bunlar Hərəkatın nüfuzunu artırır. O, beynəlxalq arenada daha tanınmış, daha nəzərəçarpan olur. Biz eyni zamanda, hətta COVID pandemiyasına qədər üzv ölkələrə kömək göstərmişik. Bizim çoxlu humanitar proqramlarımız var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə biz bir çox ölkələrə humanitar yardım göstəririk, pandemiya dövründə isə biz 80-dən çox ölkəyə həm maliyyə yardımını, həm də maddi yardım göstərmişik. Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur, onlar «vaksin

millətçiliyi»ndən əziyyət çəkirlər. Fikrimcə, bu məsələni beynəlxalq səviyyədə bizdən çox qaldıran olmayıb. Bu, hiddətləndirici ədalətsizlikdir ki, özlərini demokratiya, insan hüquqları bərabərliyi mənbələri kimi göstərməyə çalışan ölkələr onlara lazımlı olduğundan üç-dörd dəfə artıq vaksin alırlar, sonra bu vaksinlərin istifadə müddəti bitir və onları tullayırlar. Yoxsul ölkələrə isə əslində heç nə qalmır. Axi bu statistika məlumdur. Bu, hiddətləndirici ədalətsizlikdir. Bu, bütün mənəvi oriyentirlərin və hansısa hüquqdan, ədalətdən danışmaq haqqının tamamilə itirilməsidir. Azərbaycan bu mürəkkəb funksiyani öz üzərinə götürüb. Biz başa düşürük ki, Afrika ölkələrində və digər yerlərdə insanların öldüyü bir vaxtda – sadəcə, orada statistika aparılmır – öz əhalisini artıq üç doza ilə təmin edib özlərini çox yaxşı hiss edən bir sıra ölkələrlə qarşıdurmaya gedirik. Biz şüurlu olaraq buna getdik. Məhz ona görə ki, biz buna inanırıq və ona görə ki, konyunkturani deyil, prinsipləri rəhbər tuturuq. Bu bizim ölkəmizə daha çox hörmət qazandırdı. Hərəkata üzv ölkələrin çoxu indi Azərbaycanı onların maraqlarını açıq şəkildə müdafiə edə bilən ölkə kimi görür. Yeri gəlmışkən, Bakıda keçirilmiş Sammitdə sədrlik funksiyasını öz üzərimə götürəndə dedim ki, biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti qoruyacaqıq. Biz bunu edirik və Hərəkatın nüfuzu-nu yüksəltməyə, struktur dəyişiklikləri yolu ilə getməyə səy göstərəcəyik.

**S u a l: Cənab Prezident, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri barədə soruşmaq istəyirəm. Ötən**

**ilin iyul ayında Avropa İttifaqının Prezidenti Azərbaycana gəldi. Siz isə dekabr ayında Brüsselə getdiniz. Bakı–Brüssel əlaqələrinin perspektivini necə qiymətləndirirsiniz?**

**C a v a b:** Mən müsbət qiymətləndirirəm. Prezident Şarl Mişelin Azərbaycana səfəri və burada keçirdiyimiz görüş çox müsbət idi. Brüsseldə keçən ay keçirdiyimiz görüşlə də bağlı eyni sözləri deyə bilərəm. Bizim üçün əsas məsələ Avropa İttifaqı ilə gələcək planlarını düzgün tərtib etmək idi. Mən bu-nu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur. Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Cənki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər real baxsaq – bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni üzvlük perspektivi varmı? Yoxdur. Nə yaxın gələcəkdə, nə ortamüddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm. Hər halda, yenə də deyirəm – bizim mövqemiz həmişə realist olub. Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdırıbildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni saziş də tamamilə razılışdırılacaqdır. Cənki hazırda sazişin təqribən 90-92 faizi razılışdırılıb. Bir ne-

çə maddə var ki, orada fikir ayrılığı vardır. Amma hesab edirəm ki, hər iki tərəfdən ciddi iradə göstərilərsə, buna nail ola bilərik.

Əlbəttə, bizim əlaqələrimiz üçün yeni səhifə açılaqdır. Bununla paralel olaraq, Avropa İttifaqı ilə bizim gündəliyimiz onsuz da çox genişdir. Bunu mən artıq dəfələrlə demişəm ki, 9 ölkə ilə biz strateji tərəfdaşıq. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edirik. Xüsusilə indiki şəraitdə. Avropana qaz böhranı yaşanır. Bizim qazımıza böyük ehtiyac vardır. İndi artıq bu, açıq mətbuata da çıxır. Mən Bolqaristanla olan məsələləri nəzərdə tuturam. Bilirsiniz ki, bu bizdən yox, Bolqaristandan çıxıbdır. İndi bu məsələnin mahiyyəti yəqin ki, bəllidir. Ona görə buna böyük ehtiyac vardır. Azərbaycan da etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq, etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Onların bizim nəqliyyat imkanlarımıza böyük marağı vardır. Onu da bildirməliyəm ki, Avropa İttifaqı Şurasının sabiq Prezidenti cənab Tusk 2019-cu ildə Bakıda olarkən, xüsusilə Ələtə getmişdi. Beynəlxalq Dəniz Ticarət Limanına gedib orada vəziyyətlə tanış olmuşdu. İndiki Prezident Mişelə isə Şamaxıya səfəri çərçivəsində orada həm Ələt İqtisadi Zonası ilə, həm də limanla bağlı təqdimat edilmişdi. Yəni bu sahəyə çox böyük maraq vardır.

Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturu ən müasirdir. Demək olar ki, bütün işlər artıq tamamlanıb. Bu, Avropa üçün böyük maraq kəsb edir. Şarl Mişel Azərbaycanda olarkən, Şamaxıya

gedəndə yol üstündə Azərkosmosu da ziyarət etdi. İndi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Bu da çox müsbətdir. Biz, əlbəttə ki, texnologiyaların Azərbaycana gətirilməsində maraqlıyıq. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Yəni burada qarşılıqlı maraqlar uzlaşır. Narahatedici məqamlar, demək olar ki, yoxdur. Ya da ki, son hadisələrə qədər yox idi. Onu da mən cənab Mişelə həm Bakıda, həm Brüsseldə demişəm. O da Ermənistana və Azərbaycana nəzərdə tutulan maliyyə paketinin həcmi ilə bağlıdır. Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu ədalətsizlikdir. Hətta onu deyə bilərəm ki, dekabr ayında Brüsseldə İtaliya jurnalistinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, bu nə dərəcədə ədalətlidir. Yəni bunu təkcə mən demirəm. Artıq bu, Avropa məkanına yayılmış bir məsələdir. Mən bunu ictimai qaydada da həmişə dilə gətirmişəm. Bu ədalətsizlikdir və bunun izahatı bizə lazımdır. Əgər bu ədalətsizlik həyatda öz əksini taparsa, əlbəttə, biz səssiz qalmayacağıq. Nəinki səssiz qalmayacağıq, bu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərəcək. Çünkü əhali və ərazi baxımından Azərbaycan Ermənistandan 5 dəfə böyükdür. Ermənistanda bir dənə də bina dağılmayıb. Bizim Livan boyda ərazimiz tamamilə yerlə yeksan edilib. Bizə cəmi 140 milyon, onlara 2,6 milyard? Hansı əsasla, əsas

nədir?! Qoy izahat versinlər. Mən məsələni elə qoymuşam ki, Ermənistana hansı şərtlərlə və hansı məbləğdə vəsait veriləcəksə, eyni şərtlərlə və eyni məbləğdə bizə də verilsin. O izahat ki, Azərbaycanın pulu çoxdur, Ermənistən pulu azdır – bu nə dərəcədə ədalətlidir? Ola bilməz. Ona görə bu son hadisələrdə yeganə narahatlıq və problem yarana biləcək məsələ budur. Bizim aramızda hər hansı başqa bir fikir ayrılığı yoxdur. «Şərq Tərəfdaşlığı»nın son Zirvə görüşü də bunu göstərdi. Avropa İttifaqı ilə əminəm ki, əlaqələrimiz uğurla davam etdiriləcək. Bu bizim üçün önemlidir, bizim xarici siyaset konsepsiyanızın tərkib hissəsidir.

**S u a l:** Cənab Prezident, Avropa İttifaqı ilə bağlı qısa sual vermək istəyirəm. Avropa İttifaqı əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycan–Ermənistən münasibətlərinin tənzimlənməsində müəyyən rol oynamaga çalışır. Bu, Brüsseldə keçirilmiş görüşdən göründü. Bəzən ekspertlər cameyəsində belə bir fikir yaranır ki, bu məsələdə Moskva ilə Brüssel arasında müəyyən bir rəqabət vardır. Siz necə hesab edirsiniz, Azərbaycanla Ermənistəni yaxınlaşdırmaqdə bir tərəfdaş və bir vasitəçi kimi, Avropa İttifaqının rolu ola biləmi?

**C a v a b:** Bəli, əlbəttə, ola bilər. Mən Brüsseldə olarkən orada Avropa İttifaqının rəhbərliyinə də bu haqda bildirdim ki, ola bilər. Əsas odur ki, bu gündəlik düzgün tərtib edilsin və Ermənistən da burada özünü səmimi aparsın. Çünkü bilirsiniz, Ermənistən bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tə-

rəfdaşa isə üçüncü versiyani deyir. Yəni bu, uzunmüddətli siyaset ola bilməz. Çünkü gec-tez bunun üstü açılacaq. Bizim isə mövqemiz birmənalıdır – mən bunu açıq bəyan edirəm və bəli, hesab edirəm ki, Ermənistən–Azərbaycan əlaqələrinin normallaşdırılmasında Avropa İttifaqı rol oynaya bilər. Mən bunu müsbət qarşılıyram və sadəcə olaraq, burada ədalət prinsipi əsas rol oynamalıdır. Çünkü bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. Qeyd etdiyim kimi, baxmayaraq ki, mühəribə zamanı Fransa vasitəçi kimi, neytral olmalı idi, amma birmənalı şəkildə Ermənistənin tərəfini tutdu. Mühəribədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəcidir, neytral olmalıdır, açıq şəkildə Ermənistənin tərəfini tutdu. Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistəni «demokratiya zirvəsinə» dəvət etməsi, halbuki Ermənistən və demokratiya – bunlar fərqli qütblərdir. Ermənistənda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistən, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib?! Yəni bu, açıq ayrı-seçkilikdir. İkincisi də, bu yaxınlarda Ermənistən Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirib. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda «zirvə görüşündə» iki dəqiqlik çıxış üçün adam özünü heç eziyyətə verməməlidir. Amma fakt odur ki, burada

balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq, Ermənistən tərəfindədir və bu onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və öz siyasetimizdə bunu nəzərə alacaqıq. Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb. Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındaki əlaqələrin normallaşdırılmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda, biz bunu alqışlayırıq.

**S u a l:** Cənab Prezident, əgər Avropa və qarşılıqlı maraq məsələsini davam etdirsək, Siz artıq qeyd etdiniz ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına əsas rol oynayır və bu status artıq 2020-ci ilin son günündə «Cənub Qaz Dəhlizi»nin istifadəyə verilməsi ilə daha da möhkəmlənib. Onu da vurğuladınız ki, hazırda dünyada, ələlxüsus Avropada qaz böhranı yaşanır. Biz həm də bilirik ki, «Cənub Qaz Dəhlizi»nin ixracat imkanları daha da genişdir. Bunu qarşılıqlı, müqayisəli təhlil etsək, hansı reallıqlar üzə çıxır və perspektivlər necə görünür?

**C a v a b:** Birinci onu deməliyəm ki, «Cənub Qaz Dəhlizi»nin reallaşması birmənalı şəkildə tarixi ha-

disədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni bir komanda şəklində, necə deyərlər, səfərbər edib. Bu işə biz birlikdə nail olmuşuq və gələn ay ənənəvi olaraq Bakıda növbəti dəfə «Cənub Qaz Dəhlizi»nin Məşvərət Şurası keçiriləcək. Hər dəfə bu görüşlərdə mən şəxsən iştirak edirəm və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılır, artıq orada iştirak edən ölkələrin sayı genişlənir. Üstəgəl, orada bütün aparıcı banklar iştirak edir – Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı – yəni bütün aparıcı maliyyə qurumları, həmçinin şirkətlər iştirak edir. Ona görə indi «Cənub Qaz Dəhlizi»nin əhəmiyyətini Avropada bəlkə də daha çox görürələr. Çünki qaz böhrəni onları xeyli dərəcədə sarsıtdı – həm qiymətlər, həm qazın qılığığı, həm qaz anbarlarının dolu olmaması.

Qış təzə başlayır və gözlənilir ki, çox sərt olacaq. Ona görə qazın çatışmazlığı böyük fəsadlara gətirib çıxaracaq. Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həllədici ola bilər və əlbəttə ki, ilk növbədə, burada bizim maraqlarımız təmin olunur. Çünki əgər bu kəmər çəkilməsəydi, biz zəngin qaz ehtiyatlarının üstündə, necə deyərlər, oturacaqdıq, nəyi isə gözləyəcəkdik. Əgər bu perspektiv olmasayıdı, heç bir şirkət milyardlarla, on milyardlarla dollar vəsaiti bu ya-taqların işlənilməsinə qoymazdı. Hazırda ixrac

artır, yeni rəqəmlər mənə təqdim edilib. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanistan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və daxili tələbat da artır və artacaqdır. Biz daxili tələbatı ödəyirik. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. Qeyd etdiyim kimi, 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına. Bu, böyük həcmidir və bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, həm də Avropa məkanına daha böyük həcmələ çıxa bilək. Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındaki interkonnektorların, bağlantılara tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqtəyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdırı bilərik, nəzərə alsaq ki, «Şahdəniz»in çox böyük potensialı vardır. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaqdır, necə ki, «Azəri-Çıraq-Günəşli». İlkin hesablamalar göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə «Abşeron» qaz yatağı istismara veriləcək. «Ümid», «Babək», «Asiman» – yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz xeyli artacaq. Bu bizim böyük üstünlüyüümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, həm

ölkəmizin beynəlxalq imkanları genişlənəcək, həm də təbii ki, Avropa İttifaqı–Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq.

**S u a l:** Cənab Prezident, icazənizlə, sonuncu sualı vermək istərdim, çünki artıq üç saata yaxındır söhbətimiz davam edir. Təşəkkür edirəm ki, yorulmadan müsahibə verirsiniz. Bu, sonuncu sualımızdır. Hazırda dünyada beynəlxalq hüququn ciddi böhranı yaşanır. Hüquq amili geri çəkilir, güc amili önə çıxır. Bunu bir çox siyasi araşdırmaçular deyir. Daha dərinə gedib deyənlər də var ki, yeni dünya düzəni formalasılır, dünyamı yenidən nüfuz dairələrinə bölmək istəyirlər və yaxud da bölmək fikrindədirlər. Yeni Yalta deyənlər də var. Sizin baş verən bu proseslərə münasibətiniz necədir? Bu proseslər Azərbaycan qarşısında hansı yeni çəğrişələr yaradır?

**C a v a b:** Mən sizin fikrinizlə razıyam və onu da bildirməliyəm ki, bu meyilləri mən uzun illər müşahidə edirəm. Çünki bir çox temaslar, görüşlər əsnasında görürəm və görürdüm ki, ənənəvi davranış qaydaları artıq tükənir. Baxmayaraq ki, onlar hələ sözdə tələffüz edilir, amma real həyatda bəyan edilmiş açıqlamalar real həyatla uzlaşdırır. Əgər yadınızdadırsa, son illərdə, hətta pandemiyaya qədər mən öz çıxışlarımда dəfələrlə deyirdim ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Deyirdim ki, bu bizim seçimimiz deyil. Biz hər zaman beynəlxalq hüququn alılıyini müdafiə edirdik və ümid edirdik ki, bu bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu

yoxdur, bu işləmir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm dediyimiz bir top-lum bu münaqişələrdən yorulur. Bu yorgunluq indi digər münaqişələrdə də hiss olunur. Yəqin ki, siz də bunu izləyirsiniz. Ona görə mənim üçün artıq son illər ərzində tam aydın idi ki, ənənəvi yollarla, yəni Minsk qrupunun xətti ilə, yaxud da vasitəçilik xətti ilə biz öz torpaqlarımızı geri ala bilməyəcəyik. Yəni bu, bugünkü fikrim deyil. Mən artıq bunu görür-düm və Ermənistən daha da azgınlaşması, Ermənistən cəzasız qalması bu fikri gücləndirirdi. Ona görə hər zaman deyirdim ki, biz öz gücümüzə güvənməliyik, daha güclü olmalıyıq, gücümüzü artır-malıyıq, daha güclü ordu yaratmalıyıq. İqtisadiyyatı gücləndirməliyik ki, heç kimdən asılı olmayaq. Çünkü təsəvvür edin, əgər biz indi iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, nə gündə olacaqdıq. Bizə heç kim imkan verməzdı öz torpaqlarımızı güc tətbiq etməklə azad edək. Ona görə biz bütün bu istiqamətlərdə ardıcıl iş aparırıq, əlbəttə ki, beynəlxalq davranış qaydalarını gözləmək şərti ilə. Əlbəttə ki, bizə vaxt və əminlik lazım idi. Çünkü torpaqlarımızın azad edilməsində bizancaq uğur qazanmalı idik. Bütövlükdə baxdıqda, əgər Azərbaycan kontekstindən çıxsaq, görərik ki, bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşıdır. Əgər əvvəlki dövrlərdə bunu hansıa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Yəni bu – mən buna siyasi sinizm deyirəm – artıq ifrat dərə-

cəyə çatıb. Əgər belədirsa, əgər bu qaydaları işləyən, bu qaydaları İkinci dünya müharibəsindən sonra təsdiqləyən ölkələr özlərini belə aparırlarsa, onda başqa ölkələr nə etsin? Onda başqa ölkələr də, necə deyərlər, öz başına çarə qılmalıdır. Biz bu-nu çoxdan edirik. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb, gözləyir ki, kimsə gələcək, onların yerinə problemlərini həll edəcək, onlar indi, hesab edirəm ki, peşmançılıq çəkirlər. Bizim üçün də bu müddət olub və mən gizlətmirəm. Prezident vəzifəsinə seçiləndən sonra mənim də ümidi-lərim var idi. İlk mərhələdə mən də hesab edirdim ki, bu məsələni, Qarabağ məsələsini sülh yolu ilə həll etmək olar. Bize elə gəlirdi ki, təklif etdiyimiz variantlar məntiqlidir, ədalətlidir və beynəlxalq hüquqa tam uyğundur. Hətta təəccüb edirdim ki, nə üçün bunu qarşı tərəf, yaxud da vasitəçilər başa düş-mürlər?! Prezident seçiləndə mənim 41 yaşım var idi, təcrübəm o qədər də böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrə belə ümidi-lərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistən hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək müm-kün deyil. Bilirsiniz, bunu da deməliyəm ki, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibə-

si də onu gösterdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir. Bunu mən tamamilə açıq deyə bilərəm.

Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və «Qoşulmama Hərəkatı»nın sədri kimi, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının – BMT və İkinci dünya mühabibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünkü artıq biz Qarabağ problemi kimi ağır yükü ciyinimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacaq. Çünkü de-fakto, bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırlıq, bütün daxili resurslarla hazırlıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq–iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız – biz tam istənilən varianta hazırlıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə – halbuki mən buna inanmırəm – hazırlıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna da hazırlıq. Yəni biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq, istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayraqımızı həmişə uca tutaq.

**M ü x b i r:** Cənab Prezident, maraqlı müsahibəyə və bizə vaxt ayırdığınıza görə Sizə həmkarlarım adından təşəkkür edirəm və arzulayıram ki, Siz 2022-ci il-də də uğur qazanasınız, uğurlarınız davamlı olsun və istədiyiniz yerə bayraqımızı sancasınız.

**İlham Əliyev:** Sağ olun, təşəkkür edirəm.

## QEYDLƏR

**1. Avropa İttifaqı (Aİ)** – Avropa dövlətlərinin ən iri integrasiya birlüyü. Avropa İttifaqına 27 dövlət daxildir.

Avropa İttifaqının yaradılması haqqında müqavilə 1993-cü ildə Maastrichtdə imzalanmışdır. Aİ azadlıq, demokratiya, insan hüquqları və azadlıqlarına hörmət, həmçinin hüququn aliliyi prinsiplərinə – üzv dövlətlər üçün ümumi olan prinsiplərə əsaslanır.

Aİ Avropada iqtisadi integrasiyanın daha da inkişaf etmiş formasıdır. İqtisadi və valyuta ittifaqı 1999-cu ildən fəaliyyətə başlamış və vahid valyuta – avro dövriyyəyə buraxılmışdır. Aİ üzvləri yalnız Avropa dövlətləri ola bilər. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasetinin əsas istiqamətlərindəndir. Təşkilatın mənzil-qərargahı Brüsseldə yerləşir. – 5, 16, 23, 88, 130, 131, 144, 145, 157, 159, 164–166, 168, 172, 173, 175, 177, 178, 180, 181, 184–186, 244, 293, 300, 305, 317–322, 326.

**2. Sarl Mişel** (d.1975) – belçikalı siyasetçi. 2014–2019-cu illərdə Belçikanın Baş Naziri olmuşdur. 2019-cu ildən Avropa İttifaqı Şurasının Prezidentidir. – 5, 88, 131, 139, 141, 144, 157, 159, 172, 177–180, 193, 318, 319.

**3. Kəlbəcər** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $3050 \text{ km}^2$ , əhalisi 93 min nəfərdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılan Kəlbəcər rayonu 25 noyabrda Azərbaycana təhvil verildi. Məğlubiyyətlə barişa bilməyən ermənilər bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. – 5, 268, 273, 275, 282.

**4. Laçın** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Laçın şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1835 \text{ km}^2$ , əhalisi 79,9 min nəfərdir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, 1 dekabr 2020-ci ildə Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. – 5, 140, 217, 268, 273, 275, 276.

**5. Şuşa** – Azərbaycan Respublikasında şəhər. Sahəsi  $289 \text{ km}^2$ , əhalisi 32,8 min nəfərdir. Elmi ədəbiyyatda Şuşanın əsasının XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulması göstərilsə də, tədqiqatlar Şuşanın qədim yaşayış məntəqəsi olduğunu qeyd edir. Qarabağ xanlığının mərkəzi olan Şuşa bir müddət Pənahəli xanın adı ilə Pənahabad adlandırılmışdır.

Şuşa 1813-cü il Gülüstan müqaviləsinə əsasən, Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirildi. 1920-ci ilin martında erməni daşnaklarının Qarabağda törətdikləri qırğın nəticəsində Şuşanın bir hissəsi tamamilə yandırıldı və minlərlə günahsız insan qətlə yetirildi. Lakin iyun ayının əvvəlində müsavatçılar və türk generalı Nuru paşa Şuşanı erməni qəsbkarlarından xilas etdi. 1923-cü il Azərbaycan MİK-nin dekretinə əsasən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olunduqda Şuşa muxtar vilayətin tərkibinə daxil edildi. 1992-ci ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini 8 noyabr 2020-ci ildə işğaldan azad etmişdir. – 5, 115, 127, 190, 218, 224, 226, 227, 238, 242, 247, 249, 259, 276, 286, 294.

**6. Latviya, Latviya Respublikası – Şərqi Avropada, Pribaltikada dövlət. Sahəsi 64,5 min km<sup>2</sup>, əhalisi 1,9 milyon nəfərdir. İnzibati ərazisi 26 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı Seymdir. Paytaxtı Riqa şəhəridir. – 6.**

**7. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – 1969–2011-ci illərdə İslam Konfransı Təşkilatı adlanırdı. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İslam Əməkdaşlıq Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəmlənməsinə, üzv dövlətlər arasında əməkdaşlığı yönəlmışdır. İqamətgahı Ciddədə yerləşir. Azərbaycan 1991-ci ildən İƏT-in üzvüdür. – 7, 18, 25, 64, 244, 255.**

**8. «Qoşulmama Hərəkatı»** – özlərini heç bir bloka tərəfdar olmadığını bildirmiş 120 dövlətin üzv olduğu digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda birləşdikləri blok. 1961-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Cakartadadır. Azərbaycan Respublikası 25–26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə görüşünə ev sahibliyi etmişdir. Bakı Sammiti ilə Hərəkatda sədrlik 2019–2022-ci illər üzrə Azərbaycan Respublikasına keçmişdir. – 7, 17–20, 23–25, 27, 31, 32, 64, 66, 94, 243, 255, 256, 293, 314, 315, 329.

**9. Oman, Oman Sultanlığı –** Şərqi Ərəbistan yarımadasında dövlət. Sahəsi 309,5 min km<sup>2</sup>, əhalisi 4,3 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayətə bölünür. Dövlət başçısı Sultandır. Paytaxtı Məskət şəhəridir. – 7.

**10. Heytəm bin Tariq əl-Səid** (d.1954) – Oman dövlət xadimi. 2020-ci il yanvarın 11-dən Oman Sultanıdır. – 7.

**11. Müstəqil Dövlətlər Birliyi** (MDB) – 1991-ci il dekabrın 8-də Belarusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları saziş əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə Azərbaycan, Belarus, Ermənistən, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan daxil-

dir. MDB-nin 1993-cü ildə qəbul edilmiş Nizamnaməsində aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalasdırılmasında, nəqliyyat sisteminin və rabitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlərarası İqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 10, 235–237, 286, 293, 307.

**12. Gəncə** – Azərbaycan Respublikasında əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhər. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərqində, Gəncə-Qazax düzənliyində yerləşir. Sahəsi 173 km<sup>2</sup>, əhalisi 360,4 min nəfərdir. – 10, 92, 169, 275, 294, 301.

**13. Cavid Qurbanov, C a v i d Q e n b e r o g l u** (d.1958) – mühəndis, texniki elmlər üzrə fəlsəfə doktoru. 2007-ci ildən «Azeryolservis» Açıq Səhmdar Cəmiyyətinin, 2015-ci ildən «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri, 2005–2019-cu illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üz-

vü olmuşdur. Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 10.

**14. Koreya, Koreya Respublikası – Şərqi Asiyada dövlət. Sahəsi 100,2 min km<sup>2</sup>, əhalisi 51,7 milyon nəfərdir. İnzibati ərazisi 9 əyalətə, mərkəzə tabeli 6 və 1 xüsusi statuslu şəhərə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı Seul şəhəridir.** – 13, 14, 233, 257, 258.

**15. COVID-19** – koronavirus pandemiyası. 2019-cu ilin ortalarında Çinin mərkəzi Hubey əyalətində yerli sakinlərdə naməlum mənşəli virusun yayılması ilə başlanan xəstəlik. – 19, 25, 27, 28, 32, 66, 150, 249, 307–309, 316.

**16. UNESCO** – BMT-nin maarif, elm və mədəniyyət üzrə hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-ci ildən fəaliyyətə başlamışdır. Ali orqanı 2 ildən bir çağırılan konfransdır. Katibliyi Parisdə yerləşir. Azərbaycan 1992-ci ildən UNESCO-nun üzvüdür. – 20, 296, 297.

**17. Finlandiya, Finlandiya Respublikası –** Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Sahəsi 338 min km<sup>2</sup>, əhalisi 5,3 milyon nəfərdir. Finlandiya inzibati cəhətdən 12 ərazi vahidinə (lyaniya) bölünür. Finlandiya parlament respublikasıdır. Paytaxtı Helsinki şəhəridir. – 22, 95.

**18. Sauli Niinistö** (d.1948) – Finlandiyanın dövlət və siyasi xadimi. 2012-ci ildən Finlandiya Respublikasının Prezidentidir. – 22, 95.

**19. Heydər Əliyev, H e y d ə r Ə l i r z a o ğ l u** (1923–2003) – Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti (1993–2003), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı.

1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul (1969) plenumunda Heydər Əliyev MK-nin Büro üzvü, Azərbaycan KP MK-nin Birinci katibi seçilmişdir.

H.Əliyevin respublikaya rəhbərlik etdiyi ilk illərdən əhatəli iqtisadi konsepsiya hazırlanmış, yeni istehsal sahələri yaradılmış, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. H.Əliyevin respublikaya bilavasitə rəhbərlik etdiyi dövrdə (1969–82-ci illər) idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafında yüksək göstəricilər əldə edilməsi, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli özündərkin yüksəlişi, müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün dəyərli işlər görülmüşdür.

H.Əliyev 1971-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1976-ci ilin martında Sov.İKP MK Siyasi Bürosu üzvlüyüne namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş

və eyni zamanda, SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini təyin edilmişdir.

H.Əliyev Moskvada işlədiyi dövrdə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın dünyada tanıdılması üçün əlindən gələni etmişdir.

H.Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəni qətiyyətlə pisləmiş və Azərbaycanın Moskvadakı nümayəndəliyində kəskin bəyanatla çıxış etmişdir.

H.Əliyev 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamışdır. O, 1991–93-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Sovetinin Sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmiş, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti həmişə obyektiv təhlil etmiş, mü hüüm prinsipial fikirlər söyləmiş, keçmiş Dağlıq Qarabağ münaqişəsinin səbəblərini aşkara çıxarmış və təqsirkarların dəqiq ünvanını göstərmişdir. 1993-cü ilin may–iyununda dövlət böhranının, hakimiyyətsizliyin, başıpozuqluğun kulminasiya nöqtəsinə çatması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı və Azərbaycanın ozamankı dövlət rəhbərliyi onu rəsmən Bakıya dəvət etməyə məcbur oldu. H.Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. H.Əliyevin Azərbaycan rəhbərliyi-nə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında böyük dönüş oldu, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Dövlətimizin xarici siyaseti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara əsaslanan xətlə inkişaf etməyə başladı. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu. H.Əliyevin fəal diplomatiyası nəticəsində ATƏT-in Lissabon Summitində (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistandan başqa) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mənafeyinə uyğun prinsipləri açıq şəkildə müdafiə etdi.

1994-cü ilin sentyabrında Bakıda dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi» adı almış mü Hüüm müqavilələr bağlandı.

1999-cu ilin aprelində GUÖAM birliyinin geniş bir məkanda yaranmasında H.Əliyevin önəmli xidməti olmuşdur.

H.Əliyevin «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» fərmanı Azərbaycanın dünyaya və Avropaya integrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar yaratdı. Məhz bunun nəticəsində Azərbaycan 1996-ci ilin iyunundan Avropa Şurasına «Xüsusi qonaq» statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tamhüquqlu üzvü olmuşdur.

H.Əliyev 1998-ci il oktyabrin 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə yekdilliklə yenidən Prezident seçildi.

H.Əliyev bir sıra beynəlxalq mükafatlara, o cümlədən Beynəlxalq Atatürk Sülh Mükafatına, müxtəlif ölkə universitetlərinin Fəxri doktoru və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. – 24, 45, 64, 86, 87, 96, 101, 102, 108, 114–117, 126, 222, 227, 228, 230, 231, 312.

**20. BMT Baş Assambleyası** – BMT-nin qanunverici orqanı. Hal-hazırda hər bir sessiyada iştirak etməli olan və 5-dən çox nümayəndəsi olmayan 191 üzv dövlətdən ibarətdir. Baş Assambleya Baş Assambleyanın sessiyalararası görüşən 7 Əsas Komitə, Prosesual Komissiya və Daimi Komissiyalar kimi Daimi Komitələrdən ibarətdir. O həmçinin Təhlükəsizlik Şurasının rəyi ilə növbəti 5 il müddətində fəaliyyət göstərəcək Baş Katibi təyin etmək üçün də məsuliyyət daşıyır. – 27, 28, 66, 316.

**21. Norodom Sihamoni** (d.1953) – 2004-cü ildən Kamboca Kralıdır. – 29, 30.

**22. Türk Şurası** – 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızistan arasında qurulmuş beynəlxalq təşkilat. Türk Şurasının 3 mərkəzi vardır. İstanbul Ümumi katibliyin, Bakı Parlamentar Assambleyanın, Nur-Sultan isə Türk Akademiyasının mərkəzidir. – 32, 243.

**23. Rusiya, R u s i y a F e d e r a s i y a s i – Avropanın şərqində, Asiyanın şimalında dövlət. Sahəsi 17,125 milyon km<sup>2</sup>, əhalisi 146,5 milyon nəfərdir. Rusiya Federasiyasına 22 respublika, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 4 muxtar vilayət və mahal daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı iki-palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir.** – 33, 35–51, 53–56, 76, 110, 111, 139, 140–142, 151, 152, 159, 164, 167, 168, 178, 182, 184, 186, 192, 195, 205, 210, 228, 233, 235, 236, 238, 245, 264, 266, 294, 295, 302, 304, 305.

**24. Aleksey Overçuk** (d.1964) – Rusyanın dövlət və siyasi xadimi. Rusiya Federasiyası Baş Nazirinin müavini. – 33, 34, 195.

**25. Vladimir Putin** (d.1952) – 2000–2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti olmuşdur. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri, 1998–99-cu illərdə FTX-nin direktoru, 1999–2000 və 2008–2012-ci illərdə Rusiya hökumətinin başçısı, 2012 və 2018-ci ildə isə yenidən Rusiya Federasiyasının Prezidenti seçilmişdir. – 35, 37, 38, 40, 42, 43, 45, 48, 50, 51, 53–55, 159, 167, 195, 205, 235, 236.

**26. Aleksandr Sergeyev** (d.1955) – Rusiya fiziki, akademik. 2017-ci ildən Rusiya Federasiyası Elmlər Akademiyasının Prezidentidir. – 36.

**27. Türkiye**, T ü r k i y e C ü m h u r i y y e t i – Qərbi Asiyada və Avropanın cənub-şərqində dövlət. Sahəsi 783,5 min km<sup>2</sup>, əhalisi 83 milyon nəfərdir. İnzibati cəhətdən 81 ilə (vilayətə) bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı Türkiyə Büyük Millət Məclisidir. Paytaxtı Ankara şəhəridir. – 40, 44, 63, 78, 84, 85, 89, 90, 133, 135, 138, 158, 165, 167, 168, 189, 192, 198, 199, 204, 233, 245, 307, 325.

**28. Belarus**, B e l a r u s R e s p u b l i k a s i – Avropada dövlət. Sahəsi 207,6 min km<sup>2</sup>, əhalisi 9,5 milyon nəfərdir. İnzibati ərazisi 6 vilayətə, 117 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Minsk şəhəridir. – 57, 266.

**29. Aleksandr Lukaşenko** (d.1954) – Belarusun dövlət və siyasi xadimi. 1994-cü ildən Belarus Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 57.

**30. Türkmenistan** – Orta Asyanın cənub-qərbində dövlət. Sahəsi 491,2 min km<sup>2</sup>, əhalisi 6 milyon nəfərdir. İnzibati ərazisi 5 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisidir. Paytaxtı Aşqabad şəhəridir. – 58–62, 64, 69, 77, 79.

**31. Qurbanqulu Berdiməhəmmədov** (d.1957) – Türkmenistanın dövlət xadimi. 2007-ci ildən Türkmenistanın Prezidentidir. – 58, 59, 61, 62, 64, 69.

**32. Rəcəb Tayyib Ərdoğan** (d.1954) – Türkiyənin siyasi və dövlət xadimi. 1980-ci ildən siyasi fəaliyyətə başlamışdır. 1994-cü ilin martında İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olmuşdur. Ədalət və İnkışaf Partiyasının lideridir.

2002-ci ildə keçirilən növbədən kənar seçimlər nəticəsində Ədalət və İnkışaf Partiyası təkbaşına hakimiyyətə gəlmək imkanı əldə etdi və Rəcəb Tayyib Ərdoğan TBMM-də Türkiyənin Baş Naziri, 2014-cü ilin sentyabrında və 2018-ci ilin aprelində yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilmişdir. Azərbaycan Respublikasının «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 63, 78, 85, 89, 198, 204.

**33. Bakı–Tbilisi–Qars** – Azərbaycan, Gürcüstan və Türkiyəni dəmir yolu ilə birləşdirən nəqliyyat dəhlizi. 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdir. Yolun uzunluğu 826 km-dir. – 63.

**34. Zəngəzur mahalı, Zəngəzur qəzası** – XIX əsrin ikinci yarısında Azərbaycanda inzibati ərazi vahidi. 1861-ci ildə təşkil edilmişdir. Çar Rusiyası hökumətinin 1867-ci il dekabr tarixli Fərmanına əsasən, yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil edilmişdir. – 63, 67, 75, 105–107, 139, 140, 141, 156, 192, 225, 276, 290, 310, 311, 313, 323.

**35. Özbəkistan**, Özbəkistan Respublikası – Orta Asyanın mərkəzində dövlət. Sahəsi 448,8 min km<sup>2</sup>, əhalisi 34 milyon nəfərdir. Özbəkistanın tərkibinə

Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlət başçısı Prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 64, 68, 208.

**36. Dünya Bankı** – BMT-nin hökumətlərərəsi ixtisaslaşdırılmış idarəsi. 1944-cü ildə ABŞ-da Bretton-Vuds konfransında təsis olunmuşdur. İdarə Həyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fonduun üzvləridir. Banka 188 dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 65, 324.

**37. Amerika Birleşmiş Ştatları (ABŞ)** – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, şərqdən Atlantik okeanı və qərbdən Sakit okeanla əhatə olunur. Sahəsi 9,5 milyon km<sup>2</sup>, əhalisi 327,6 milyon nəfərdir. İnzibati cəhətdən 50 ştat və Kolumbiya federal paytaxt dairəsinə bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr Palatası və Senat) ABŞ Konqresidir. Dövlət başçısı Prezidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 65–67, 91, 93, 300, 305, 323.

**38. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu (DIF)** – İsveçrənin kurort şəhəri Davosda keçirilən forum. 1971-ci ildə yaradılmışdır. Ötən əsrin 70-ci illərinin ortalarından forumun iclaslarına müxtəlif ölkələrin hakimiyyət nümayəndələri və iş dünyasının liderləri olan sahibkarlar dəvət edilməyə başlandı.

1987-ci ildən etibarən DİF Dünya İqtisadi Forumu adlandırılmağa başlanıb. Davos forumu üçün ənənəvi şəkildə illik keçirilən görüşlər xarakterikdir. DİF-in hər il keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasetçiləri, iqtisadçıları, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. 27–31 yanvar 1995-ci ildə Heydər Əliyev ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətlə forum çərçivəsində Azərbaycana həsr olunan görüş keçirilib və Heydər Əliyev ölkə haqqında, onun siyasi, iqtisadi və sozial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. – 65, 191.

**39. 10 noyabr Bəyanatı** – Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış, 10 noyabr 2020-ci il tarixində Bakı vaxtı ilə saat 00:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan silahlı qüvvələrinin keçmiş Dağlıq Qarabağın ətrafında Ermənistanın nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi haqqında bəyanat. – 66, 140, 152.

**40. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) –** BMT-yə məxsus beynəlxalq dövlətlərarası təşkilat. 1946-ci ildə yaradılmışdır. Cenevrədə fəaliyyət göstərir. Nizamnaməsinə görə vəzifəsi ən təhlükəli xəstəliklərlə mübarizə, beynəlxalq sanitariya qaydalarının hazırlanması və s.-dir. – 66.

**41. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTS) –** BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü 1 səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır.

Dövlətimizin apardığı uğurlu xarici siyaset nəticəsində Azərbaycan 24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmuşdur. – 67, 157, 171, 183.

**42. Şərqi Zəngəzur iqtisadi rayonu –** Azərbaycanın 14 iqtisadi rayonundan biri. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarını əhatə edir. Ərazisinin böyük hissəsi 2021-ci ilə kimi Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2021-ci il tarixli «Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanına əsasən yaradılmışdır. – 67, 260.

**43. Pakistan**, P a k i s t a n İ s l a m R e s p u b l i k a sı – Cənubi Asiyada dövlət. Sahəsi 804 min km<sup>2</sup>, əhalisi 207,8 milyon nəfərdir. İnzibati cəhətdən 4 əyalətə və federal paytaxt ərazisinə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqani iki palatalı parlamentdir. Paytaxtı Islamabad şəhəridir. – 68, 70, 82, 83, 84.

**44. Arif Alvi** (d.1949) – Pakistanın siyasi və dövlət xadimi. 2018-ci ildən Pakistan İslam Respublikasının Prezidentidir. – 68, 70.

**45. İran**, İ r a n İ s l a m R e s p u b l i k a sı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km<sup>2</sup>, əhalisi 81 milyon nəfərdir. İnzibati cəhətdən 24 ostana bölünür. Ali qanunverici orqani 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş Nazir təşkil, Prezident isə təsdiq edir. Paytaxtı Tehran şəhəridir. – 68, 73–77, 141, 192, 200, 233.

**46. İbrahim Rəisi** (d.1960) – siyasətçi və dövlət xadimi. 2021-ci ildən İran İslam Respublikasının Prezidentidir. – 68, 73, 75, 77, 200.

**47. Qırğız Respublikası** – Orta Asiyanın şimal-sərqində dövlət. Sahəsi 200 min km<sup>2</sup>, əhalisi 6 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayət və 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqani parlamentdir. Paytaxtı Bişkek şəhəridir. – 68, 207.

**48. Sadır Japarov** (d.1968) – qırğız siyasetçisi və dövlət xadimi. 2021-ci ildən Qırğız Respublikasının Prezidentidir. – 68, 207.

**49. Tacikistan**, T a c i k i s t a n R e s p u b l i -  
k a s i – Orta Asiyanın cənub-şərqində dövlət. Sa-  
həsi 143,1 min km<sup>2</sup>, əhalisi 9,3 milyon nəfərdir. İn-  
zibati ərazisi Bədəxşan Muxtar Vilayətinə, 2 vilayət  
və 45 rayona bölünür. Dövlət başçısı Prezident, qa-  
nunverici orqanı Məclisdir. Paytaxtı Düşənbə şəhə-  
ridir. – 68, 72, 206.

**50. Emoməli Rəhmon**, E m o m ə l i Ş ə r i f o ğ-  
lu (d.1952) – Tacikistanın siyasi və dövlət xadimi.  
1992-ci ildə Tacikistan Ali Sovetinin Sədri olmuşdur.  
1994-cü ilin noyabrından Tacikistan Respublikasının  
Prezidentidir. Azərbaycan Respublikasının «Heydər  
Əliyev» ordeni ilə təltif edilmişdir. – 68, 72, 206.

**51. Şavkat Mirziyoyev** (d.1957) – Özbəkistanın si-  
yasi və dövlət xadimi. 2003–2006-ci illərdə Özbəkis-  
tan Respublikasının Baş Naziri olmuşdur. 2016-ci il-  
dən Özbəkistan Respublikasının Prezidentidir. – 68,  
208.

**52. Qazaxıstan**, Q a z a x i s t a n R e s p u b l i k a s i –  
Avrasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2,7 mil-  
yon km<sup>2</sup>, əhalisi 18,5 milyon nəfərdir. Dövlət baş-  
çısı Prezident, qanunverici orqanı iki palatalı par-  
lamentdir. Paytaxtı Nur-Sultan şəhəridir. – 68, 86,  
118, 119.

**53. Heydər Əliyev Fondu** – qeyri-hökumət, qeyri-kommersiya təşkilatı. Rəsmi açılışı 10 may 2004-cü il-də olmuşdur. Heydər Əliyev Fonduun prezidenti UNESCO və İSESKO-nun Xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevadır.

Fondun yaradılmasında məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramı ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini eks etdirmək, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daima aşılamaq olmuşdur.

Fondun prezidenti onun səlahiyyətli qanuni nümayəndəsidir. Fondun işinə bilavasitə rəhbərlik icraçı direktora aiddir. Fondun nəzdində Ekspert Şurası və digər qurumlar fəaliyyət göstərir. – 71, 99, 110.

**54. İkinci Qarabağ müharibəsi** – Azərbaycan Silahlı Qüvvələri və Ermənistan silahlı qüvvələri arasında atəşkəsdən sonra müşahidə olunan ən gərgin döyuşlər. Tarixə «Vətən müharibəsi», «Dəmir Yumruq» əməliyyatı kimi daxil olan döyuşlər Azərbaycanın inamlı qələbəsi ilə başa çatmışdır. Qarşılurmaclar 27 sentyabr 2020-ci il səhər saatlarında başlamışdır. Rusyanın vasitəciliyi ilə həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozmuşdur. Döyuşlər zamanı Azərbaycan Ordu-su Müzəffər Ali Baş Komandanın birbaşa rəhbərliyi ilə işgal altındakı torpaqlar uğrunda qəhrəmancasına

mübarizə aparmış və qələbə qazanmışdır. 44 günlük müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı, 8 noyabrda isə Şuşa şəhəri işğaldan azad edilmişdir. Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan silahlı qüvvələrinə ciddi zərbə vurulmuş, bununla da məğlubiyyətə məcbur edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş naziri arasında imzalanmış müqaviləyə əsasən, 10 noyabr 2020-ci il tarixinədə Bakı vaxtı ilə saat 00:00-dan etibarən keçmiş Dağlıq Qarabağ münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabr 2020-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması razılışdırılmışdır. Bu müqaviləyə əsasən, işgal altındakı digər ərazilər Azərbaycana qaytarılmış, döyüslər Azərbaycan tərəfinin inamlı qələbəsi ilə başa çatmışdır. – 75, 106, 121, 142, 152, 155, 162, 164, 177, 214, 217, 218, 226, 231, 244, 246, 269, 270, 271, 274, 283, 284, 287, 288, 293, 297, 305, 328.

**55. Birləşmiş Ərəb Əmirlikləri** – Yaxın Şərqdə dövlət. Sahəsi 83,6 min km<sup>2</sup>, əhalisi 5,5 milyon nəfərdir. Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik daxildir. Ali orqanı Federal Milli Şuradır ki, Prezidenti 5 il müddətinə seçilir. Paytaxtı Əbu-Dabi şəhəridir. – 80.

**56. Seyx Xəlifə bin Zaid əl-Nəhəyyan** (d.1948) – 2004-cü ildən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentidir. – 80.

**57. Mehriban Əliyeva, Mehriban Arif qızı** (d.1964) – ictimai və siyasi xadim, fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Prezident İlham Əliyevin həyat yoldaşı. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirmişdir. 1988–92-ci illərdə akademik M.Krasnovun rəhbərliyi altında Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləmişdir. 1995-ci ildə «Azərbaycan Mədəniyyətinin Dostları» xeyriyyə fondunu yaratmışdır. Fəaliyyətə başladığı ilk gündən fond milli mədəniyyətimizin inkişafı, təbliği, tanınması üçün xeyli işlər görmüşdür. 1996-ci ildə fond Azərbaycan mədəniyyətini xarici ölkələrdə geniş təbliğ etmək üçün 3 dildə – Azərbaycan, rus və ingilis dil-lərində çıxan «Azərbaycan-İrs» jurnalını təsis etmişdir. 2004-cü ildən Azərbaycan xalqının ümummilli liderinin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə yaradılmış Heydər Əliyev Fonduna başçılıq edir.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu respublikanın bir çox şəhər, rayon və kəndlərində yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Onun keçirdiyi xeyriyyə aksiyaları şəkər, talassemiya və anemiya xəstəliklərindən əziyyət çəkən Azərbaycan uşaqlarına yardım məqsədilə təşkil olunur.

Azərbaycanın şifahi xalq yaradıcılığı və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz işlərinə görə UNESCO və İSESKO-nun Xoşməramlı səfiri seçilmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2005–2017-ci illərdə isə Milli Məclisin üzvü olmuşdur. Mehriban Əliyeva ölkəmizdə təhsil sisteminin inkişafına, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsinə, genişmiyyəli xeyriyyəçilik işlərinə xüsusi diqqət yetirir. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa oyunlarının Təşkilat Komitəsinin sədri olmuş, oyunların yüksək səviyyədə keçirilməsində müstəsna xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir. – 81, 96, 97, 101, 102, 108, 109, 114, 213, 223, 224, 227, 230, 240, 253.

**58. «Şərq Tərəfdaşlığı» programı** – Avropa İttifaqının üzv ölkələri Polşa və İsviçərin MDB-yə daxil olan Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukrayna ilə qonşuluq siyasəti çərçivəsində münasibətlərin yaxşılaşdırılmasına aid layihə. – 88, 130, 149, 172, 173, 244, 321.

**59. Nobel mükafatı** – Elm və insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafat. İlk Nobel mükafatları 1901-ci il tarixindən verilməyə başlanmışdır. – 91.

**60. Əziz Səncər** (d.1946) – Türk həkim-akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmalarına və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfin

sahibi olaraq Kimya üzrə Nobel mükafatına layiq görülüb. – 91, 92.

**61. Leyla Əliyeva, Leyla İlham qızı** (d.1986) – «Baku» jurnalının baş redaktoru, Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük qızı. 2006–2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun magistratura-sında oxumuş və bu institutda oxuyan azərbaycanlı tələbələrin nümayəndəsi kimi fəaliyyət göstərmişdir. Moskvada Heydər Əliyev Fondunun filialına başçılıq edir. Azərbaycan Respublikasının «Tərəqqi» medalı ilə təltif edilmişdir. – 96, 97, 101, 108, 114.

**62. Total** – məşhur fransız neft şirkəti. 1954-cü ildə təşkil olunmuşdur. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və satışı ilə məşğul olur. – 112.

**63. Almaniya, Almaniya Federativ Respublikası** – Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km<sup>2</sup>, əhalisi 83 milyon nəfərdir. AFR tərkibində 16 ərazisi olan federasiyadır. Dövlət başçısı Prezident, hökumət başçısı Federal Kanslerdir. Ali qanunverici hakimiyyət orqanı parlamentdən – Bundestaq və Bundesratdan ibarətdir. Paytaxtı Berlin şəhəridir. – 113, 233.

**64. Zərifə xanım Əliyeva, Zərifə Əziz qızı** (1923–1985) – görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli

EA-nın akademiki, Rusiya Tibb EA-nın akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, Prezident İlham Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologianın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Həmçinin yüksəkxitəslə səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb EA-nın M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. – 114.

**65. Əziz Əliyev, Ə z i z M ə m m ə d k ə r i m o ğ-1 u** (1897–1962) – görkəmli dövlət və siyasi xadim, səhiyyə təşkilatçısı. Tibb elmləri doktoru, professor. Müxtəlif illərdə Azərbaycan Klinik İnstitutunun direktoru, Bakı Səhiyyə şöbəsinin müdürü, Azərbaycan Xalq Səhiyyə komissarının müavini və Xalq Səhiyyə komissarı, Azərbaycan Dövlət Tibb İnstitutunun və Azərbaycan Dövlət Universitetinin rektoru, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin

katibi, Azərbaycan KP MK-nın katibi, Dağıstan MSSR Vilayət Komitəsinin Birinci katibi, Azərbaycan SSR Nazirlər Soveti Sədrinin Birinci müavini, Azərbaycan Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahiyyə İnstytutunun direktoru, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstytutunun direktoru vəzifələrində çalışmışdır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. – 114.

**66. Tamerlan Əliyev, T a m e r l a n Ə z i z o ğ l u** (1921–1997) – Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi. Dövlət mükafatı laureati, tibb elmləri doktoru, professor. 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, metodiki tövsiyələrin, səmərələşdirici təklif və ixtiraların, həmçinin çoxsaylı elmi-kütləvi məqalələrin müəllifi olmuşdur. – 114.

**67. «Twitter»** – onlayn sosial şəbəkə xidməti. «Twitter» 2006-ci ildə San-Fransiskoda yaradılmışdır. Əsas server ofisləri Nyu York, Boston və San-Antonio şəhərlərində yerləşir. – 117, 242.

**68. Kasım-Jomart Tokayev** (d.1953) – Qazaxıstanın dövlət və siyasi xadimi. 2013–2019-cu illərdə Qazaxıstan Senatının Sədri olmuşdur. 2019-cu ildən Qazaxıstan Respublikasının Prezidentidir. – 118.

**69. Ağdam** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Ağdam şəhəridir. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1150 km<sup>2</sup>, əhalisi

202,2 min nəfərdir. 1993-cü ildə Ağdam şəhəri və əksər kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işgal edilmişdir.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanat-a əsasən, 2020-ci il noyabrin 20-də Ağdam yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdir. Ermənistan silahlı qüvvələri Ağdamı boşaldıb Azərbaycan Respublikasına təhvil vermişdir. – 125, 126, 161, 275, 276, 277.

**70. Xocalı soyqırımı** – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Xankəndidə yerləşən Rusyanın 366-ci alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmış, 613 azərbaycanlı öldürülmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüştür. Faciəni qətləm kimi dünyanın 10-dan çox ölkəsi, həmçinin ABŞ-ın 22 ştatı tanımışdır. – 125, 161.

**71. Belçika, Belçika Krallığı** – Qərbi Avropana dövlət. Sahəsi 30,5 min km<sup>2</sup>, əhalisi 11,4 milyon nəfərdir. Belçika konstitusiyalı monarxiyadır. Dövlət başçısı Kral, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Brüssel şəhəridir. – 130, 238.

**72. Öfqanistan, Öfqanıstan İslam Emirliyi** – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 652,8 min km<sup>2</sup>, əhalisi 32,2 milyon nəfərdir. İnzibati ərazisi 34 vilayətə bölünür. 15 avqust 2021-ci ildə hakimiyyəti Taliban hərəkatı götürmüştür. Paytaxtı Kabil şəhəridir. – 132, 134, 135, 138

**73. NATO** (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İsləndiyanın imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldıqdan (1991) sonra əvvəllər sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə tərəfdəşliq» Proqramına qoşulmuşdur. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldə yerləşir. – 132–139, 142, 143, 244.

**74. Naxçıvan Muxtar Respublikası** (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci ildən isə Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Sahəsi 5,5 min km<sup>2</sup>, əhalisi 440 min nəfərdir. Həzirdə 7 inzibati rayonu (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli), 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kəndi vardır. – 140, 141, 156, 192, 193, 291, 312.

**75. Moldova, Moldova Respublikası** – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 33,8 min km<sup>2</sup>, əhalisi

3,5 milyon nəfərdir. İnzibati ərazisi 40 rayona bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Kişinyov şəhəridir. – 146–148.

**76. Maya Sandu** (d.1972) – Moldovanın dövlət və siyasi xadimi. 2012–2015-ci illərdə Moldovanın Təhsil naziri, 2014–2019-cu illərdə Moldova Parlamentinin üzvü, 2019–2020-ci illərdə isə Baş Naziri olmuşdur. 2020-ci ildən Moldova Respublikasının Prezidentidir. – 146.

**77. Ukrayna** – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 603,5 min km<sup>2</sup>, əhalisi 42,4 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı Radadır. Paytaxtı Kiyev şəhəridir. – 149, 150, 178, 184, 212, 266.

**78. Volodimir Zelenski** (d.1978) – Ukraynanın dövlət xadimi, siyasətçi, rejissor, bədii direktor, aktyor. 2019-cu ildən Ukraynanın Prezidentidir. – 149, 212.

**79. Naxçıvan** – Azərbaycan Respublikasında şəhər, Naxçıvan Muxtar Respublikasının paytaxtı. Sahəsi 26 km<sup>2</sup>, əhalisi 92,1 min nəfərdir. Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan Antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. E.ə. IX–VI əsrlərdə qədim Manna və Midianın, eramızın əvvəllərində Albaniyanın, IV əsrдən Sasanilərin tərkibində olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal etmişlər. Atabəylər dövlətinin (1136–1225) paytaxtlarından biri olmuş-

dur. 1828-ci il Türkmençay müqaviləsinə qədər müxtəlif dövlətlərin nüfuz dairəsində olmuş, məhz bu ildən Rusiya imperiyasına birləşdirilmiş və qəza mərkəzinə çevrilmişdir. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil ediləndən muxtar respublikanın paytaxtıdır. – 156, 310, 313.

**80. Füzuli** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km<sup>2</sup>, əhalisi 144 min nəfərdir. 1993-cü ildən ərazisinin bir hissəsi Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Ordusu tərəfindən keçirilmiş əks-hükum əməliyyatı nəticəsində rayonun kəndləri, 17 oktyabr tarixində isə Füzuli şəhəri işğaldan tam azad edilmişdir. – 161, 217, 275, 276.

**81. Birinci Qarabağ müharibəsi** – 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsinə Ermənistən hücumu ilə Azərbaycan və Ermənistən arasında baş vermiş ərazi münaqişəsi. Tərəflər arasında genişmiqyaslı döyüşlər əsasən 1992-ci ildə başlanmışdır. 1994-cü ilin ayında atəşkəs əldə olunmuşdur. Münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışqlar vasitəsilə həlli üçün isə ATƏT-in Minsk qrupu yaradılmışdır. Müharibə nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, keçmiş Dağlıq Qarabağ və ətraf rayonları isə

ışgal olunmuşdur. Müharibə zamanı Ermənistan silahlı qüvvələri minlərlə hərbi cinayət törətmış, bəy-nəlxalq hüququn bütün norma və prinsiplərini kobudcasına pozmuş, atəşkəs elan olunduqdan sonra belə, Azərbaycan tərəfinin hərbi bölmələrini və dinc insanları mütəmadi olaraq atəşə tutmuş, işgal olunmuş Azərbaycan torpaqlarında etnik, milli və mədəni təmizləmə və ekoloji terror, eləcə də qanunsuz məskunlaşma işləri aparmışdır. – 161, 270, 288.

**82. «Cənub Qaz Dəhlizi»** – Azərbaycanda hasil olunan enerjidaşıyıcılarını Gürcüstan və Türkiyə vəsitəsilə Qərb bazarlarına nəql edir. – 165, 175, 184, 185, 323, 324.

**83. Gürcüstan** – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km<sup>2</sup>, əhalisi 3,7 milyon nəfərdir. Dövlət başçısı Prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 165, 167, 168, 197, 211, 325.

**84. Yunanistan**, Y u n a n i s t a n R e s p u b l i - k a s i – Cənubi Avropada dövlət. Sahəsi 132 min km<sup>2</sup>, əhalisi 10,7 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Afina şəhəridir. – 165, 175, 186, 229, 325.

**85. Trans-Adriatik boru xətti** (TAP) – Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanistandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və

daha sonra qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir. «Cənub Qaz Dəhlizi» layihəsinin bir hissəsi olan TAP kəməri ilə «Şahdəniz-2» layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kub-metrinin Avropaya nəqli nəzərdə tutulur, bununla da Avropada təxminən 7 milyon ailə enerji ilə təmin ediləcəkdir. – 165, 167, 175, 185, 189.

**86. Bolqarıstan, Bolqarıstan Respublikası – Cənubi Avropada, Balkan yarımadasında dövlət. Sahəsi 110,9 min km<sup>2</sup>, əhalisi 7 milyon nəfərdir. İnzibati cəhətdən 9 vilayətə bölünür. Dövlət başçısı Prezident, ali qanunverici orqanı birpalatalı Xalq Məclisidir. Paytaxtı Sofiya şəhəridir. – 165, 175, 186, 209, 319, 325.**

**87. İtaliya, İtaliya Respublikası – Avropanın cənubunda dövlət. Ərazisinə Alp dağlarının qərb yamacları, Padan düzənliyi, Apennin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 301,3 min km<sup>2</sup>, əhalisi 61 milyon nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Paytaxtı Roma şəhəridir. – 166, 175, 176, 186, 189, 233, 325.**

**88. Avropa Komissiyası (AK) – Avropa İttifaqının (Aİ) dövlət strukturundan üstün siyasi institutlarından biri, ümumi idarəetmə orqanı. 1958-ci ildə Avropa iqtisadi integrasiya təşkilatları çərçivəsində yaradılmışdır.**

Komissiya Avropa komissarlarından, sədrdən, sədrin 2 müavinindən və üzvlərdən ibarətdir. Avropa İt-

tifaqına hər bir üzv dövlət Avropa Komissiyasında 1 yerə malikdir.

Avropa Komissiyasının hazırladığı aktların və qərarların layihələri kitab formasında dərc olunur və geniş müzakirəyə təqdim edilir. Avropa Komissiyası Avropa İttifaqının büdcə layihəsini hazırlayır və onun yerinə yetirilməsini təmin edir. – 167, 177, 179, 180, 185.

**89. İsrail Dövləti** – Yaxın Şərqdə dövlət. Sahəsi 22,1 min km<sup>2</sup>, əhalisi 8,7 milyon nəfərdir (1948–49-cu illərdə işğal edilmiş ərazi daxil olmaqla). İsrail Dövləti BMT Baş Məclisinin 1947-ci il 29 noyabr tarixli Qərarına əsasən yaradılmışdır. İsrail inzibati cəhətdən 6 mahala bölünür. Dövlət başçısı Prezidentdir, onu birpalatalı parlament (Knesset) seçir. Hökumətə geniş səlahiyyəti olan Baş Nazir başçılıq edir. Paytaxtı Yeruşəlim şəhəridir. – 168, 169.

**90. ATƏT** – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. 57 üzv, 11 əməkdaşlıq üzrə tərəfdəş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Əsası 1973-cü ilin iyulunda Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edir. ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra Ümumavropa təhlükəsizlik sistemini formalaşdırın, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasiibətləri rəqiblik və münaqişə yolundan əməkdaşlıq

və qarşılıqlı mənafə istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 171, 182, 293.

**91. ATƏT-in Minsk qrupu** – 1992-ci il martın 24-də yaradılmışdır. Qrupun əsas vəzifəsi Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsviç. 1994-cü ilin dekabrından Minsk qrupuna 2 sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabrından Rusiya, ABŞ və Fransa həmsədr ölkələrdir. – 174, 182–184, 292, 298, 299, 304, 305, 327.

**92. Fransa, Fransa Respublikası** – Qərbi Avropana dövlət. Sahəsi 643,8 min km<sup>2</sup>, əhalisi 67 milyon nəfərdir. İnzibati cəhətdən 101 departamentə bölünür. Qanunverici orqanı iki palatadan ibarət parlamentdir. İcra hakimiyyəti Prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 194, 299–301, 303, 322.

**93. Fatih Dönmez** (d.1965) – Türkiyə siyasətçisi. 2018-ci ildən Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər naziridir. – 198.

**94. Bosniya və Herseqovina** – 1945–92-ci illərdə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olmuşdur. Yuqoslaviyanın tərkibindən çıxdıqdan sonra əhali arasında (müsəlman başnak, serb və xorvat) milli və dini zəmində yaranmış qarşidurma qanlı hərbi konfrantasiyaya səbəb oldu. 1993-cü ildə Deytonda (ABŞ) ümumi sülh haqqında Saziş imzalandı. 1995-ci ildə qüvvəyə minən Konstitusiyaya görə ölkədə Birləşmiş Bosniya və Herseqovinadan ibarət federativ respublika yaradıldı. Sahəsi 51,2 min km<sup>2</sup>, əhalisi 3,5 milyon nəfərdir. Paytaxtı Sarayevo şəhəridir. – 202, 203.

**95. Rumen Radev** (d.1963) – Bolqarıstanın hərbi və siyasi xadimi, general-major. Bolqarıstan Hava Qüvvələrinin komandanı, 2017-ci ildən Bolqarıstan Respublikasının Prezidentidir. – 209.

**96. İraklı Qaribaşvili** (d.1982) – Gürcüstan dövlət xadimi və siyasətçisi. 2013–2015-ci illərdə Gürcüstanın Baş Naziri olmuşdur. 2021-ci ildə yenidən Baş nazir seçilmişdir. – 211.

**97. Ağaqlan (Hadrut)** – Azərbaycan Respublikasının Xocavənd rayonu inzibati ərazi dairəsində qəsəbə. Ermənistən silahlı qüvvələri tərəfindən 1992-ci ildə işğal edilmişdir.

9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmişdir. – 213–220, 226, 238, 276, 280, 296.

**98. Zakir Həsənov, Zəkir Həsənov**, Zəkir Həsənov (d.1959) – general-polkovnik. 2003–2013-cü illərdə Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların Komandanı vəzifəsində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikasının Müdafiə naziridir. «Azərbaycan Bayrağı», «Rəşadət», «Şöhrət», «Zəfər» ordenləri ilə təltif edilmişdir. – 213.

**99. Cəbrayıl** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $1050 \text{ km}^2$ , əhalisi 80,8 min nəfərdir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

4 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 215, 276.

**100. Zəngilan** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. 1930-cu ildə təşkil edilmişdir. Sahəsi  $707 \text{ km}^2$ , əhalisi 42 min nəfərdir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 217, 268, 273, 276, 294, 311.

**101. Qubadlı** – Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Qubadlı şəhəridir. 14 mart 1933-cü ildə yaradılmışdır. Əhalisi 40,2 min nəfər, sahəsi  $802 \text{ km}^2$ -dir. 1993-cü ildə Ermənistən silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. – 217, 273, 276.

**102. «Xarıbülbül» festivalı** – 1989-cu ildən Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalı. «Xarıbülbül» beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin başlaması və Şuşa şəhərinin işgal olunması ilə festivalın keçirilməsi mümkün olmayışdır. Şuşa şəhəri Ermənistən işğalından azad olunduqdan sonra festivalın keçirilməsi bərpa edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin Mədəniyyət paytaxtı elan etmişdir. Bu sərəncamla Vaqif Poeziya günləri və «Xarıbülbül» festivalı da bərpa olunmuşdur. 2021-ci il mayın 12-i və 13-ündə Şuşa şəhərində yenidən «Xarıbülbül» festivalı keçirilmişdir. – 227.

**103. Albert Lixanov** (1935–2021) – rus yazıçısı. 2020–2021-ci illərdə Beynəlxalq Uşaq Fondları Assosiasiyanın prezidenti və Rusiya Uşaq Fondunun sədri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikasının «Dostluq» ordeni ilə təltif edilmişdir. – 228.

**104. AZƏRTAC**, Azərbaycan Dövlət İnformasiya Agentliyi – Azərbaycanın milli informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi informasiya mənbəyi. 1920-ci il martın 1-də Azərbaycan Xalq

Cümhuriyyəti hökuməti tərəfindən yaradılıb. Agentlik sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyət göstərib. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən sonra agentlik özünün tarixi adını bərpa edib. – 230–233.

**105. Azərbaycan Xalq Cümhuriyyəti** – Müsəlman Şərqində ilk dəfə dünyəvi, demokratik respublikanın əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr–1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli Fərmanı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də «Azərbaycan vətəndaşlığı haqqında» Qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadrlar hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100 gənc Avropanın müxtəlif təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri

kimi tanındı. Azərbaycan Dövlət Bankı yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft kəməri bərpa edildi. – 231.

**106. Böyük Britaniya**, Böyük Britaniya və Şimali İrlandiya Birlişmiş Krallığı-Qərbi Avropada dövlət. Böyük Britaniya adası, İrlandiya adasının şimal-şərq hissəsi, Anqlsi, Uayt, Normand, Orkney, Hebrid, Şetlend adaları və bir sıra kiçik adalardan ibarətdir. Sahəsi 244,1 min km<sup>2</sup>, əhalisi 65,6 milyon nəfərdir. İnzibati cəhətdən qraflıqlara və qraflıq hüququnda olan şəhərlərə bölünür. Böyük Britaniya parlamentli monarxiyadır. Paytaxtı London şəhəridir. – 233.

**107. Nizami Gəncəvi**, İlyas Yusif oğlu (1141–1209) – dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil olmuşdur. Onun ilkin Şərq Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır, Yaxın Şərq ədəbiyyatında mənzum roman janrinin əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət azadlığı, insanın mənəvi azadlığı tərənnüm olunur. – 240.

**108. Birləşmiş Millətlər Təşkilatı** (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərar-

gahı Nyu Yorkda yerləşir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San Fransisko Konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanıb və 1945-ci il oktyabrın 24-də qüvvəyə minib. Hazırda BMT-yə 193 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura, Qəyyumluq Şurası, Beynəlxalq Ədalət Məhkəməsi və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür. – 243, 255, 256, 265, 293, 298, 316, 329.

**109. Pənah xan, Pənah xan** (1693–1763) Qarabağ xanlığının yaradıcısı və birinci hakimi. Cavanşir xanları sülaləsinin əsasını qoymuşdur. – 249.

**110. İsa, Jesus Christos** – xristianlığın əfsanəvi banisi. Xristianlığın təliminə görə İsa «Allah oğludur». Rəvayətə görə İsa Roma imperatoru Avgustun dövründə Fələstinin Vifleyem şəhərində doğulmuş İudeya, Qalileya, Samariya və s. yerlərdə yeni dini təbliğ etmiş, çarmixa çəkilmiş, sonra dirilərək, qeyb olmuşdur. – 251.

**111. Milad bayramı** – İsa peyğəmbərin anadan olması şərəfinə keçirilən xristian dini bayramı. Dekabrin 25-də qeyd edilir. Milad bayramının ilkin mənbəyi hər il qış Günəş duruşu zamanı (21–25 dekabr) xilaskar Allahın «doğulması» ilə əlaqədar keçirilən qədim büt-pərəst bayram mərasimi olmuşdur. Milad bayramını

ilk dəfə Roma xristian icmaları keçirmişlər. 431-ci ildə Efes kilsə yığıncağında qanuniləşdirilmişdir. – 251, 252.

**112. Əlcəzair, Əlcəzair Xalq Demokratik Respublikası – Şimali Afrikada dövlət. Sahəsi 2,38 milyon km<sup>2</sup>, əhalisi 40,4 milyon nəfərdir. İnzibati ərazisi 48 vilayətə bölünür. Dövlət başçısı Prezident, qanunverici orqanı birpalatalı Milli Xalq Məclisidir. Paytaxtı Əlcəzair şəhəridir. – 255, 256.**

**113. İrəvan** – qədim Azərbaycan şəhəri. Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli Qərarı ilə «bir siyasi mərkəz» olaraq, ermənilərə güzəşt edilmiş və o dövrdə Cənubi Qafqazda yaradılmış ilk erməni dövlətinin – Ermənistən Respublikasının paytaxtına çevrilmişdir. İrəvan müxtəlif dövrlərdə Sasani dövlətinin (III–VII əsrlər), Ərəb xilafətinin (VII–IX əsrlər), Səlcuq dövlətinin (XI–XIII əsrlər), Monqol imperiyasının (XIII–XIV əsrlər), Azərbaycan Qaraqoyunlu (1410–1468), Ağqoyunlu (1468–1501), Səfəvilər (1501–1736) dövlətlərinin, Nadir şah (1736–47) imperiyasının tərkibində olmuşdur. Nadir şahın ölümündən sonra Azərbaycan torpaqlarında müstəqil dövlətlər – xanlıqlar meydana gələrkən, burada İrəvan xanlığı (1747–1828) yarandı.

Bütün tarixi dövrlərdə azərbaycanlılar İrəvan əhalisinin etnik tərkibində əsas yer tutmuşlar. Rusyanın İrəvanı işgal etdiyi dövrдə İrəvanın 9700 nəfərlik əhalisinin 75,6%-i Azərbaycan türkləri idi. Çarizmin erməniləri İran və Türkiyədən kütləvi şəkildə Şimali

Azərbaycan torpaqlarına köçürməsi nəticəsində ermənilərin sayı artmağa başladı. – 290.

**114. Göyçə** – İrəvan xanlığının 15 mahalından biri. İndiki Ermənistən ərazisində qədimdən Azərbaycan türklərinin yaşadıqları bölgə. Göyçə adının ilk dəfə V əsrin sonlarında işlədildiyi güman edilir. Şah İsmayılin (1487–1524) 1510-cu ilə aid fermanında «Göyçə mahalı» qeyd edilmişdir. Türkmençay müqaviləsinə (1828) əsasən İrəvan xanlığının tərkibində çar Rusiyasının tərkibinə qatılmışdı. 1829–32-ci illərə aid məlumatə görə, Göyçə mahalında 100-dən çox yaşayış məskəni, 14 354 nəfər əhali (əsasən azərbaycanlılar) qeydə alınmışdı. Ermənilərin kütləvi şəkildə Qərbi Azərbaycana köçürülməsi Göyçə mahalının etnik tərkibini əsaslı şəkildə dəyişdirdi və mahal erməniləşdirilməyə başlandı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə inzibati-ərazi vahidi idi (əhalisi özünü Cümhuriyyətin tərkib hissəsi hesab edir və onun hakimiyyətinin möhkəmləndirilməsi uğrunda mübarizə aparırdı). Ermənilər bu torpaqlara iddialarını həyata keçirmək üçün azərbaycanlılara qarşı soyqırımı siyasəti yeridirdilər. Azərbaycanda və Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sovet-bolşevik rejiminin himayəsi ilə Göyçə, demək olar ki, bütünlüklə Ermənistana verildi. Mahalın Azərbaycan türklərinə məxsus yaşayış məskənlərinin adları kütləvi surətdə dəyişdirilərək erməniləşdirildi. Ermənilərin həyata keçirdikləri soyqırımları və zorakı köçürmələr nəticəsində tarixən azərbaycanlılara məxsus olan

Göyçə mahalında hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. – 290.

**115. Helsinki Yekun Aktı** – 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçılarının müşavirəsi olmuşdur. Onlar Avropa-da təhlükəsizlik və əməkdaşlıq haqqında Zirvə aktını imzalamışlar. Azərbaycan Respublikası bu aktı 1992-ci ildə imzalamışdır. – 293.

**116. Avropa Yenidənqurma və İnkışaf Bankı** – Qərbi və Şərqi Avropa, MDB ölkələrini uzunmüddətli kreditlə təchiz edən regional dövlətlərarası bank. 1990-ci ildə yaradılmışdır. Mənzil-qərargahı Londonda yerləşir. Bankın 61 üzvü var, eləcə də Avropa İnvestisiya Bankı və Avropa İttifaqı ora daxildir. – 324.

**117. Asiya İnkışaf Bankı** – Asiya və Sakit okean ölkələrinə uzunmüddətli kredit verən dövlətlərarası regional bank. 1966-ci ildə yaradılıb. Banka 50-yə yaxın ölkə daxildir. Ən böyük aksionerləri Yaponiya, ABŞ, Çindir. Mənzil-qərargahı Manilada yerləşir. – 324.

**118. «Azəri-Çıraq-Günəşli»** – Xəzərin Azərbaycan sektorunda ən iri neft yataqları bloku. Bakıdan təxminən 120 km şərqdə yerləşən bu yataqlar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti adından bp şirkəti tərəfindən işlənilir. – 325.

**119. İkinci dünya müharibəsi** (1939–1945) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanılmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya girməsi ilə başlandı. Sentyabrin 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işgal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibəyə başladı. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıdı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini tutdu. Mayın 8-də Karlsxorstda (Berlin yaxınlığında) Almaniyanın danışıqsız təslim olması haqqında akt imzalandı.

Yaponianın təslim olması haqqında sənəd isə sentyabrin 2-də imzalandı. Bununla da İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 62 ölkə iştirak etmişdi. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağdırılmışdı. – 329.

## Şəxsi adlar göstəricisi

<b>Ağayeva Səbinə</b>	– 269
<b>Al Tani Təmim</b>	– 196
<b>Al Xəlifə Bin İsa</b>	– 120
<b>Al Səid bin Tariq</b>	– 7
<b>Alqabre Elena</b>	– 26–28
<b>Alvi Arif</b>	– 68, 70
<b>Arkos Rodriqo</b>	– 31, 32
<b>Aslanov Aslan</b>	– 230, 234
<b>Azam Sarker</b>	– 24, 25
<b>Babuşkin İqor</b>	– 110, 111
<b>Berdiməhəmmədov Qurbanqulu</b>	– 58, 59, 61, 62, 64, 69
<b>Breyak Arno</b>	– 112
<b>Buhari Muhammadu</b>	– 18
<b>Burçuladze Cuanşer</b>	– 197
<b>Caferoviç Şefik</b>	– 202
<b>Cəlal Zubayda</b>	– 82, 83
<b>Çonq Su</b>	– 13, 14
<b>Drozdenko Aleksandr</b>	– 235
<b>Dönməz Fatih</b>	– 198
<b>Duterteni Roa</b>	– 26
<b>Elçiyev Rüfət</b>	– 97
<b>Əhmədov Vahid</b>	– 101, 105, 108
<b>Əliyev Əziz</b>	– 114
<b>Əliyev Heydər</b>	– 24, 45, 64, 86, 87, 96, 101, 102, 108,

- 
- Əliyeva Leyla** 114–117, 126, 222, 227,  
**Əliyeva Mehriban** 228, 230, 231, 312  
– 96, 97, 101, 108, 114  
– 81, 96, 97, 101, 102, 108,  
109, 114, 213, 223, 224,  
227, 230, 240, 253  
**Əliyev Tamerlan** – 114  
**Əliyeva Zərifə xanım** – 114  
**Əmir Hüseyn** – 200  
**Ərdoğan Rəcəb Tayyib** – 63, 78, 85, 89, 198, 204  
**İbrahim Rəisi** – 68, 73, 75, 77, 200  
**Gəncəvi Nizami** – 240  
**Həmzəyev Rüfət** – 259  
**Həsənov Zakir** – 213  
**Hüseynov Murad** – 265  
**Japarov Sadır** – 68, 207  
**Jozviak Rikard** – 139  
**Klaar Toivo** – 88  
**Qaribaşvili İraklı** – 211  
**Qurbanov Cavid** – 10  
**Qurbanov Qurban** – 128  
**Levits Egils** – 6  
**Li İn-Yonq** – 257, 258  
**Lixanov Albert** – 228  
**Lukaşenko Aleksandr** – 57  
**Makron Emmanuel** – 194, 299–301  
**Mamin Askar** – 68  
**Matviyenko Valentina** – 210  
**Meas Henq** – 29, 30  
**Mirziyoyev Şavkat** – 68, 208  
**Mişel Şarl** – 5, 88, 131, 139, 141, 144,

- 
- Musazadə Elmira** – 157, 159, 172, 177–180,  
**Museveni Yoveri** – 193, 318, 319  
**Narine Kirsti** – 280  
**Nazir Xosrov** – 20  
**Niinistö Sauli** – 22  
**Radev Rumen** – 68  
**Rəhmon Emoməli** – 22, 95  
**Rəisi İbrahim** – 209  
**Osman Abdelouahab** – 68, 72, 206  
**Overçuk Aleksey** – 68, 73, 75, 77, 200  
**Özvar Erol** – 255, 256  
**Papulya Karolos** – 33, 34, 195  
**Pənahəli xan** – 89  
**Putin Vladimir** – 229  
– 249  
– 35, 37, 38, 40, 42, 43, 45,  
– 48, 50, 51, 53–55, 159,  
– 167, 195, 205, 235, 236  
**Sakellaropulu Katerina** – 229  
**Sandu Maya** – 146  
**Santuraki Yakubu** – 17, 18  
**Sergeyev Aleksandr** – 36  
**Seyidov Vüqar** – 142  
**Səncər Əziz** – 91, 92  
**Sihamoni Norodom** – 29, 30  
**Stoltenberq Yens** – 132, 136, 139, 141, 143  
**Şərifov Rasim** – 262  
**Şnayer Mark** – 93  
**Şolts Olaf** – 113  
**Tebbu Abdelmacid** – 256  
**Tezikuba Muhammad** – 19, 20

- Tokayev Kasim-Jomart** – 118  
**Toyliyev Sapardurdu** – 58  
**Turkoviç Bisera** – 202, 203  
**Zeller Jaime Van** – 16  
**Zelenski Volodimir** – 149, 212  
**Zaid əl-Nəhəyyan** – 80

## Coğrafi adlar göstəricisi

<b>Abşeron</b>	– 253
<b>Afrika</b>	– 21
<b>Ağalı</b>	– 277
<b>Ağbənd</b>	– 276
<b>Ağcabədi</b>	– 225
<b>Ağdam</b>	– 125, 126, 161, 275, 276, 277
<b>Ağdərə</b>	– 275
<b>Ağoğlan (Hadrut)</b>	– 213–220, 226, 238, 276, 280, 296
<b>Almaniya</b>	– 113, 233
<b>Amerika Birləşmiş Ştatları</b>	– 65–67, 91, 93, 300, 305, 323
<b>Asiya</b>	– 191
<b>Aşqabad</b>	– 58–62, 69, 70, 72, 73, 200
<b>Avropa</b>	– 112, 122, 123, 124, 127, 135, 139, 141, 142, 147, 155, 166, 167, 168, 184, 186, 187, 188, 191, 318, 323
<b>Banqladeş</b>	– 24, 25
<b>Belarus</b>	– 57, 266
<b>Belçika</b>	– 130, 238
<b>Bəhreyn</b>	– 120
<b>Bərdə</b>	– 275

- 
- Biləcəri** – 10  
**Birinci Nügədi** – 99  
**Birləşmiş Ərəb Əmirlikləri** – 80  
**Bolqaristan** – 165, 175, 186, 209, 319, 325  
**Bosniya və Herseqovina** – 202, 203  
**Böyük Britaniya** – 233  
**Brüssel** – 88, 130–132, 134, 135, 144, 146, 149, 156, 159, 172, 176, 194, 245, 301, 318, 321  
**Cəbrayıl** – 215, 276  
**Çili** – 31  
**Çin** – 191  
**Daşaltı** – 276  
**Daşkəsən** – 275  
**Əfqanistan** – 132, 134, 135, 138  
**Əlcəzair** – 255, 256  
**Filippin** – 26, 27  
**Finlandiya** – 22, 95  
**Fransa** – 194, 299–301, 303, 322  
**Füzuli** – 161, 217, 275, 276  
**Gəncə** – 10, 92, 169, 275, 294, 301  
**Göyçə** – 290  
**Göygöl** – 275  
**Gürcüstan** – 165, 167, 168, 197, 211, 325  
**İran** – 68, 73–77, 141, 192, 200, 233  
**İrəvan** – 290

- 
- İspaniya** – 151  
**İsrail** – 168, 169  
**İtaliya** – 166, 175, 176, 186, 189, 233, 325  
**Kabil** – 134, 137  
**Kamboca** – 29, 30  
**Keniya** – 20  
**Kemerovo** – 35, 40  
**Kəlbəcər** – 5, 268, 273, 275, 282  
**Koreya** – 13, 14, 233, 257, 258  
**Həştərxan** – 110, 111  
**Horadiz** – 276  
**Hövsan** – 238, 239  
**Xankəndi** – 304  
**Xinalıq** – 104  
**Xızı** – 81  
**Xocah** – 161, 287  
**Xocavənd** – 213–214, 218, 226, 280  
**Qafqaz** – 53, 78, 88, 106, 137, 138, 156, 157, 159, 173, 295  
**Qazaxıstan** – 68, 86, 118, 119  
**Qətər** – 196  
**Qırğız Respublikası** – 68, 207  
**Qonaqkənd** – 100–104  
**Quba** – 96–102, 104, 105, 238  
**Qubadlı** – 217, 273, 276  
**Laçın** – 5, 140, 217, 268, 273, 275, 276  
**Latviya** – 6  
**Livan** – 179, 320

- 
- Naftalan** – 275  
**Naxçıvan** – 156, 310, 313  
**Naxçıvan Muxtar Respublikası** – 140, 141, 156, 192, 193, 291, 312  
**Nigeriya** – 17, 18  
**Madrid** – 183  
**Moldova** – 146–148  
**Moskva** – 52, 55, 312, 321  
**Rusiya** – 33, 35–51, 53–56, 76, 110, 111, 139, 140–142, 151, 152, 159, 164, 167, 168, 178, 182, 184, 186, 192, 195, 205, 210, 228, 233, 235, 236, 238, 245, 264, 266, 294, 295, 302, 304, 305  
**Roma** – 189  
**Oman** – 7  
**Özbəkistan** – 64, 68, 208  
**Pakistan** – 68, 70, 82, 83, 84  
**Portuqaliya** – 16  
**Sankt-Peterburq** – 235–237  
**Soçi** – 37, 38, 43, 48, 51, 55, 56, 159, 195, 205, 245  
**Suraxanı** – 253  
**Suqovuşan** – 275  
**Şərqi Zəngəzur** – 67, 260  
**Şuşa** – 5, 115, 127, 190,

- Tacikistan** 218, 224, 226, 227, 238,  
242, 247, 249, 259, 276,  
286, 294  
**Tailand** – 68, 72, 206  
**Tanzaniya** – 94  
**Talış** – 20  
**Tehran** – 275  
**Tərtər** – 73  
**Türkiyə** – 294, 301  
– 40, 44, 63, 78, 84, 85, 89,  
90, 133, 135, 138, 158,  
165, 167, 168, 189, 192,  
198, 199, 204, 233, 245,  
307, 325  
**Türkmənistan** – 58–62, 64, 69, 77, 79  
**Uqanda** – 19–21  
**Ukrayna** – 149, 150, 178, 184, 212,  
266  
**Vaşinqton** – 322  
**Yaponiya** – 233  
**Yunanistan** – 165, 175, 186, 229, 325  
**Zəngəzur** – 63, 67, 75, 105–107, 139,  
140, 141, 156, 192, 225,  
276, 290, 310, 311, 313,  
323  
**Zəngilan** – 217, 268, 273, 276, 294,  
311

## MÜNDƏRİCAT

### AVROPA İTTİFAQI ŞURASININ PREZİDENTİ ŞARL MİŞEL İLƏ TELEFONLA GÖRÜŞ

14 noyabr 2021-ci il ..... 5

### LATVİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EGİLS LEVİTSƏ

15 noyabr 2021-ci il ..... 6

### OMAN SULTANI ƏLAHƏZRƏT HEYSƏM BİN TARİQ AL SƏİDƏ

15 noyabr 2021-ci il ..... 7

### AZƏRBAYCAN UŞAQLARININ V ÜMUM-RESPUBLİKA FORUMUNUN İŞTİRAK-ÇILARINA

18 noyabr 2021-ci il ..... 8

### «AZƏRBAYCAN DƏMİR YOLLARI» QAPALI SƏHMDAR CƏMİYYƏTİNİN YENİ BİLƏCƏRİ LOKOMOTİV DEPOSUNUN AÇILIŞI MƏRASİMİ

19 noyabr 2021-ci il ..... 10

### KOREYA RESPUBLİKASININ ŞİMALİ İQTİSADI ƏMƏKDADAŞLIQ KOMİTƏSİNİN

**NAZİR STATUSUNDA SƏDRİ ÇONQ SU  
PARK İLƏ GÖRÜŞ**

*22 noyabr 2021-ci il ..... 13*

**PORTUQALIYA RESPUBLİKASININ  
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
JAÎME VAN ZELLER İLƏ GÖRÜŞ**

*22 noyabr 2021-ci il ..... 16*

**NİGERİYA FEDERATİV RESPUBLİKASININ  
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ  
SƏFİRİ YAKUBU SANTURAKİ SÜLEYMAN  
İLƏ GÖRÜŞ**

*22 noyabr 2021-ci il ..... 17*

**UQANDA RESPUBLİKASININ ÖLKƏMİZDƏ  
YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ  
SƏLAHİYYƏTLİ SƏFİRİ MUHAMMAD  
TEZIKUBA KİSAMBIŞA İLƏ GÖRÜŞ**

*22 noyabr 2021-ci il ..... 19*

**FİNLANDİYA RESPUBLİKASININ  
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ  
FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
XANIM KİRSTİ NARİNE İLƏ GÖRÜŞ**

*22 noyabr 2021-ci il ..... 22*

**BANQLADEŞ XALQ RESPUBLİKASININ  
ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ**

---

FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ  
QUUSAL AZAM SARKER İLƏ GÖRÜŞ

23 noyabr 2021-ci il ..... 24

FİLİPPİN RESPUBLİKASININ ÖLKƏMİZDƏ  
YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ  
SƏLAHİYYƏTLİ SƏFİRİ XANIM MARİA  
ELENA ALQABRE İLƏ GÖRÜŞ

23 noyabr 2021-ci il ..... 26

KAMBOCA KRALLIĞININ ÖLKƏMİZDƏ  
YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ  
SƏLAHİYYƏTLİ SƏFİRİ KİM HENQ  
MEAS İLƏ GÖRÜŞ

23 noyabr 2021-ci il ..... 29

ÇİLİ RESPUBLİKASININ ÖLKƏMİZDƏ  
YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ  
SƏLAHİYYƏTLİ SƏFİRİ RODRİQO ARKOS  
İLƏ GÖRÜŞ

23 noyabr 2021-ci il ..... 31

RUSİYA FEDERASIYASI BAŞ NAZİRİNİN  
MÜAVİNİ ALEKSEY OVERÇUK İLƏ GÖRÜŞ

24 noyabr 2021-ci il ..... 33

RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ

25 noyabr, 2021-ci il..... 35

**RUSİYA ELMLƏR AKADEMİYASININ  
PREZİDENTİ ALEKSANDR SERGEYEVİN  
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ  
İLƏ GÖRÜŞ**

*25 noyabr 2021-ci il .....* 36

**RUSİYA FEDERASIYASININ SOÇİ  
ŞƏHƏRİNƏ İŞGÜZAR SƏFƏR**

*26 noyabr 2021-ci il .....* 37

**RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN İLƏ İKİTƏRƏFLİ  
GÖRÜŞ**

*26 noyabr 2021-ci il .....* 38

**AZƏRBAYCAN, RUSİYA PREZİDENTLƏRİ  
VƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ  
ARASINDA ÜÇTƏRƏFLİ GÖRÜŞ**

*26 noyabr 2021-ci il .....* 43

**AZƏRBAYCAN, ERMƏNİSTAN VƏ RUSİYA  
RƏHBƏRLƏRİNİN ÜÇTƏRƏFLİ BƏYANATI**

*26 noyabr 2021-ci il .....* 48

**RUSİYA VƏ ERMƏNİSTAN RƏHBƏRLƏRİ  
İLƏ BİRGƏ MƏTBUATA BƏYANATLARLA  
ÇIXIŞLAR**

*26 noyabr 2021-ci il .....* 51

---

## SOÇİ AEROPORTUNDА «MOSKVA. KREML. PUTİN» VERİLİŞİNƏ QISA MÜSAHİBƏ

26 noyabr 2021-ci il ..... 55

## BELARUS RESPUBLİKASININ PREZİDENTİ ALEKSANDR LUKAŞENKO İLƏ TELEFONLA GÖRÜŞ

27 noyabr 2021-ci il ..... 57

## TÜRKMƏNİSTANA İŞGÜZAR SƏFƏR

28 noyabr 2021-ci il ..... 58

## İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ XV ZİRVƏ TOPLANTISINDA İŞTİRAK

28 noyabr 2021-ci il ..... 62

## İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ XV ZİRVƏ TOPLANTISI İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ VERİLMİŞ NAHARDА İŞTİRAK

28 noyabr 2021-ci il ..... 69

## PAKİSTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ARİF ALVİ İLƏ GÖRÜŞ

28 noyabr 2021-ci il ..... 70

## TACİKİSTAN RESPUBLİKASININ PREZİ- DENTİ EMOMƏLİ RƏHMƏN İLƏ GÖRÜŞ

28 noyabr 2021-ci il ..... 72

**İRAN İSLAM RESPUBLİKASININ PREZİ-DENTİ SEYİD İBRAHİM RƏİSİ İLƏ GÖRÜŞ***28 noyabr 2021-ci il .....* 73**TÜRKİYƏ RESPUBLİKASININ PREZİ-DENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ GÖRÜŞ***28 noyabr 2021-ci il .....* 78**BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD ƏL-NƏHƏYYANA***29 noyabr 2021-ci il .....* 80**DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN HƏRBİ HELİKOPTERİNİN QƏZAYA UĞRAMASI NƏTİCƏSİNDE HƏLAK OLANLARIN AİLƏLƏRİNƏ***30 noyabr 2021-ci il .....* 81**PAKİSTAN İSLAM RESPUBLİKASININ MÜDAFİƏ İSTEHSALATI NAZİRİ, AZƏRBAYCAN-PAKİSTAN HÖKUMƏTLƏRARASI BİRGƏ KOMİSSİYANIN HƏMSƏDRİ XANIM ZUBAYDA CƏLAL İLƏ GÖRÜŞ***30 noyabr 2021-ci il .....* 82**TÜRKİYƏ RESPUBLİKASININ PREZİ-DENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ TELEFONLA GÖRÜŞ***30 noyabr 2021-ci il .....* 85

---

**QAZAXISTAN RESPUBLİKASININ BİRİNCİ  
PREZİDENTİ – ELBASI NURSULTAN  
NAZARBAYEV İLƏ TELEFONLA GÖRÜŞ**

*1 dekabr 2021-ci il .....* 86

**AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ  
ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ TOİVO  
KLAAR İLƏ GÖRÜŞ**

*1 dekabr 2021-ci il .....* 88

**TÜRKİYƏ RESPUBLİKASI ALİ TƏHSİL  
ŞURASININ SƏDRİ EROL ÖZVAR İLƏ  
GÖRÜŞ**

*2 dekabr 2021-ci il .....* 89

**ABŞ-in ŞİMALİ KAROLİNA UNIVERSİTE-  
TİNİN BİOKİMYA VƏ BİOFİZİKA FAKÜL-  
TƏSİNİN PROFESSORU, KİMYA ÜZRƏ  
NOBEL MÜKAFATI LAUREATI, DÜNYA  
ŞÖHRƏTLİ ALİM ƏZİZ SƏNCƏR İLƏ  
GÖRÜŞ**

*2 dekabr 2021-ci il .....* 91

**ABŞ ETNİK ANLAŞMA FONDUNUN  
PREZİDENTİ VƏ TƏSİŞÇİSİ MARK  
ŞNAYER İLƏ GÖRÜŞ**

*2 dekabr 2021-ci il .....* 93

**TAİLAND KRALI ƏLAHƏZRƏT  
MAHA VAÇİRALONQKORNA**

*2 dekabr 2021-ci il .....* 94

**FİNLANDİYA RESPUBLİKASININ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB  
SAULI NIİNİSTÖYƏ***3 dekabr 2021-ci il ..... 95***QUBA RAYONUNA SƏFƏR***6 dekabr 2021-ci il ..... 96***RUSİYA FEDERASIYASI HƏŞTƏRXAN  
VİLAYƏTİNİN QUBERNATORU İQOR  
BABUŞKİNİN RƏHBƏRLİK ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ***7 dekabr 2021-ci il ..... 110***«TOTAL ENERGİES» ŞİRKƏTİNİN KƏŞFİY-  
YAT VƏ HASİLAT ÜZRƏ PREZİDENTİ  
ARNO BREYAK İLƏ GÖRÜŞ***7 dekabr 2021-ci il ..... 112***ALMANİYA FEDERATİV RESPUBLİKASININ  
FEDERAL KANSLERİ ZATİ-ALİLƏRİ CƏNAB  
OLAF ŞOLTSA***9 dekabr 2021-ci il ..... 113***ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN  
MƏZARINI ZİYARƏT***12 dekabr 2021-ci il ..... 114***AZƏRBAYCAN PREZİDENTİNİN «TWİTTER»  
SƏHİFƏSİNDƏN***12 dekabr 2021-ci il ..... 117*

---

**QAZAXISTAN RESPUBLİKASININ  
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB  
KASIM-JOMART TOKAYEVƏ**

*13 dekabr 2021-ci il..... 118*

**BƏHREYN KRALI ƏLAHƏZRƏT ŞEYX  
HƏMƏD BİN İSA ƏL-XƏLİFƏYƏ**

*13 dekabr 2021-ci il..... 120*

**«QARABAĞ» FUTBOL KLUBUNUN  
ÜZVLƏRİ İLƏ GÖRÜŞ**

*13 dekabr 2021-ci il..... 121*

**BELÇİKA KRALLIĞININ PAYTAXTI  
BRÜSSELƏ İŞGÜZAR SƏFƏR**

*13 dekabr 2021-ci il ..... 130*

**AVROPA İTTİFAQI ŞURASININ  
PREZİDENTİ ŞARL MİŞEL İLƏ GÖRÜŞ**

*14 dekabr 2021-ci il..... 131*

**NATO ALYANSININ BAŞ KATİBİ YENS  
STOLTENBERQ İLƏ GÖRÜŞ**

*14 dekabr 2021-ci il ..... 132*

**NATO-nun ŞİMALİ ATLANTİKA  
ŞURASININ İCLASINDA İŞTİRAK**

*14 dekabr 2021-ci il ..... 134*

NATO-nun BAŞ KATİBİ YENS STOLTENBERQ  
İLƏ BİRGƏ MƏTBUAT KONFRANSI

*14 dekabr 2021-ci il ..... 136*

AZƏRBAYCAN PREZİDENTİ, AVROPA  
İTTİFAQI ŞURASININ PREZİDENTİ VƏ  
ERMƏNİSTAN BAŞ NAZİRİNİN ÜÇTƏRƏFLİ  
GÖRÜŞÜ

*14 dekabr 2021-ci il ..... 144*

MOLDOVA RESPUBLİKASININ PREZİ-  
DENTİ XANIM MAYA SANDU İLƏ GÖRÜŞ

*15 dekabr 2021-ci il ..... 146*

UKRAYNA PREZİDENTİ VOLODİMİR  
ZELENSKİ İLƏ GÖRÜŞ

*15 dekabr 2021-ci il ..... 149*

«EL PAÍS» QƏZETİNƏ MÜSAHİBƏ

*15 dekabr 2021-ci il ..... 151*

AVROPA İTTİFAQI «ŞƏRQ TƏRƏFDAŞLIĞI»NIN  
VI SAMMİTİNDƏ İŞTİRAK

*15 dekabr 2021-ci il ..... 172*

İTALİYANIN «İL SOLE 24 ORE»  
QƏZETİNƏ MÜSAHİBƏ

*15 dekabr 2021-ci il ..... 176*

---

**ERMƏNİSTANIN BAŞ NAZİRİ NİKOL  
PAŞİNYAN İLƏ QEYRİ-FORMAL GÖRÜŞ**

*15 dekabr 2021-ci il..... 194*

**RUSİYA FEDERASIYASININ BAŞ NAZİR  
MÜAVİNİ ALEKSEY OVERÇUK İLƏ GÖRÜŞ**

*17 dekabr 2021-ci il..... 195*

**QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT  
ŞEYX TƏMİM BİN HƏMƏD AL TANIYƏ**

*18 dekabr 2021-ci il..... 196*

**GÜRCÜSTANIN MÜDAFİƏ NAZİRİ  
CUANŞER BURÇULADZE İLƏ GÖRÜŞ**

*21 dekabr 2021-ci il..... 197*

**TÜRKİYƏ RESPUBLİKASININ ENERJİ  
VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ  
FATİH DÖNMƏZ İLƏ GÖRÜŞ**

*21 dekabr 2021-ci il..... 198*

**İRAN İSLAM RESPUBLİKASININ XARİCİ  
İŞLƏR NAZİRİ HÜSEYN ƏMİR  
ABDULLAHİANIN BAŞCILIQ ETDİYİ  
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ**

*22 dekabr 2021-ci il..... 200*

**BOSNİYA VƏ HERSEQOVİNA NAZİRLƏR  
ŞURASININ SƏDR MÜAVİNİ VƏ XARİCİ**

**İŞLƏR NAZİRİ BİSERA TURKOVİÇ  
İLƏ GÖRÜŞ***23 dekabr 2021-ci il..... 202***TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ  
RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ ELEFONLA  
GÖRÜŞ***24 dekabr 2021-ci il..... 204***RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİN İLƏ TELEFONLA GÖRÜŞ***24 dekabr 2021-ci il..... 205***TACİKİSTAN RESPUBLİKASININ PREZİ-  
DENTİ EMOMƏLİ RƏHMON İLƏ TELE-  
FONLA GÖRÜŞ***24 dekabr 2021-ci il..... 206***QIRĞIZ RESPUBLİKASININ PREZİDENTİ  
SADIR JAPAROV İLƏ TELEFONLA GÖRÜŞ***24 dekabr 2021-ci il..... 207***ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİ-  
DENTİ ŞAVKAT MİRZİYOYEV İLƏ TELE-  
FONLA GÖRÜŞ***24 dekabr 2021-ci il..... 208***BOLQARISTAN RESPUBLİKASININ PREZİ-  
DENTİ RUMEN RADEV İLƏ TELEFONLA  
GÖRÜŞ***24 dekabr 2021-ci il..... 209*

---

**RUSİYA FEDERASIYASI ŞURASININ  
SƏDRİ VALENTİNA MATVİYENKO  
İLƏ TELEFONLA GÖRÜŞ**

*24 dekabr 2021-ci il..... 210*

**GÜRCÜSTANIN BAŞ NAZİRİ İRAKLİ  
QARİBAŞVİLİ İLƏ TELEFONLA GÖRÜŞ**

*24 dekabr 2021-ci il..... 211*

**UKRAYNA PREZİDENTİ VOLODİMİR  
ZELENSKİ İLƏ TELEFONLA GÖRÜŞ**

*24 dekabr 2021-ci il..... 212*

**HADRUT QƏSƏBƏSİNDE HƏRBİ HİSSƏNİN  
AÇILIŞI MƏRASİMİ**

*24 dekabr 2021-ci il..... 213*

**ŞUŞA ŞƏHƏRİNƏ SƏFƏR**

*24 dekabr 2021-ci il..... 224*

**ALBERT LİXANOVUN DOĞMALARINA  
VƏ YAXINLARINA**

*27 dekabr 2021-ci il..... 228*

**YUNANISTAN RESPUBLİKASININ  
PREZİDENTİ XANIM KATERİNA  
SAKELLAROPULUYA**

*27 dekabr 2021-ci il..... 229*

**AZƏRBAYCAN DÖVLƏT İNFORMASIYA  
AGENTLİYİNİN – AZƏRTAC-in YENİ  
BİNASI İLƏ TANIŞLIQ**

27 dekabr 2021-ci il..... 230

**RUSİYA FEDERASIYASININ PREZİDENTİ  
VLADİMİR PUTİNİN DƏVƏTİ İLƏ SANKT-  
PETERBURQ ŞƏHƏRİNƏ SƏFƏR**

28 dekabr 2021-ci il..... 235

**MDB DÖVLƏT BAŞÇILARININ QEYRİ-  
RƏSMİ GÖRÜŞUNDƏ İŞTİRAK**

28 dekabr 2021-ci il..... 236

**MDB DÖVLƏT BAŞÇILARININ QEYRİ-  
RƏSMİ NAHARINDA İŞTİRAK**

28 dekabr 2021-ci il..... 237

**MƏNZİL İNŞAATI DÖVLƏT AGENTLİYİ-  
NİN HÖVSAN VƏ YASAMAL YAŞAYIŞ  
KOMPLEKSLƏRİNDƏ İNSA EDİLMİŞ  
BİNALARDADA HƏRBÇİLƏR ÜÇÜN NƏZƏRDƏ  
TUTULMUŞ MƏNZİLLƏRƏ BAXIŞ**

29 dekabr 2021-ci il..... 238

**NİZAMİ GƏNCƏVİ ADINA MƏDƏNİYYƏT  
VƏ İSTİRAHƏT PARKINDA ƏSASLI TƏMİR  
VƏ YENİDƏN QURULMADAN SONRA  
YARADILMIŞ ŞƏRAİTLƏ TANIŞLIQ**

30 dekabr 2021-ci il..... 240

---

## AZƏRBAYCAN PREZİDENTİNİN «TWİTTER» SƏHİFƏSİNDƏN

*31 dekabr 2021-ci il..... 242*

### DÜNYA AZƏRBAYCANLILARININ HƏM- RƏYLİYİ GÜNÜ VƏ YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

*31 dekabr 2021-ci il ..... 243*

### AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA

*5 yanvar 2022-ci il..... 251*

### YENİ GÜNƏŞLİ QƏSƏBƏSİNDƏ «XANIM FATİMEYİ ZƏHRA» MƏSCİDİNİN YENİ BİNASINDA YARADILMIŞ ŞƏRAİTLƏ TANIŞLIQ

*6 yanvar 2022-ci il ..... 253*

### ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ABDELOUHAB OSMAN İLƏ GÖRÜŞ

*10 yanvar 2022-ci il ..... 255*

### KOREYA RESPUBLİKASININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ Lİ İN-YONQ İLƏ GÖRÜŞ

*10 yanvar 2022-ci il ..... 257*

**YERLİ TELEVİZİYA KANALLARINA  
MÜSAHİBƏ**

<i>12 yanvar 2022-ci il .....</i>	259
<b>QEYDLƏR .....</b>	<b>331</b>
<i>Şəxsi adlar göstəricisi.....</i>	<i>375</i>
<i>Coğrafi adlar göstəricisi.....</i>	<i>379</i>

**Texniki redaktor**

*Zoya Nəcəfova*

**Yığım üzrə operator**

*İlhamə Kərimova*

**Kompüter tərtibatı**

*Məhəbbət Orucov*

Cildin hazırlanmasında AZƏRTAC-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitur. Formati 84×108 1/32. Ofset kağızı № 1  
Şərti çap vərəqi 25,0. Uçot nəşr vərəqi 25,5. Tirajı 5000  
Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi  
Azərbaycan Dövlət Nəşriyyatı  
Bakı – Mehdi Hüseyn küç. 55, dalan 2, ev 3.

«Şərq-Qərb» mətbəəsi, Aşıq Ələsgər küçəsi 17.